

1720_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 1720 İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi

1 Nə üçün sərbəst pul kütləsi investisiya hesab edilmir.

- ☐ Sərbəst pul kütləsi investisiya hesab edilir.
- ☐ Bu beynəlxalq iqtisadi münasibətlərin təzahüründən asılı olan bir məsələdir.
- ☐ Elə dövlətlər var ki, sərbəst pul kütləsini investisiya hesab edirlər
- ☐ Bu investorların özlərindən asılı olan bir məsələdir.
- ☒ Ona görə ki, infilyasiya nəticəsində nəğd pul kütləsi heç bir gəlir gətirməyi təmin edə bilmədən dəyərinə itirə bilər.

2 Makro səviyyədə iqtisadi inkişafın təmin olunması baxımından investisiya necə rol oynayır?

- ☒ İkili rol oynayır
- ☐ geosiyasi və siyasi rol oynayır
- ☐ Heç bir rol oynamır
- ☐ İqtisadi rol oynayır
- ☐ Hüquqi rol oynayır

3 əsas fondların artımı nəyə gətirib çıxarır?

- ☐ Infilyasiyaya şərait yaradır.
- ☒ Ölkənin uzun müddətli iqtisadi inkişafını təmin edir
- ☐ İnvestisiya qoyuluşlarının həyata keçirilməsini təmin edir.
- ☐ Ölkələr arası iqtisadi münasibətləri tənzimləyir.
- ☐ Defilyasiya şəraiti yaradır.

4 İnvestisiya xərcləri iqtisadiyyatda

- ☐ Kapital artımını təmin edən və infilyasiyanın qarşısını alan xərclərdir.
- ☒ Kapital artımını təmin edən və məhsul bolluğu yaradan xərclərdir.
- ☐ Kapital artımını təmin edən və iqtisadi münasibətləri tənzimləyən amildir.
- ☐ Kapital artımını təmin edən və işsizliyin qarşısını alan amildir.
- ☐ Kapital artımını təmin etsədə infilyasiyanın geniş yayılmasına təkan verən amildir.

5 İnvestorlar kimlərdir?

- ☐ Beynəlxalq iqtisadi münasibətlə məşğul olanlar investorlar adlanır.
- ☒ İnvestisiya fəaliyyətində müvafiq fəaliyyəti reallaşdıran subyektlər investorlar adlandırılır.
- ☐ İqtisadi nəzəriyyə ilə məşğul olanlar investorlar adlanır.
- ☐ Şəxsi təsərrüfat fəaliyyəti ilə məşğul olanlar investorlar adlanır.
- ☐ Bank fəaliyyəti ilə məşğul olanlar investorlar adlanır.

6 İnvestisiya fəaliyyətinin subyektləri kimi kimlər çıxış edir.

- ☐ Ancaq dövlət orqanları çıxış edir.
- ☒ İnvestisiya fəaliyyətinin subyektləri kimi həm dövlət, həm də qeyri-dövlət orqanları çıxış edir
- ☐ Ancaq mülki şəxslər çıxış edir.
- ☐ Fiziki və hüquqi şəxslər çıxış edir.
- ☐ Ancaq qeyri-dövlət orqanları çıxış edir.

7 Ölkədə investisiya fəaliyyəti ilə məşğul olmaq marağı nədən irəli gəlir?

- ☐ İqtisadi İnkişaf Nazirliyinin göstərişi ilə.
- ☒ İlk növbədə investisiya fəaliyyətinə olan tələbatdan irəli gəlir.
- ☐ Bunun üçün heç bir marağa ehtiyac yoxdur.
- ☐ İstənilən vaxt fəaliyyətlə məşğul olmaq olar.

- ☐ Prezidentin xüsusi göstərişləri ilə yaranır.

8 İnvestisiya prosesində əsas iştirakçı kimlər hesab olunur?

- ☐ Ancaq dövlətdir.
- ☒ əsas iştirakçılar dövlət, şirkət və ayrı-ayrı şəxslərdir.
- ☐ Hüquqi və fiziki şəxslərdir.
- ☐ əsas iştirakçılar ayrı-ayrı şəxslərdir.
- ☐ Ancaq şirkətdir.

9 İnvestisiya prosesi nədir?

- ☐ Kapital qoyuluşlarının öz büdcə və digər fondlar hesabına maliyyələşdirilməsi.
- ☐ Kapital qoyuluşlarının dinamikasına görə şirkətin investisiya fəaliyyəti ilə bağlı prosesə qoyulması
- ☒ Investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur.
- ☐ Şirkətlərin investisiya prosesində daha aktiv rol oynamasıdır.
- ☐ İstehsal xərclərinin səviyyəsi və həcmi.

10 Yaranan səbəblərinə görə innovasiyalar neçə yerə ayrılır?

- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 7

11 İnvestisiya mühiti dedikdə nə başa düşülür ?

- ☐ Müharibə şəraitində olan ölkələr nəzərdə tutulur.
- ☒ Hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin nə dərəcədə əlverişli olmasını xarakterizə edir.
- ☐ Siyasi sabitlik nəzərdə tutulur.
- ☐ İqtisadi sabitlik nəzərdə tutulur
- ☐ Belə bir anlayış yoxdur.

12 İnvestisiya mühitinin təşəkküllü xeyli dərəcədə nədən asılıdır?

- ☐ Dövlətlər arası münasibətlərin inkişaf tempindən asılıdır.
- ☒ İnvestisiya mühitinin təşəkküllü xeyli dərəcədə özəl strukturun fəallığından, xüsusi çəkisindən, əlaqələrinin intensivliyindən, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır.
- ☐ əlverişli geosiyasi və coğrafi mövqeyindən yüksək ixtisaslı kadr potensialından, ölkə əhalisinin digər ölkələrə axınından
- ☐ Fiziki və hüquqi şəxslərin şəxsi səlahiyyətindən asılıdır..
- ☐ “orta sinfin” xüsusi çəkisindən asılıdır.

13 investisiyaya tələbat

- ☐ Ancaq köhnəlmiş kapitalı təzələmək istiqamətində formalaşır.
- ☒ həm köhnəlmiş kapitalı təzələmək, həm də real kapitalı artırmaq istiqamətində formalaşır.
- ☐ Qızıla olan tələbatı aradan qaldırmaq istiqamətində formalaşır.
- ☐ İnflyasiyanın qarşısını almaq istiqamətində formalaşır.
- ☐ Ancaq real kapitalı artırmaq istiqamətində formalaşır.

14 İnvestisiya qoyuluşlarına həlledici əhəmiyyət verən nəzəriyyə hansıdır?

- ☐ Osvald Şpinqlerin iqtisadi təkamül nəzəriyyəsi
- ☒ Məşhur ingilis iqtisadçısı C.M.Keynsin iqtisadiyyatı tənzimləmək üçün irəli sürdüyü nəzəriyyə.
- ☐ iqtisadi mənfəətlərin qorunması üçün dövlət mexanizminin tənzimlənməsi nəzəriyyəsi
- ☐ C.M.Keynson irəli sürdüyü dövlət kapital qoyuluşlarını artırmaq üçün irəli sürdüyü iqtisadi artım nəzəriyyəsi
- ☐ Məşhur alman sosioloqu Mars Veberin Sosial iqtisadiyyatı tənzimləmək üçün irəli sürdüyü nəzəriyyə

15 İnvestisiya qoyuluşları nəyə xidmət edir

- ☐ ayrı-ayrı qurumların iqtisadi maraqlarının qorunmasına.
- ☐ dövlətlər arasındakı iqtisadi münasibətləri tənzimləyir.
- ☒ dövləti maraqların reallaşdırılmasına.
- ☐ bankların mənafeələrinin qorunmasına xidmət edir.
- ☐ fiziki və hüquqi şəxslərin iqtisadi maraqlarının qorunmasına.

16 İnvestisiya siyasəti neçə yerə bölünür?

- ☐ 4
- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☒ 2

17 İnvestisiya latın sözü (investio) olub, mənası nədi?

- ☐ yardım etmək, kömək etmək
- ☒ kapital qoymaq, pul vermək;
- ☐ geyindirmək, ötmək;
- ☐ kapital qoymaq, investisiya kapital qoymaq;
- ☐ gəlir gətirmək, qazanc əldə etmək

18 İngiliscə investisiya terminin (invest) bir çox mənalara vardır ki, bunlar hansılardır?

- ☐ yardım etmək
- ☐ pul vermək;
- ☐ kapital qoymaq;
- ☒ ötmək;
- ☐ geyindirmək;

19 Qiymətli kağızların və digər aktivlərin alınmasını hansı investisiya tipinə aiddir?

- ☐ Portfel investisiyaları
- ☐ Rial investisiyaları;
- ☐ Normal investisiyalar;
- ☐ Real investisiya;
- ☒ Maliyyə investisiyalarına

20 İnvestisiya fəaliyyəti nədir?

- ☐ dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən müəssisələrə investisiya qoyuluşlarıdır;
- ☐ uzunmüddətli elmi-texniki tərəqqinin nailiyyətlərinə yatırılan pul qoyuluşlarıdır;
- ☒ investisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyat keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur;
- ☐ vətəndaşların həyata keçirdiyi pul qoyuluşlarıdır
- ☐ kommersiya fəaliyyətləri üçün xarici vətəndaşlar tərəfindən yatırılan investisiyalardır;

21 İdarəetmə tipinə görə investisiya siyasəti neçə yerə ayrılır?

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 1
- ☐ 5

22 Yenilik səviyyəsinə görə innovasiyalar neçə növ olur.

- ☐ 5

- ☐ 7
- ☒ 3
- ☐ 4
- ☐ 6

23 Tətbiq xarakterinə görə innovasiyalar neçə yerə ayrılır?

- ☐ 2
- ☐ 3
- ☐ 6
- ☐ 5
- ☒ 4

24 Real investisiya neçə yerə ayrılır:

- ☐ 7
- ☐ 4
- ☐ 3
- ☐ 5
- ☒ 2

25 İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər:

- ☐ ölkə vətəndaşları
- ☐ banklar
- ☐ podratçılar
- ☐ investorlar
- ☒ bütün bəndlərdə qeyd olunanlar

26 İnvestisiya sferası neçə sahəni əhatə edir:

- ☐ 3
- ☐ 7
- ☒ 4
- ☐ 5
- ☐ 6

27 Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilər?

- ☐ hec biri
- ☐ alıcı
- ☐ əmanətçi
- ☐ kreditor
- ☐ əmanətçi
- ☒ əmanətçi, kreditor, alıcı

28 İnvestisiya mühitini şərtləndirən başlıca amil

- ☐ Sərbəst pul kütləsinin bolluğu.
- ☐ İnflyasiyanın səviyyəsi.
- ☐ Beynəlxalq iqtisadi münasibətlərin inkişafı.
- ☒ İnvestisiyaya tələbat.
- ☐ Qızıla olan tələbatın artması.

29 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü yoxdur?

- ☐ xarici
- ☒ şəxsi
- ☐ dövlət

- ☐ özəl
- ☐ birgə

30 İnvestisiya fəaliyyəti nəyi əks etdirir?

- ☐ investisiya müsabiqəsində iştirakı
- ☒ investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini
- ☐ investisiya resurslarının formalaşdırılmasını]
- ☐ investisiyanın strukturunun müəyyənləşdirilməsini
- ☐ reinvestisiyanı

31 Kapital qoyuluşları hansı istiqamətdə reallaşdırılan investisiyaları əhatə edir?

- ☐ bütün istiqamətlərdə
- ☐ kadrların yenidən hazırlanması istiqamətində
- ☒ əsas fondların yaradılması və təkrar istehsalı istiqamətində
- ☐ elmi-tədqiqatların aparılması istiqamətində
- ☐ əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində

32 İnvestisiya – kapitalın yaranması və gələcəkdə gözlənilən istehlakın genişləndirilməsi naminə, hazırda gəlirin cari isthlaka xərclənməsindən imtina etmək deməkdir . Hansı iqtisadçının fikridir?

- ☐ K.Marks
- ☐ A.Smit
- ☒ P.Stivelson
- ☐ S.M.Keyns
- ☐ D.Rivardi

33 İnvestisiya – firma tərəfindən kapital ehtiyatını artırılmasına avadanlığın alınmasına, bina və qurğuların tikilməsinə sərf olunan vəsaitdir hansı iqtisadçının fikridir?

- ☐ A.Smit
- ☒ S.M.Keyns
- ☐ K.Marks
- ☐ D.Rivardi
- ☐ P.Savelson

34 İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər:

- ☐ sifarişçilər
- ☐ xarici ölkə vətəndaşları
- ☐ investisiya kompaniyaları
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ podratçılar

35 İqtisadi xarakterinə görə investisiyalar neçə fərqlənir?

- ☒ birbaşa, dolayı, portfel
- ☐ maliyyə, dolayı, birbaşa
- ☐ portfel maliyyə, intellektual
- ☐ real, birbaşa, dolayı.
- ☐ real, maliyyə, intellektual

36 İnvestisiya fəaliyyəti deyərkən nə başa düşülür?

- ☐ idarəetmə
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ elmi tədqiqatlar
- ☐ sosial proseslər

☐ konversiya

37 Yeniliyin tətbiqi nəticəsində rəqabətüstünlüyünü təmin edən hansı innovasiyalara aiddir

- ☐ reaktiv
☐ bazis
☐ sosial strukturun yaranması
☒ strateji
☐ yanlış

38 Strateji innovasiyanı tətbiq etdiyi rəqiblərinə çatmaq məqsədilə həyata keçirilən innovasiyalar hansılardır?

- ☐ bazis
☐ yeni texnologiyalar.
☐ yeni əmtəə və xidmət
☒ reaktiv
☐ yanlış

39 Səmərə vermədən və ya mənfi effekt verən köhnəlməş texnika və texnoloqiyanın yaxşılaşdırılmasına yönəldilən investisiyalar hansı inovasiya növünə aiddir?

- ☐ yaxşılaşdırılan innovasiyalar
☐ bazis innovasiyalar
☐ təkmilləşdirilən innovasiya
☐ səmərə verməyən innovasiyalar
☒ yanlış innovasiyalar

40 Dövlətin kapital qoyuluşu səviyyəsi az, xüsusi kapital qoyuluşları səviyyəsi çox olan siyasəti hansı investisiya siyasətidir?

- ☐ idarəetmə
☐ formalaşdırılmış
☒ qeyri formalaşdırılmış
☐ liberal
☐ mərkəzləşdirilmiş

41 Birbaşa və inzibati üsuldən istifadə olunan investisiya siyasəti hansıdır?

- ☐ qeyri-formallaşdırılmış
☒ mərkəzləşdirilmiş
☐ hüquqi bazası
☐ liberal
☐ formallaşdırılmamış

42 İnvestisiya dedikdə nə başa düşülür?

- ☐ əsaslı pul vəsaiti
☒ bütün bəndlərdə qeyd olunanlar
☐ intellektual sərvətlər
☐ qiymətli kağızlar
☐ məqsədli bank əmanətləri

43 Tipindən asılı olaraq investisiyalar necə fərqlənir:

- ☐ portfel, birbaşa
☒ real, maliyyə, intellektual
☐ qiymətli kağızlar, dolay
☐ investisiya fondları, investisiya qoyuluşu

☐ birbaşa, dolayı

44 Bina, avadanlıq, qurğular, əşya ehtiyatlarına qoyulan vəsaitə hansı investisiyalar nəzərdə tutulur:

- ☐ maliyyə
☐ birbaşa
☐ portfel
☐ intellektual
☒ real

45 Qiymətli kağızlar, məqsədli bank qoyuluşları, depozitlərə hansı investisiyalar nəzərdə tutulur:

- ☐ dolayı
☐ birbaşa
☐ real
☒ maliyyə
☐ portfel

46 Cəmiyyətin yaradıcı potensialına, intellektual mülkiyyətə, müəllif, ixtira və potent hüququna yönələn investisiya adlanır?

- ☐ real
☐ portfel
☐ maliyyə
☐ dolayı
☒ intellektual

47 İstehsal, kommersiya, idarəetmə və sosial potensialın səmərəliliyini artan elmi tədqiqatların və təcrübə konstruktiv işlərin nəticələrinin praktiki tətbiqi hansı fəaliyyət növünə aiddir?

- ☐ maliyyə kapitalın dövrdə
☐ subyektlərin mülkiyyəti
☐ mülkiyyət hüquqi
☐ əsaslı tikinti
☒ innovasiya

48 Yeni nəsil texnika və texnologiyaların yayılması və təkmilləşdirilməsi, istehsal olunan malların və göstərilən xidmətlərin yaxşılaşdırılmasına yönəldilən investisiyalar hansı innovasiya növünə aiddir.

- ☐ yanlış və bazis innovasiya
☐ səmərə vermədən innovasiya
☐ yeni texnikanın tətbiqinə yönəldilən
☐ yanlış innovasiya
☒ yaxşılaşdırılan, təkmilləşdirilən

49 Yeni nəsil material, avadanlıq, prinsipcə yeni texniki və texnologiyaların yaranmasına yönələn innovasiyalar hansı innovasiya növünə aiddir?

- ☐ yaxşılaşdırılan innovasiyalar
☐ təkmilləşdirilən innovasiya
☐ səmərə verməyən innovasiyalar
☒ bazis innovasiyalar
☐ yanlış innovasiya

50 İnvestisiya prosesinin əsas parametrlərinin tənzimləyən tamamlanmış hüquqi bazası olan siyasət hansıdır?

- ☐ təkmilləşdirilmiş
☒ formalaşdırılmış
☐ qeyri-formalaşdırılmış

- ☐ idarə etmə
- ☐ liberal

51 İnvestisiya qoyuluşları konkret olaraq hansı formada əks olunur

- ☐ Ümumiyyətlə ,investisiya qoyuluşları onu reallaşdıran subyektdən, yaxud da maliyyələşmə mənbəyindən asılı olaraq, konkret layihə formasında əks olunmur.
- ☒ Ümumiyyətlə ,investisiya qoyuluşları onu reallaşdıran subyektdən, yaxud da maliyyələşmə mənbəyindən asılı olmayaraq, konkret layihələr formasında əks olunur.
- ☐ Ümumiyyətlə ,investisiya qoyuluşları ilk növbədə maliyyə mənbəyindən asılı olaraq əks olunur.
- ☐ Ümumiyyətlə ,investisiya qoyuluşları onu reallaşdıran subyektdən asılı olaraq əks olunur.
- ☐ İnvestisiya qoyuluşları konkret olaraq heç bir formada əks olunmur.

52 Birbaşa investisiya qoyuluşlarından əldə ediləcək gəlir nədən asılıdır

- ☐ Yerli və xarici investorların müəyyən etdiyi məhdudiyyətlərdən
- ☒ Dövlətdən və dövlətlərin müəyyən etdiyi məhdudiyyətlərdən.
- ☐ Özə sektorun müəyyən etdiyi məhdudiyyətlərdən
- ☐ Xarici investorların müəyyən etdiyi məhdudiyyətlərdən
- ☐ Bütün cavablar doğrudur.

53 Portfel investisiyasında gəlir nədən asılıdır.

- ☒ Portfel investisiyalarında gəlir əvvəlcədən reallaşır.
- ☐ Bütün cavablar doğrudur
- ☐ Portfel investisiyasında gəlir dövlət başçısından asılıdır.
- ☐ Portfel investisiyasında gəlir hüquqi şəxslərdən asılıdır.
- ☐ Portfel investisiyasında gəlir fiziki şəxslərdən asılıdır.

54 İnvestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- ☐ yalnız investorlar
- ☐ beynəlxalq təşkilatların yerli nümayəndələri
- ☐ yalnız səlahiyyətli dövlət orqanları
- ☒ investorlar və səlahiyyətli dövlət orqanları
- ☐ səfirliklər

55 İnnovasiyalı inkişaf modeli iqtisadiyyatın hansı növünə aiddir:

- ☐ kapitalist iqtisadiyyatı
- ☐ bazar iqtisadiyyatı
- ☐ sosial yönümlü iqtisadiyyat
- ☐ davamlı iqtisadiyyat
- ☒ postindustrial iqtisadiyyat

56 İnnovasiyalı inkişaf tipləri hansı səviyyədə olur?

- ☒ makro, mikro
- ☐ lokal, makro
- ☐ makro, mezo
- ☐ lokal, mezo
- ☐ mezo, mikro

57 İnvestisiyalar müxtəlif kriteriyalara görə neçə formada olur?

- ☐ 7
- ☐ 10
- ☒ 4
- ☐ 3
- ☐ 5

58 əsas kapitala istiqamətləndirilməsinə görə investisiyalar neçə cür olur?

- ☐ 5
- ☐ 2
- ☐ 6
- ☒ 3
- ☐ 7

59 Portfel investisiyaları fiziki şəxslər qoya bilərlərmi.

- ☒ Bəli.
- ☐ Bütün cavablar doğrudur.
- ☐ Ancaq hüquqi şəxslər tərəfindən qoyula bilər.
- ☐ Bilməzlər.
- ☐ Ancaq İqtisadi İnkişaf naziri qoya bilər.

60 Birbaşa investisiyalar əsasən kimlər tərəfindən qoyulur

- ☐ Vergilər Nazirliyi tərəfindən qoyulur
- ☐ Nazirlər kabineti tərəfindən qoyulur.
- ☐ İqtisadi İnkişaf Nazirliyi tərəfindən qoyulur.
- ☒ Əsas etibarilə Transmilli şirkət tərəfindən qoyulur.
- ☐ Əsas etibarilə fiziki şəxslər tərəfindən qoyulur.

61 İnvestisiya siyasətini neçə yerə bölmək olar.

- ☐ Ancaq xarici investisiya siyasəti mövcuddur
- ☐ Ancaq daxili investisiya siyasəti mövcuddur
- ☐ Üç yerə, daxili, xarici, yerli, investisiya siyasətinə
- ☐ İnvestisiya siyasəti vahiddir.
- ☒ İki yerə, daxili investisiya siyasəti və xarici investisiya siyasətinə

62 Portfel investisiyaların seçilməsi nəzəriyyəsini kim işləyib hazırlayıb.

- ☐ Kordinal Riselye
- ☐ Nobel mükafatı laureatı Ceyms Keyns
- ☒ Nobel mükafatı laureatı Ceyms Tobin
- ☐ Ford kavelli
- ☐ Polmer Keyn

63 Maliyyə kapitalı formasında çıxış edən investisiyalar nəyi xarakterizə edir

- ☐ Onlar dövlətlərin öz milli pullarını xarakterizə edir.
- ☒ Onlar qiymətli kağızlar və kreditlər formasında təzahir edən maliyyə vəsaitini xarakterizə edir.
- ☐ Onlar pul və əmtəə nişanlarını xarakterizə edir.
- ☐ Onlar beynəlxalq valyutanı xarakterizə edir.
- ☐ Onlar beynəlxalq iqtisadi münasibətlərin əsas ünsürlərini xarakterizə edir.

64 Real kapital formasında investisiya hara yönəldilir.

- ☐ Real kapital formasında investisiya iqtisadi sektorların fəaliyyətinin yenilənməsinə yönəldilir.
- ☐ Real kapital formasında investisiya bankların iqtisadi fəaliyyətinin yenilənməsinə yönəldilir.
- ☐ Real kapital formasında investisiya beynəlxalq iqtisadi münasibətlərin yenilənməsinə yönəldilir.
- ☒ Real kapital formasında investisiya birbaşa təkrar istehsal, əsas fontların yaradılmasına və ya yenilənməsinə yönəldilir.
- ☐ Real kapital formasında investisiya qeyri istehsal sahələrinin yenilənməsinə yönəldilir.

65 Büdcə kəsirinin baş verməməsi üçün dövlət əsasən nə etməlidir?

- ☒ dövlət bütün pul sistemlərinə nəzarəti gücləndirməlidir

- ☐ subsidiyalarla sahibkarlara yardım etməlidir
- ☐ qanunları dəyişdirməlidir
- ☐ dövlət kəsirinin məbləğini müəyyən etməlidir
- ☐ bazara pul buraxmalıdır

66 Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini nə təşkil edir?

- ☐ investisiya fondları
- ☐ bank hesabı
- ☒ müəssisənin Nizamnamə fondu
- ☐ büdcə sisteminin bir hissəsi
- ☐ kapital

67 İntellektual (qeyri-maddi) aktivlər qrupu nədi?

- ☐ Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;
- ☐ Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- ☐ Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- ☒ Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- ☐ Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;

68 Maliyyə aktivlər qrupu nədi?

- ☐ Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- ☒ Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;
- ☐ Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- ☐ Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;
- ☐ Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;

69 Fiziki- maddi aktivlər qrupu nədi?

- ☐ Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- ☒ Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;
- ☐ Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;
- ☐ Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- ☐ Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;

70 Qrant verən nəcə adlanır?

- ☐ rezident
- ☐ investor
- ☒ donör
- ☐ menecer
- ☐ maliyyəçi

71 İnvestisiya tsiklinə görə neçə cür olur?

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 7

72 Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- ☐ Maliyyə nazirliyi
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☐ Xarici işlər nazirliyi
- ☐ Nazirlər kabineti
- ☒ Milli Məclis

73 Birbaşa investisiyalarla, portfel investisiyaları fərqləndirən əsas cəhətlər.

- ☐ Müəssisənin fəaliyyəti ilə
- ☐ Ancaq xarici investisiya qoyuluşunun idarəedilməsi ilə
- ☐ Ancaq investorun kimliyi ilə əlaqədardır.
- ☒ Birincisi, xarici investisiya qoyuluşunun idarəedilməsi ilə, ikincisi investorun kimliyi ilə əlaqədardır
- ☐ Maliyyə mənbələri ilə

74 Sahibkarlıq kapitalı hansılardır

- ☐ Ancaq konservativ investisiyadan ibarətdir.
- ☐ Ancaq birbaşa investisiyadan ibarətdir.
- ☐ Konservativ və dolayısı investisiyalardan ibarətdir.
- ☒ Birbaşa investisiya və portfel investisiyalardan ibarətdir.
- ☐ Ancaq portfel investisiyasından ibarətdir.

75 Nə üçün investorlar balanslaşdırılmış portfel yaratmağa çalışır

- ☐ Bütün cavablar yanlıştır.
- ☐ Investorların hüquq və vəzifələrinin toxunulmazlığını təmin etmək üçün
- ☐ Çünki bu zaman yerli investorlarla xarici investorların arasında bərabərliyə gətirib çıxarır.
- ☒ Çünki bu təhlükəsizlik, gəlirlilik, kapitalın artımı və likvidlik baxımından arzu olunan nəticələri əldə etmək mümkündür.
- ☐ Bütün cavablar doğrudur.

76 Qiymətli kağızlar portfeli nəyə deyilir.

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Investor maliyyə vəsaitlərini ancaq qızıla qoyur ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- ☐ Investor maliyyə vəsaitlərini bir növdən olan qiymətli kağızlara qoyur. Investor onların dəyərini qiymətləndirir ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- ☒ Investor maliyyə vəsaitlərini bir növdən olan qiymətli kağızlara qoymur. Investor onların məcmusunu formalaşdırır ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- ☐ Qiymətli kağızlar portfeli olmur.

77 Portfel investisiya qoyuluşları adətən.....

- ☒ Kapitalın mənfəət və faiz səviyyəsi aşağı olan ölkələrdən digər ölkələrə axmasıdır.
- ☐ İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə axmasıdır.
- ☐ Qərbi ölkələrdən şərq ölkələrinə axmasıdır.
- ☐ Kapitalın mənfəət və faiz səviyyəsi yüksək olan ölkələrdən digər ölkələrə axmasıdır.
- ☐ Bütün cavablar doğrudur.

78 Portfel investisiya qoyuluşlarının məqsədi.....

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Xarici investisiyaları aradan qaldırmaqdır.
- ☐ Ölkə iqtisadiyyatını möhkəmləndirməkdir.
- ☒ Faiz ya da pay gəliri əldə etməkdir.
- ☐ Vergilərin faizini artırmaqdır

79 Portfel investorunun məqsədi.

- ☐ Yeni-yeni layihələrlə çıxış etməkdir.
- ☐ Xarici investorun müəssisələrinə sahiblənməkdə.
- ☐ Hansı yolla olur-olsun öz pulunu artırmaqdır.
- ☒ Həm dividendlərin formasında,həm də sahib olduğu səhm paketini alış qiymətindən baha satmaq hesabına investisiya gəliri əldə etməkdir.
- ☐ Vergidən azad olmaqdır

80 Bazar iqtisadiyyatı şəraitində hansı investorlar fəaliyyət göstərir

- ☐ Müstəqil fəaliyyət göstərən investorlar.
- ☐ Portfelli və portfelsiz investorlar.
- ☐ Yerli və xarici investorlar.
- ☒ Strateji və portfel investorlar.
- ☐ Dövlətdən asılı olan investorlar.

81 İnvestisiya portfelinin formalaşdırılmasında əsas məqsəd nədir?

- ☐ Balanslaşdırılmış portfel strategiyasından istifadənin tənzimlənməsini nəzərdə tutur.
- ☐ Qiymətli kağızlar portfelindən daha səmərəli və təhlükəsiz istifadəsinin reallaşdırılmasını təmin etməkdən ibarətdir.
- ☐ Bank kapitalından daha səmərəli və təhlükəsiz istifadə yolu ilə investisiya strategiyasının məqsədəuyğun reallaşdırılmasını təmin etməkdən ibarətdir.
- ☒ Müəssisə portfelindən daha səmərəli və təhlükəsiz real investisiya layihələri və maliyyə vasitələri seçmək yolu ilə investisiya strategiyasının məqsədəuyğun reallaşdırılmasını təmin etməkdən ibarətdir.
- ☐ Bütün variantlar doğrudur.

82 İnvestisiya portfelinin təsnifləşdirilməsi hansı səviyyələrdə aparılır

- ☐ Bütün cavablar doğrudur
- ☐ İnvestisiyanın birbaşa və ya dolayısı stratejiyasının səviyyəsi ilə
- ☐ İnvestisiya obyektləri ilə subyektlərinin təzahürünün səviyyəsi ilə müəyyən edilir.
- ☒ İnvestisiya obyektləri,investisiya strategiyası və investisiya strategiyasının məqsədinə nail olmaq səviyyəsi üzrə müəyyən edilir.
- ☐ Yerli və xarici investorların seçdiyi stratejiyanın məqsədinə nail olmaq səviyyəsi

83 İnvestisiya portfelinin formalaşması və onun idarə edilməsinin əsas mərhələsi

- ☐ Gəlirliliyin,riskliliyin , likvidliliyin qiymətləndirilməsi və investisiya portfelinin idarə edilməsi.
- ☐ İnvestisiyanın müxtəlif növlərinin proporsionallığını təmin etmək.
- ☐ Müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi.
- ☒ Bütün mərhələlər əsasdır.
- ☐ Optimal profilin formalaşdırılmasının təmin edilməsi.

84 Real investisiya portfelini layihələri dedikdə nə başa düşürük?

- ☐ Bütün variantlar doğrudur.
- ☐ Başqa müəssisələrin fəaliyyətinin idarə edilməsindən gəlir əldə etmək məqsədini daşıyır.
- ☐ Bir qayda olaraq müəssisələrin bazarda yerinin möhkəmləndirilməsindən.
- ☒ Real layihələrə investisiya qoyuluşları,bir qayda olaraq müəssisələrin inkişafına,onların təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir.
- ☐ Ümumilikdə belə bölgü yoxdur.

85 investisiya portfelinin hansı növləri var

- ☐ Yerli və xarici investisiya portfelini
- ☐ Ancaq maliyyə investisiya portfelini var
- ☐ Ancaq real investisiya portfelini var.
- ☒ Real və maliyyə investisiya portfelləri var.
- ☐ Az gəlirli,çox gəlirli investisiya növləri

86 Geri qaytarılan vəsaitlər hansı çərçivədə ayrılır

- ☐ bunu vergilər nazirliyi xüsusi qanunla tənzimləyir.
- ☐ iqtisadi inkişaf nazirliyinin səlahiyyətlərinin göstərişi ilə
- ☐ bu barədə qanunvericilik hələlik qüvvəyə minməyib
- ☒ qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilən kreditlər çərçivəsində ayrılır.
- ☐ bu investorların özlərindən asılıdır.

87 İnvestisiya portfelinin növü və strukturu nədən əhəmiyyətli dərəcədə asılıdır.

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Xarici investorlarla yerli investorların münasibətlər sistemindən.
- ☐ Yerli investorların fəaliyyət istiqamətindən.
- ☒ İnvestisiya strategiyasının məqsədlər sistemindən.
- ☐ Müəssisələrin fəaliyyətindən.

88 Portfel investorlar hansı formalarda çıxış edir

- ☐ Yerli investorlar formasında.
- ☐ Fiziki şəxslər formasında.
- ☐ Hüquqi şəxslər formasında.
- ☒ Banklar, ixtisaslaşmış investisiya şirkətləri, investisiya fondları və s. maliyyə qurumları formasında.
- ☐ Xarici investorlar formasında

89 Portfel investoru səhm paketini hansı müddətdə alır.

- ☐ Ölkə başçısı icazə verdiyi müddətə
- ☐ Heç almır.
- ☐ Həmişəlik.
- ☒ Bir neçə gündən bir neçə ilə qədər.
- ☐ Baxır o səhm paketinə.

90 İnvestisiya prosesinə hansı növlər daxildir?

- ☐ istehsalata elmi-texniki tərəqqini tətbiq etməklə;
- ☐ sosial sahələrdə elmi-texniki tərəqqinin tətbiq etməklə
- ☐ heç biri
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ dövlət tərəfindən həyata keçirilən investisiya fəaliyyəti

91 İnnovasiya meyarı aşağıdakılardan hansıdır?

- ☐ yeni fəaliyyət
- ☐ beynəlxalq Aləm
- ☒ praktiki tətbiq
- ☐ rəqabət qabiliyyəti
- ☐ reallaşma

92 İnnovasiya meyarı aşağıdakılardan hansıdır

- ☐ rəqabət qabiliyyəti
- ☐ yeni fəaliyyət
- ☒ kommersiya
- ☐ reallaşan
- ☐ beynəlxalq aləm

93 Müddətinə görə investisiya tsikli necə fərqlənir?

- ☐ qısa müddətli; 45 ildən

- ☒ qısa müddətli, uzun müddətli
- ☐ orta müddətli, uzun müddətli
- ☐ uzun müddətli, 3- 4 il
- ☐ orta müddətli; 5 – 10 il

94 Reallaşdırma formasına görə investisiyalar hansılardır?

- ☐ kommersiya, dövlət
- ☐ sahibkar, şəxsi
- ☐ biznes, kommersiya
- ☐ özəl, dövlət
- ☒ dövlət, şəxsi

95 İnnovasiya potensialına nə daxildir?

- ☐ istehsalı, satışı təşkil etmək
- ☐ istehlakçıların gələcək tələblərinə cavab verən məhsulların işlənib hazırlanması
- ☐ heç biri
- ☐ yeni məhsulun yönəldilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar

96 İnvestisiya prosesinə hansı növlər daxildir?

- ☐ təşkilatlar tərəfindən həyata keçirilən
- ☐ qeyri-dövlət
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ müəssisələr tərəfindən investisiya
- ☐ idarələr tərəfindən həyata keçirilən investisiyalar

97 İnnovasiya meyarları aşağıdakılardan hansılardır?

- ☐ reallaşan
- ☐ rəqabət qabiliyyəti
- ☐ beynəlxalq aləm
- ☐ yeni fəaliyyət
- ☒ elmi texniki tərəqqi

98 İnnovasiya meyarları aşağıdakılardan hansılardır?

- ☐ reallaşan
- ☒ sosial mədəni
- ☐ rəqabət qabiliyyəti
- ☐ beynəlxalq aləm
- ☐ yeni fəaliyyət

99 Aşağıdakılardan hansı investisiya kriteriyasına görə formalaşan deyil?

- ☐ reallaşma formalarına görə
- ☐ əsas kapitalla istiqamətlənməsinə görə
- ☐ investisiya tsiklinə görə
- ☐ riskin səviyyəsinə
- ☒ istehsal fəaliyyəti sferasının genişləndirilməsinə görə

100 Strateji investor həmişə çalışır ki,.....

- ☐ Yeni-yeni layihələr irəli sürsün.
- ☐ Ölkədə mövcud olan infilyasiyaya təsir göstərsin.
- ☐ Xarici investorla əlaqə yaratsın
- ☒ Müəssisənin nəzarət səhm paketini alsın.

- ☐ İşsizliyin aradan qaldırılmasına kömək göstərsin.

101 Strateji investora.....

- ☐ Fiziki şəxslər.
☐ Yerli investorlar.
☐ Dövlətdən asılı olan investorlar
☒ Bazara çıxan korporasiyalar.
☐ Hüquqi şəxslər

102 investisiya siyasətini yürütmək üçün dövlətin nəyi olmalıdır

- ☐ Yaxşı stratejiyası olmalıdır.
☐ Çoxlu qızıl ehtiyatı olmalıdır.
☐ Çoxlu pul ehtiyatı olmalıdır
☒ İnvestisiya proqramı və bu proqramı həyata keçirmək üçün seçilmiş stratejiyası olmalıdır.
☐ Xarici investorları ölkəyə cəlb etmək üçün maraq dairəsi olmalıdır.

103 İnvestisiya siyasətində dövlətin məqsədləri hansılar ola bilər.

- ☐ İqtisadi təminat və gəlirlərin ədalətli bölgüsü.
☐ İqtisadi səmərəlilik, sabit qiymətlər
☐ İqtisadi inkişaf, tam məşğulluq
☒ Bütün variantlar doğrudur.
☐ İqtisadi azadlıq, ticarət balansı

104 investisiya siyasətində dövlətin marağı öz əksini nədə tapır

- ☐ heç biri
☐ Maraq öz əksini inflyasiyanın qarşısının alınmasında görür.
☐ Maraq öz əksini ölkəyə çoxlu sayda xarici investorların cəlb olunmasında tapır
☒ Maraq öz əksini ölkə iqtisadiyyatının inkişaf etdirilməsində tapır.
☐ Maraq öz əksini yerli investorların sayının xarici investorların sayından çox olmasından görür.

105 dövlət qayğısına və investisiya layihələrinin reallaşdırılmasına ehtiyac olan sahələri, prioritet istiqamətləri kim müəyyənləşdirir.

- ☐ Xarici investorlar tərəfindən müəyyən edilir.
☐ Prezident özü müəyyən edir.
☐ Vergilər Nazirliyi müəyyən edir və büdcə hesabına maliyyələşdirilir.
☒ İqtisadi İnkişaf Nazirliyi müəyyən edir və büdcə hesabına müəyyənləşdirilir
☐ Yerli investorlar tərəfindən müəyyən edilir.

106 Az rentabelli lakin strateji cəhətdən önəmli sahələr hansılar hesab olunur

- ☐ Az rentabelli sahələrin heç biri strateji cəhətdən önəmli hesab oluna bilməz.
☐ tikinti sektoru
☐ ətraf rayonlarda yerləşən sahələr
☒ sosial proqramları, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, təbiətin mühafizəsi ilə bağlı proqramları və s. göstərilə bilər.
☐ xarici investorlar üçün qapalı elan olunan sahələr.

107 Hansı investisiya layihələri ekspertizadan keçir.

- ☐ Ancaq yerli investisiya layihələri mülkiyyət formasından asılı olaraq onların təsdiq olunmasınadək ekspertizadan keçməlidir.
☐ Ancaq yerli investisiya layihələri maliyyələşmə mənbəyindən asılı olmayaraq onların təsdiq olunmasınadək ekspertizadan keçməlidir
☐ Ancaq xarici investisiya layihələri mülkiyyət formasından asılı olaraq onların təsdiq olunmasınadək ekspertizadan keçməlidir.

- ☒ Bütün investisiya layihələri mülkiyyət formasından və maliyyələşmə mənbəyindən aslı olmayaraq onların təsdiq olunmasınadək ekspertizadan keçməlidir.
- ☐ Ancaq xarici investisiya layihələri mülkiyyət formasından asılı olmayaraq onların təsdiq olunmasınadək ekspertizadan keçməlidir.

108 Azərbaycan investisiya şirkəti nin əsas vəzifəsi nədən ibarətdir

- ☐ Şirkətin əsas vəzifəsi iqtisadi inkişaf nazirliyinin göstərişləri əsasında müəyyən olunur.
- ☐ Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərən kommersiya təşkilatlarının beynəlxalq arenada bərqərar olması üçün müddətsiz investisiyalar qoyur.
- ☐ Ölkə iqtisadiyyatının neft sektorunda fəaliyyət göstərən kommersiya təşkilatlarında iştirak, onların maddi və texnoloji bazasının yeniləşdirilməsinə müddətli investisiya qoyur.
- ☒ Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərən kommersiya təşkilatlarında iştirak payı və səhm almaqla, onların maddi və texnoloji bazasının yeniləşdirilməsinə müddətli investisiya qoyur.
- ☐ Şirkətin əsas vəzifə və səlahiyyətlərinin müəyyənəşdirilməsi Prezidentin şəxsi göstərişləri əsasında müəyyən olunur.

109 Müasir dövrdə Azərbaycanda həyata keçirilən investisiya siyasətinin mahiyyəti nədən ibarətdir?

- ☐ Müasir dövrdə Azərbaycanda investisiya siyasəti sahəsində elə bir mühüm siyasət həyata keçirilmir.
- ☐ Investisiya layihələrinin ancaq xarici investorların hesabına həyata keçirilməsindən ibarətdir.
- ☐ Dövlət sərmayələrinin infrastruktur obyektlərindən uzaqlaşdırılmasından, dövlətin investorlardan yüksək faiz tələb etməsindən ibarətdir.
- ☒ Dövlət sərmayələrinin əsasən infrastruktur obyektlərinə yönəldilməsindən, investisiya layihələrinin özəl qurumların, xüsusilə xarici investorların hesabına həyata keçirilməsindən ibarətdir.
- ☐ Investisiya layihələrinin ancaq özəl qurumların hesabına həyata keçirilməsindən ibarətdir

110 AR-nın investisiya fəaliyyətinin dövlət tənzimlənməsində başlıca məqsəd nədir?

- ☐ Infilyasiyanın qarşısını almaq üçün şərait yaratmaqdan ibarətdir.
- ☐ Ölkənin nüfuzunu artırmaqdan ibarətdir
- ☐ Qonşu dövlətlərlə münasibətin tənzimlənməsindən ibarətdir.
- ☒ Vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir.
- ☐ O qədər də önəmli rol oynamır.

111 Dövlətin həyata keçirdiyi investisiya siyasəti nəyin əsasında müəyyən edilir?

- ☐ Dövlətin coğrafi durumu əsasında
- ☐ Dövlətin xarici siyasəti əsasında.
- ☐ Sosial siyasət əsasında müəyyən edilir.
- ☒ İqtisadi siyasət əsasında müəyyən edilir.
- ☐ Investorların hüquq və vəzifələri əsasında

112 Dövlətin investisiya siyasətinin başlıca vəzifəsi nədən ibarətdir?

- ☐ Investorların vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.
- ☐ Dövlətin büdcəsini zənginləşdirməkdən ibarətdir.
- ☐ Dövlətin bu sahədə heç bir siyasəti yoxdur.
- ☒ Başlıca olaraq investisiya mühitinin əlverişli hala gətirib çıxarılmasından ibarətdir.
- ☐ Ölkədəki investisiyanın qarşısını almaqdan ibarətdir.

113 Özəlləşdirmənin investisiya mühitinə təsiri?

- ☐ Bu dövlət başçısının səlahiyyəti çərçivəsində reallaşa bilən bir məsələdir.
- ☐ Infilyasiyanın tuğyan etdiyi ölkələrdə özəlləşdirmə investisiya mühitinə təsir göstərir.
- ☐ Heç bir ölkədə özəlləşdirmə investisiya mühitinə təsir göstərmir.
- ☒ Keçid iqtisadiyyatlı ölkələrdə investisiya mühitinə həlledici dərəcədə təsir edən amillərdən biri özəlləşdirmədir.
- ☐ Özəlləşdirmənin investisiya mühitinə təsir göstərməsi birbaşa investorların səlahiyyətində olan məsələdir.

114 Investisiyanın faydalılığı nəyə görə dəyişir.?

- ☐ Geosiyasi vəziyyətə.
- ☐ Təbii ehtiyatlara.
- ☐ Pula.
- ☒ Zamana.
- ☐ Dövlət başçısının dəyişməsinə.

115 İnvestisiya monitorinqinin milli sisteminin yaradılması.....

- ☐ İnvestisiya monitorinqinin milli sisteminin yaradılması mümkün deyil.
- ☐ əlverişsiz investisiya mühitinin təminatına zəmin yaradır.
- ☐ əlverişli investisiya mühitinin təminatında heç bir rol oynamır.
- ☒ əlverişli investisiya mühitinin təminatında az rol oynamır.
- ☐ Həm köhnəmiş kapitalı, həm də real kapitalı artırmaq üçün şərait yaradır.

116 Struktur böhranlarının tsiklik böhranlarından əsas fərqi?

- ☐ Struktur böhranların aradan qaldırılması dövlət tərəfindən, tsiklik böhranların aradan qaldırılması isə əhali tərəfindən həyata keçirilir.
- ☐ Tsiklik böhranları yalnız keçid dövründə deyil, digər zamanlarda da baş verə bilər.
- ☐ Struktur böhranları ilə tsiklik böhranların elə də əhəmiyyətli fərqi yoxdur.
- ☒ Struktur böhranları tsiklik böhranlardan fərqli olaraq uzun dövrü əhatə edir və kifayət qədər konkret səbəbləri məlum olur.
- ☐ Struktur böhranları yalnız keçid dövründə deyil, digər zamanlarda da baş verə bilər.

117 İnvestisiya fəaliyyəti ilə bağlı həyata keçirilən dövlət tədbirləri necə xarakterizə olunur?

- ☐ Dövlətin iqtisadi qanunlar toplusu kimi xarakterizə olunur.
- ☐ Dövlətin investisiya fondu kimi xarakterizə olunur.
- ☐ Dövlətin xarici siyasət fəaliyyət kimi xarakterizə olunur.
- ☒ Dövlətin investisiya siyasəti kimi xarakterizə olunur.
- ☐ Dövlət bu sahədə siyasət yürütmür.

118 Post sovet ölkələrində investisiya mühitinin təşəkkülünün əsasını nə qoymuşdur?

- ☐ ABŞ-ın müdaxiləsindən sonra belə bir mühit formalaşmışdır.
- ☒ İnzibati amirlik iqtisadi sistemindən bazar iqtisadiyyatına keçid investisiya mühitinin təşəkkülünün əsasını qoymuşdur.
- ☐ Post sovet respublikalarının müstəqillik əldə etməsi bu mühitin yaranmasına şərait yaratmışdır.
- ☐ İnvestisiya mühiti sovetlərin mövcudluğu dövründən mövcud idi.
- ☐ Bu mühit qərbin razılığından sonra bərqərar olmuşdur.

119 İnvestisiya iqlimi ilə mühiti arasında hansı fərqlər var

- ☐ Bunlar arasında tərs mütənəsblik mövcuddur.
- ☐ Siyasi vəziyyətdən asılı olaraq bunlar dəyişir.
- ☐ Biri siyasi, digəri isə iqtisadi vəziyyəti nəzərdə tutur.
- ☒ Heç bir fərq yoxdur.
- ☐ İqlim geosiyasi vəziyyəti, mühit isə coğrafi vəziyyəti nəzərdə tutur.

120 Dövlətin investisiya fəaliyyətini həyata keçirmək üçün mövcud olan proqramlar nəyə əsaslanmalıdır?

- ☐ Bu proqramı investorlarla xüsusi məsləhətləşmədən sonra ərsiyə gətirirlər.
- ☐ Bu proqramın ümumi iqtisadi siyasətdən heç bir asılılığı olmamalıdır və dövlətin xarici iqtisadi fəaliyyətindəki strategiyası ilə tərs mütənəsb olmalıdır.
- ☐ Bu proqram müstəqil siyasət həyata keçirməlidir.
- ☒ Proqramlar ümumi iqtisadi siyasətdən asılı olmaqla, ona uyğun tərtib olunmalı və dövlətin xarici iqtisadi fəaliyyətindəki strategiya ilə balanslaşdırılmalıdır.
- ☐ Ümumiyyətlə belə bir proqramın mövcudluğuna ehtiyac duyulmur.

121 İnvestisiya qoyuluşlarının cəlb olunmasında təsirli amillərdən sayılan qlobal amillər nədir?

- ☐ İqtisadiyyatın tənəzzülə uğraması.
- ☐ Ölkənin geosiyasi mövqeyi başa düşülür.
- ☐ Qlobal amillər investisiya qoyuluşlarına təsir etmir
- ☒ bu amillərə əsasən beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişikliklərin və təbii hadisələrin təsirləri nəzərdə tutulur.
- ☐ Müharibə şəraitində olması.

122 İnvestisiyalara meyl nə zaman azalır?

- ☐ Bu asılıdır investorların fəaliyyətindən
- ☐ Dövlət yerli investorlara üstünlük verməlidir.
- ☐ Faiz dərəcəsi investisiyadan əldə olunan gəlirin səviyyəsindən az olduqca, investisiyalara meyl azalır.
- ☒ Faiz dərəcəsi investisiyadan əldə olunan gəlirin səviyyəsini ötdükcə, investisiyalara meyl azalır.
- ☐ Dövlət xarici investorlara üstünlük verməlidir

123 İnvestisiyalara meyl nə vaxt artır?

- ☐ Bütün cavablar doğrudur.
- ☐ İnvestisiyalara meyl həmişə güclü olur.
- ☐ Faiz dərəcələrinin yüksək səviyyəsində.
- ☒ Faiz dərəcələrinin aşağı səviyyəsində.
- ☐ İnvestisiyalara heç vaxt meyl olmur.

124 Keynsin ardıcılıqları onun multiplikator effekti konsepsiyasına necə yanaşdılar?

- ☐ Bu konsepsiya üçün dövlətdən külli miqdarda vəsait tələb etdilər.
- ☐ Bir sıra nöqsanlarını aşkarladılar.
- ☐ Onun bu konsepsiyasını lazımsız hesab etdilər.
- ☒ Onun müddəalarını və tövsiyələrini tamamlayıb konkretləşdirdilər.
- ☐ Ümumiyyətlə Keynsin ardıcılıqları olmayıb.

125 İnvestorlar adətən hansı ölkələrdə işləyir

- ☐ Özləri harada istəsələr.
- ☐ Asılı ölkələrdə.
- ☐ Müharibə şəraitində olan ölkələrdə
- ☒ Siyasi və iqtisadi sabitlik olan ölkələrdə.
- ☐ Hansı ölkə istəsə orada.

126 Keyns nəzəriyyəsində multiplikator effekti nədir?

- ☐ Keyns qeyd edirdi ki, iqtisadi inkişafın artım tempi sürətləndikcə investisiyaların azalması baş verir.
- ☐ O investisiya artımının milli gəlirdən asılılığına əsaslanır.
- ☐ Keyns nəzəriyyəsində multiplikator effekti” yoxdur.
- ☒ O investisiya qoyuluşu ilə milli gəlir arasında asılılığı aşkar etmiş və onu “multiplikator effekti” adlandırmışdır.
- ☐ Keyns iddia edirdi ki, iqtisadi inkişafın artım tempi azaldıqca investisiyaların azalması baş verir.

127 Nəyə əsasən şirkətlərin investisiya fəaliyyəti haqda hökm yürütmək olar.

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Şirkətin məxsus olduğu ölkənin dünya miqyasındakı yerinə görə.
- ☐ Şirkətin şəxsi nüfuzuna görə.
- ☒ Kapital qoyuluşlarının dinamikasına görə.
- ☐ Şirkətin investisiya fəaliyyəti yoxdur.

128 İnvestisiya qoyuluşlarının reallaşdırılması prosesindəki hansı mərhələlər faza kimi fərqləndirilir

- ☐ İnvestisiya qabağı faza, investisiya fazası, istismar fazası, investisiyanın son fazası.
- ☐ İnvestisiya fazası, ilkin faza, yekun faza.

- ☐ İnvestisiya qabağı faza, istismar fazası, investisiyanın son fazası.
- ☒ İnvestisiya qabağı faza, investisiya fazası, istismar fazası.
- ☐ nvestisiyafazası,istismar fazası,yekun faza.

129 İqtisadi ədəbiyyatlarda tez-tez rast gəlinən investisiya multipikatoru anlayışı nə deməkdir ?

- ☐ İnvestisiya qoyuluşlarının ÜDM-un artımından daha artıq olmasını göstərir.
- ☐ İnvestisiya qoyuluşlarının artımının göstəricisidir.
- ☐ ÜDM-un artım tempini xarakterizə edir.
- ☒ İnvestisiya qoyuluşlarının artımı ilə ÜDM-un artımı arasındakı əlaqəni xarakterizə edir.
- ☐ Daxili bazarla xarici bazar arasındakı qarşılıqlı münasibətləri əks etdirir

130 Transformasional tənəzzül terminini iqtisad elminə kimi gətirib

- ☐ Keyns
- ☐ Albert Kongel
- ☒ Macar alimi Yanoş Kornai
- ☐ Alman alimi Osvold Spinqler
- ☐ Macar alimi Tixer Urari

131 Keçid dövrünün üçüncü qanunauyğunluğu nədir.

- ☐ Transformasional inkişaf
- ☐ Transformasional qayıdış
- ☐ Transformasional infilyasiya
- ☒ Transformasional tənəzzül
- ☐ Transformasional zəiflik

132 İnvestisiya multipikatoru nədir.

- ☐ İnvestisiya qoyuluşlarının dünya iqtisadiyyatındakı yerini və rolunu müəyyənləşdirir.
- ☐ İnvestisiya qoyuluşlarına qoyulan vəsaitin artım surətini xarakterizə edir.
- ☐ İnvestisiya qoyuluşlarına qoyulan vəsaitin miqdarını göstərir
- ☒ İnvestisiya qoyuluşlarının artımı ilə ÜDM-un artımı arasındakı əlaqəni xarakterizə edir.
- ☐ İnvestisiya qoyuluşlarının fərqli xüsusiyyətlərini xarakterizə edir.

133 Faiz dərəcəsinin gəlirə nisbətən az olması nəyi göstərir

- ☐ Beynəlxalq bankların fəaliyyəti zəifləyir.
- ☐ Bankların kredit verməsinə mane olur
- ☐ Kreditin faizinin yüksəldilməsinə səbəb olur.
- ☒ Kredit alınmalarına stimül yaradır.
- ☐ Xarici bankların fəaliyyəti güclənir.

134 İnvestorların hüquqları hansı üsullarla müdafiə olunur?

- ☐ burda düz cavab yoxdur
- ☐ intizam, mülki, inzibati və əmək
- ☒ intizam, maddi, mülki, inzibati və cinayət
- ☐ intizam, maddi, mülki, cinayət prosessual və mülki prosessual
- ☐ intizam, maddi, mülki, inzibati və konstitusiyə

135 İnvestisiya iqliminə təsir edən əməliyyat riskləri nədi?

- ☐ Bu risk tipi kredit alan şəxsləri üçün aktual olaraq qalır
- ☐ Bu risk tipi özü də 2 yerə bölünür: a)xarici ticarət fəaliyyəti üçün risk (başqa sözlə xarici ticarət riski). b)istehsal fəaliyyəti üçün risk (istehsal riski);
- ☒ Bu risk tipi əsasən borc kapitalı verilən tərəfin sonradan onu ödəmə qabiliyyətinə əsaslanır. Bu risk qrupun problemi kredit alan dövlətlər və onların digər hüquqi şəxsləri üçün aktual olaraq qalır;

- ☐ Bu risk tipi ölkədə iqtisadi vəziyyətə təsir edə biləcək və xarici kapital itkisinə səbəb ola biləcək sosial-siyasi vəziyyətin dəyişə bilməsi baxımından nə dərəcədə sabit olduğu anlayışına əsaslanır;
- ☐ Bu risk tipi istehsal fəaliyyəti üçün risk sayılır;

136 İnvestisiya iqliminə təsir edən sosial risk nədi?

- ☐ Bu risk tipi kredit alan şəxsləri üçün aktual olaraq qalır;
- ☐ Bu risk tipi ölkədə iqtisadi vəziyyətə təsir edə biləcək və xarici kapital itkisinə səbəb ola biləcək sosial-siyasi vəziyyətin dəyişə bilməsi baxımından nə dərəcədə sabit olduğu anlayışına əsaslanır;
- ☒ Bu risk tipi özü də 2 yerə bölünür: a)xarici ticarət fəaliyyəti üçün risk (başqa sözlə xarici ticarət riski). b)istehsal fəaliyyəti üçün risk (istehsal riski);
- ☐ Bu risk tipi əsasən borc kapitalı verilən tərəfin sonradan onu ödəmə qabiliyyətinə əsaslanır. Bu risk qrupun problemi kredit alan dövlətlər və onların digər hüquqi şəxsləri üçün aktual olaraq qalır;
- ☐ Bu risk tipi istehsal fəaliyyəti üçün risk sayılır;

137 İnvestisiya iqliminə təsir edən sosial risk nədi?

- ☐ Bu risk tipi kredit alan şəxsləri üçün aktual olaraq qalır;
- ☐ Bu risk tipi özü də 2 yerə bölünür: a)xarici ticarət fəaliyyəti üçün risk (başqa sözlə xarici ticarət riski). b)istehsal fəaliyyəti üçün risk (istehsal riski);
- ☒ Bu risk tipi ölkədə iqtisadi vəziyyətə təsir edə biləcək və xarici kapital itkisinə səbəb ola biləcək sosial-siyasi vəziyyətin dəyişə bilməsi baxımından nə dərəcədə sabit olduğu anlayışına əsaslanır;
- ☐ Bu risk tipi əsasən borc kapitalı verilən tərəfin sonradan onu ödəmə qabiliyyətinə əsaslanır. Bu risk qrupun problemi kredit alan dövlətlər və onların digər hüquqi şəxsləri üçün aktual olaraq qalır;
- ☐ Bu risk tipi istehsal fəaliyyəti üçün risk sayılır;

138 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən sosial-mədəni amil hansıdır?

- ☐ işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☐ aparılan iqtisadi islahatların səviyyəsi; vergi, gömrük və digər güzəştlərin tətbiqi və ya onların ləğvi inflyasiya səviyyəsi; kreditin qiyməti (verilmə müddəti, faizi); iş qüvvəsinin qiyməti və əmək resurslarından istifadə qaydaları, daxili bazarın səviyyəsi;
- ☒ ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibət, əhalinin sosial təminatının səviyyəsi; işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☐ bu qrupa əsasən beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişikliklərinin və təbii hadisələrin təsir amilləri toplanmışdır ki, bunlar ölkənin investisiya mühitinə dolayısı ilə də olsa, təsir edir; konfliktlər (əsasən müharibələr, ölkələrarası ziddiyyətlər və s.); iqtisadi böhranlar (dünya bazarında müxtəlif növ resursların qiymətlərinin qalxıb-düşməsi); təbii fəlakətlər və coğrafi dəyişikliklər;
- ☐ dövlət investisiya siyasəti; beynəlxalq müqavilələrin, sövdələşmə və razılaşmaların yerinə yetirilməsi; dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi; dövlət icra aparatının fəaliyyətinin səmərəlik dərəcəsi;

139 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən qlobal amil hansıdır?

- ☐ işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☐ ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibət, əhalinin sosial təminatının səviyyəsi; işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☐ dövlət investisiya siyasəti; beynəlxalq müqavilələrin, sövdələşmə və razılaşmaların yerinə yetirilməsi; dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi; dövlət icra aparatının fəaliyyətinin səmərəlik dərəcəsi;
- ☒ bu qrupa əsasən beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişikliklərinin və təbii hadisələrin təsir amilləri toplanmışdır ki, bunlar ölkənin investisiya mühitinə dolayısı ilə də olsa, təsir edir; konfliktlər (əsasən müharibələr, ölkələrarası ziddiyyətlər və s.); iqtisadi böhranlar (dünya bazarında müxtəlif növ resursların qiymətlərinin qalxıb-düşməsi); təbii fəlakətlər və coğrafi dəyişikliklər;
- ☐ aparılan iqtisadi islahatların səviyyəsi; vergi, gömrük və digər güzəştlərin tətbiqi və ya onların ləğvi inflyasiya səviyyəsi; kreditin qiyməti (verilmə müddəti, faizi); iş qüvvəsinin qiyməti və əmək resurslarından istifadə qaydaları, daxili bazarın səviyyəsi;

140 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən iqtisadi amil hansıdır?

- ☐ bu qrupa əsasən beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişikliklərinin və təbii hadisələrin təsir amilləri toplanmışdır ki, bunlar ölkənin investisiya mühitinə dolayısı ilə də olsa, təsir edir; konfliktlər (əsasən müharibələr, ölkələrarası ziddiyyətlər və s.); iqtisadi böhranlar (dünya bazarında müxtəlif növ resursların qiymətlərinin qalxıb-düşməsi); təbii fəlakətlər və coğrafi dəyişikliklər;

- ☐ dövlət investisiya siyasəti; beynəlxalq müqavilələrin, sövdələşmə və razılaşmaların yerinə yetirilməsi; dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi; dövlət icra aparatının fəaliyyətinin səmərəlik dərəcəsi;
- ☐ işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☐ ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibət, əhalinin sosial təminatının səviyyəsi; işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☒ aparılan iqtisadi islahatların səviyyəsi; vergi, gömrük və digər güzəştlərin tətbiqi və ya onların ləğvi inflyasiya səviyyəsi; kreditin qiyməti (verilmə müddəti, faizi); iş qüvvəsinin qiyməti və əmək resurslarından istifadə qaydaları, daxili bazarın səviyyəsi;

141 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən siyasi amil hansıdır?

- ☐ ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibət, əhalinin sosial təminatının səviyyəsi; işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;
- ☒ dövlət investisiya siyasəti; beynəlxalq müqavilələrin, sövdələşmə və razılaşmaların yerinə yetirilməsi; dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi; dövlət icra aparatının fəaliyyətinin səmərəlik dərəcəsi;
- ☐ aparılan iqtisadi islahatların səviyyəsi; vergi, gömrük və digər güzəştlərin tətbiqi və ya onların ləğvi inflyasiya səviyyəsi; kreditin qiyməti (verilmə müddəti, faizi); iş qüvvəsinin qiyməti və əmək resurslarından istifadə qaydaları, daxili bazarın səviyyəsi;
- ☐ bu qrupa əsasən beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişikliklərinin və təbii hadisələrin təsir amilləri toplanmışdır ki, bunlar ölkənin investisiya mühitinə dolayısı ilə də olsa, təsir edir; konfliktlər (əsasən müharibələr, ölkələrarası ziddiyyətlər və s.); iqtisadi böhranlar (dünya bazarında müxtəlif növ resursların qiymətlərinin qalxıb-düşməsi); təbii fəlakətlər və coğrafi dəyişikliklər;
- ☐ işçi qüvvəsinin təşkilatçılıq qabiliyyəti, elmi-ixtisas səviyyəsi; ölkədə baş verən mədəni dəyişikliklər;

142 Kapitalın beynəlxalq hərəkətini şərtləndirən əsas səbəblərə aid olmayan variant hansıdır?

- ☐ Kapital ixrac edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması
- ☒ daha yüksək mənfəətin əldə edilməsi;
- ☐ Kapital ixracı imkanı;
- ☐ Yeni bazarların mövcudluğu və onlara çıxış imkanı
- ☐ Dünya təsərrüfatının müxtəlif həlqələrində kapitalla tələb və təklifin üst-üstə düşməsi;

143 İxracı aid olmayan variant hansıdır?

- ☐ gəlir əldə etmək və daxili bazarı təminatlı xarici məhsullarla (əsasən yarımfabrikatlar, ehtiyat hissələri və s.) təmin etmək üçün ölkədə xarici istehsalın genişləndirilməsi;
- ☐ sığorta sisteminin təkmilləşdirilməsi, sığorta fəaliyyətinin aktivləşdirilməsi;
- ☐ ölkənin ixracıya məhsul və xidmətlərin xarici bazarlara çıxarılması;
- ☒ ölkəyə yeni texnologiya, təcrübə və s. cəlb edilməsi;
- ☐ bank sisteminin təkmilləşdirilməsi və valyuta əməliyyatlarının effektivliyinin qaldırılması;

144 İdxala aid olmayan variant hansıdır?

- ☒ ölkənin ixracıya məhsul və xidmətlərin xarici bazarlara çıxarılması
- ☐ beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlər həcmnin artırılması;
- ☐ ölkə əhalisinin məşğulluq səviyyəsinin həll edilməsi və işsizliyin aradan qaldırılması;
- ☐ Məcmu Daxili Məhsulun və Milli Gəlirin artırılması
- ☐ ölkəyə yeni texnologiya, təcrübə və s. cəlb edilməsi;

145 İnnovasiya siyasətinin neçə prinsipi var?

- ☐ 9
- ☒ 13
- ☐ 15
- ☐ 21
- ☐ 19

146 Dövlət orqanlarının innovasiyalarla bağlı əsas funksiyaları neçə yerə bölünür?

- ☒ 12
- ☐ 9

- ☐ 10
- ☐ 15
- ☐ 8

147 İnnovasiya siyasətinin neçə vəzifəsi var?

- ☒ 6
- ☐ 15
- ☐ 12
- ☐ 9
- ☐ 8

148 Dövlətin investisiya- innovasiya siyasətinin tənzimləmə prinsipləri hansılardır?

- ☐ ardıcıl
- ☐ səmərəli
- ☐ kompleksli
- ☐ bazar xarakterli
- ☒ bütün bəndlərdə qeyd olunanlar

149 Dövlətin investisiya- innovasiya siyasəti neçə prinsipə tənzimlənir?

- ☐ 5
- ☐ 6
- ☐ 8
- ☐ 7
- ☒ 3

150 İnvestisiya-innovasiya siyasəti neçə formada təsnifləşdirilir?

- ☒ 3
- ☐ 7
- ☐ 9
- ☐ 11
- ☐ 5

151 İnnovasiya siyasətinin neçə məqsədi var?

- ☐ 12
- ☐ 9
- ☒ 4
- ☐ 5
- ☐ 10

152 İnvestisiyaların yeniliklərə yönəldilməsi neçə cür olur?

- ☐ 7
- ☒ 5
- ☐ 6
- ☐ 9
- ☐ 10

153 Miqyasına görə innovasiyalar neçə cür olur?

- ☐ 9
- ☐ 8
- ☐ 7
- ☐ 11
- ☒ 10

154 Miqyasına görə innovasiyalar neçə cür olur?

- ☐ 5
- ☒ 2
- ☐ 7
- ☐ 9
- ☐ 10

155 Təkrar istehsal prosesində roluna görə innovasiyalar hansılardır?

- ☐ texnoloji
- ☐ kompleks
- ☐ mürəkkəb
- ☒ istehlakçı
- ☐ bazar

156 Təkrar istehsal prosesində roluna görə innovasiyalar neçə cür olur?

- ☐ 9
- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 4

157 Tətbiq xarakterinə görə innovasiyalar neçə cür olur?

- ☐ 2
- ☐ 6
- ☐ 7
- ☐ 5
- ☒ 3

158 Radikalıq dərəcəsinə görə innovasiyalar neçə növə ayrılır?

- ☐ 6
- ☒ 2
- ☐ 3
- ☐ 1
- ☐ 7

159 İnvestisiya riski nədir?

- ☐ arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik
- ☐ investisiya fəaliyyətinin bir mərhələsi
- ☐ dövlət tərəfindən edilən güzəşt
- ☐ investisiya fəaliyyətinin məqsədəuyğun istiqaməti
- ☒ arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik

160 İnnovasiyaların təsnifatına görə meydana çıxma stimulunun neçə növü var?

- ☐ 3
- ☐ 6
- ☐ 7
- ☒ 2
- ☐ 5

161 İnnovasiyaların təsnifləşdirilməsi neçə cür olur?

- ☐ 8

- ☒ 5
- ☐ 4
- ☐ 7
- ☐ 10

162 İnnovasiya siyasəti neçə istiqamətdə aparılır?

- ☐ 5
- ☐ 3
- ☐ 7
- ☐ 9
- ☒ 4

163 İnvestisiya siyasətinin məqsədləri neçə yerə ayrılır?

- ☐ 9
- ☐ 7
- ☒ 10
- ☐ 12
- ☐ 8

164 Azərbaycan Respublikasında investorlar nəyi müstəqil surətdə müəyyən edə bilirlər?

- ☒ hər birini
- ☐ investisiyanın istiqamətini
- ☐ investisiyanın növünü
- ☐ investisiyanın məqsədini
- ☐ investisiyanın həcmi

165 Müəyyən prinsiplər əsasında qurulan dövlətin investisiya fəaliyyəti ilə bağlı siyasəti....

- ☐ Artıq tənəzzülə yaxınlaşır
- ☐ Mövcud deyil
- ☐ Sabitdir
- ☒ Sabit deyil
- ☐ Yaranmaqdadır

166 Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

- ☐ hec birinə
- ☐ daxili investisiyaların
- ☐ xarici investisiyaların
- ☐ dövlət investisiyalarının
- ☒ bütün investisiyaların

167 İnvestisiya fəaliyyətində beynəlxalq müqavilələrin müddəaları nə zaman tətbiq olunur?

- ☐ investisiya fəaliyyəti dayandırıldıqda
- ☒ müvafiq qanunda əks olunan qaydalardan fərqli qaydalar müəyyən olunduqda
- ☐ dövlətin istədiyi zaman
- ☐ investorun istədiyi zaman
- ☐ müqavilə qüvvəyə mindikdə

168 Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilməz?

- ☒ xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları
- ☐ beynəlxalq təşkilatlar
- ☐ xarici dövlətlər
- ☐ xarici hüquqi şəxslər

☐ xarici vətəndaşlar

169 Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti tənzimlənmə bilməz?

- ☒ hər biri ilə
- ☐ “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunu ilə
- ☐ “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə
- ☐ Azərbaycan Respublikasının konstitusiyası ilə
- ☐ Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə

170 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?

- ☒ hamısı
- ☐ xarici ölkələrin fiziki şəxsləri
- ☐ xarici ölkələrin hüquqi şəxsləri
- ☐ AR-nın hüquqi və fiziki şəxsləri
- ☐ vətəndaşlığı olmayan şəxslər

171 Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilməz?

- ☐ heç biri
- ☐ alıcı
- ☐ kreditor
- ☐ əmanətçi
- ☒ debitor

172 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?

- ☐ heç biri
- ☐ beynəlxalq
- ☐ dövlət
- ☐ şəxsi
- ☒ hamısı

173 İnnovasiya siyasətinin istiqaməti deyil:

- ☐ elmin inkişafını təmin edir
- ☐ heç biri
- ☒ xüsusi investisiyaların stimullaşdırılması
- ☐ yeniliklərə elmin tələbi dəstəklənməsi ilə dövlət gələcəkdə tələbin artmasını tələb edir
- ☐ biznesin innovasiya aktivliyinin artırılması üçün proqramların işlənilib hazırlanması

174 İnnovasiyanın dərəcələrə görə təsnifləşdirilməsinin tətbiqi hansılardır?

- ☐ tətbiqi
- ☐ müqayisə kompleksi
- ☐ təkrar istehsal prosesində rol
- ☐ meydana çıxmış stimulu
- ☒ bütün bəndlərdə qeyd olunanlar

175 Radikalıq dərəcəsinə görə innovasiyalar hansılardır?

- ☐ istehsalın tələbi ilə şərtlənən
- ☒ radikal
- ☐ istehlakçı
- ☐ mürəkkəb
- ☐ sadə

176 Meydana çıxma stimuluна görə aşağıdakı innovasiyalar hansılardır?

- ☐ texnikanın inkişafı
- ☐ elmin inkişafı
- ☐ heç biri
- ☐ istehsalın tələbatı
- ☒ bütün bəndlərdə qeyd olunanlar

177 Radikallıq dərəcəsinə görə innovasiyalar hansılardır?

- ☐ istehlakçı
- ☐ sadə
- ☐ mürəkkəb
- ☒ ordinon
- ☐ lokal

178 İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ☐ heç biri deyil
- ☐ maddi istehsal sferasında struktur dəyişikliklərinin təmin olunması
- ☐ ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ texniki potensialın inkişafı

179 Dövlət orqanlarının əsas funksiyalarına aşağıdakı hansılar aiddir?

- ☐ prioritet elmi tədqiqatlara və innovasiyalara resursların ayrılması
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ intellektual mülkiyyətin mühafizəsi
- ☐ heç biri deyil
- ☐ rəqabətin stimullaşdırılması

180 İnnovasiya sferasının funksiyası deyil:

- ☒ investisiya resurslarının amortizasiyası
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ Azərbaycan regionlarında innovasiya proseslərinin tənzimlənməsi
- ☐ heç biri deyil
- ☐ innovasiyanın sosial və ekoloji yönümlüyü təmin olmaqla elmin prioritet istiqamətlərinin müəyyən edilməsi

181 İnnovasiya siyasətinin prinsipləri aşağıdakılardan hansılardır?

- ☐ aparıcı milli elmi məktəblərin qorunub saxlanması
- ☐ tədqiqatların intellektual mülkiyyət hüquqlarının müdafiəsi
- ☐ fundamental elmi tədqiqatların inkişafının stimullaşdırılması
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ aparıcı milli elmi məktəblərin inkişafı

182 İnnovasiya siyasətinin istiqamətləri hansılardır

- ☐ yeniliklərin sifarişçisi olaraq dövlət elmin inkişafına kömək edir
- ☐ elmin inkişafını təmin edir
- ☐ heç biri
- ☐ yeniliklərə ilkin tələbin dəstəklənməsi ilə dövlət gələcəkdə tələbin artmasını təmin edir
- ☒ bütün bəndlərdə qeyd olunanlar

183 İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansıdır?

- ☐ heç biri
- ☐ sahibkarlıq və xüsusi investisiyaların stimullaşdırılması
- ☐ xaricdən yeni investisiyaların cəlb edilməsi

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ investisiya fəaliyyətində lizinq xidmətlərinin inkişafı

184 Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir:

- ☒ hər konkret dövr üçün məqsədəuyğun investisiyaların həcmi və strukturunun müəyyən edilməsi
- ☐ dövlət idarəetmə qurumunda toplanması
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ dövlət aparatının yaranması
- ☐ heç biri

185 Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir:

- ☐ yeni fəaliyyət növlərinin mənimsənilməsi
- ☒ prioritetlərin seçilməsi
- ☐ iqtisadiyyatın sadələşməsində yeniliklərin tətbiqi
- ☐ elmi-texniki proqramlar
- ☐ elmi-texniki və sosial-mədəni meyar

186 İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ büdcənin resurs vəsaitlərinin səmərəliliyini artırmaq üçün müsabiqə əsasında yerləşdirilməsi
- ☐ xüsusi investisiya qoyuluşlarının dövlət zamanəti
- ☐ vergi sisteminin sadələşdirilməsi
- ☐ prioritet investisiya layihələrinin qarışıq dövlət kommersiya maliyyələşdirilməsi

187 Dövlətin investisiya siyasəti dedikdə nə başa düşülür?

- ☐ ölkə iqtisadiyyatının müxtəlif sferalarına kapital qoyuluşu
- ☐ heç biri deyil
- ☐ investisiya aktivliyini artıran məqsədlər komponenti
- ☐ ölkə iqtisadiyyatının müxtəlif sahəsinə kapital qoyuluşu
- ☒ bütün bəndlərdə qeyd olunanlar

188 İnvestisiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?

- ☐ heç biri
- ☐ innovasiyalı fəaliyyət nəticəsində yaranan məhsulun dövlət sifarişinin vasitəsilə realizə etmək
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ elmi-texniki fəaliyyətin nəticələri
- ☐ innovasiyalı fəaliyyətə tələb haqqısında məlumatlar toplamaq

189 İnnovasiya siyasətinin maliyyə-kredit mexanizmi aşağıdakılardan hansılardır?

- ☐ ola bilər biri
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ yüksək texnologiyalarla bağlı elmi-tədqiqat işlərini maliyyələşdirmək
- ☐ heç biri deyil
- ☐ yüksək texnologiyalarla bağlı təcrübi konstruktor işlərini maliyyələşdirmək

190 Miqyasına görə innovasiyalar aşağıdakılardan hansılardır?

- ☐ sosial
- ☐ texnoloji
- ☐ radikal
- ☐ bazar
- ☒ sadə

191 Təkrar istehsal prosesində roluna görə innovasiyalar hansılardır?

- ☐ radikal innovasiyalar
- ☐ elm inkişafı
- ☒ investisiya innovasiyalar
- ☐ radikal innovasiyalar
- ☐ bazar innovasiyaları

192 İnnovasiya siyasətinin vəzifələri hansılardır?

- ☐ innovasiya fəaliyyətinin inkişafında elm sferalarının qarşılıqlı təsirinin təmin edilməsi
- ☐ dövlət innovasiya siyasəti prioritetlərinin müəyyən edilməsi və reallaşdırılması
- ☐ iqtisadiyyata mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ innovasiya fəaliyyəti infrastrukturunun yaradılması və inkişafı

193 İnnovasiya resurslarının formalaşmasına hansılar daxil deyildir?

- ☐ bücə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirakı
- ☐ investisiya resurslarının amortizasiyası
- ☐ investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- ☒ elmi-texniki potensialın strukturunun formalaşması
- ☐ investisiya resurslarının formalaşması

194 İnnovasiya-innovasiya siyasətin formalaşmasına hansılar daxildir:

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ bücə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirakı
- ☐ investisiya resurslarının formalaşması
- ☐ investisiya resurslarının amortizasiyası
- ☐ investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması

195 İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ☐ elmi-texniki potensialın strukturunun formalaşması
- ☐ şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi
- ☐ ən mühüm sosial vəzifələrin reallaşması
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ sosial-iqtisadi məsələlərin həlli

196 İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ☐ yeni məhsulların rəqabət qabiliyyətinin artırılması
- ☐ elmi-texniki potensialın inkişafının səmərəli yerləşdirilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
- ☐ innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilat şəraitinin yaradılması

197 İnnovasiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?

- ☐ heç biri
- ☐ innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlanması, dövlət tərəfindən dəstəklənməsi
- ☐ xarici iqtisadi fəaliyyətdə milli innovasiyalı məhsulları dəstəkləmək
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ innovasiyaların inkişafı və həyata keçirilməsi üçün əlverişli vəsait yaratmaq

198 Meydana çıxma stimulu görə innovasiyalar hansılardır:

- ☐ heç bir aid deyil

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ istehsalın tələbi
- ☐ texnikanın tələbi
- ☐ bazarın tələbi

199 Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakı hansı variantlarda düzgün verilmişdir?

- ☒ yeni məhsulların istehsalına və istifadəsinə yönəldilən
- ☐ istehsalın və bazarın tələbi ilə şərtlənən
- ☐ yeni texnologiyaların yaradılmasına və tətbiqinə istiqamətlənən
- ☐ istehlakçı və investisiya innovasiyaları
- ☐ yeni strukturun qurulmasına və fəaliyyətinə yönəldilən

200 Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakılardan hansılardır?

- ☒ yeni məhsulun istehsalına və istifadəsinə yönəldilən
- ☐ investisiya innovasiyaları
- ☐ sadə
- ☐ radikal
- ☐ ordinal

201 İnnovasiya siyasətinin istiqaməti deyil:

- ☒ investisiya fəaliyyətində lizinq xidmətlərinin inkişafı
- ☐ elmin inkişafını təmin edir
- ☐ yeniliklərə elmin tələbi dəstəkləməsi ilə dövlət gələcəkdə tələbin artmasını
- ☐ heç biri
- ☐ biznesin innovasiya aktivliyinin artırılması üçün proqramların işlənilib

202 ölkənin davamlı inkişafı, istehsal və elmin vəhdəti üçün zəruridir cümləsində hansı söz buraxılmışdır?

- ☒ innovasiya siyasəti
- ☐ davamlı inkişaf siyasəti
- ☐ ekoloji siyasət
- ☐ investisiya siyasəti
- ☐ sosial siyasəti

203 İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ☐ investisiya məqsədi ilə əhalinin pul vəsaitləri
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ yeni iş yerlərinin yaradılması
- ☐ investisiya prosesinin həyata keçirilməsi üçün güzəşt sisteminin təkmilləşdirilməsi
- ☐ kiçik biznes dəstəklənməsi

204 İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- ☐ yeni iş yerlərinin yaradılması
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ vençur investisiyaların formalaşması və inkişafı üçün şəraitin yaradılması
- ☐ ölkə iqtisadiyyatının struktur yenidənqurulmasını təmin etmək
- ☐ ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılması

205 Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir?

- ☐ amortizasiya siyasətinin təkmilləşdirilməsi
- ☐ vergi sisteminin sadələşdirilməsi
- ☐ prioritet investisiya layihələrin seçilməsi

- ☒ investisiya qoyuluşlarının səmərəliliyinin artırılması
- ☐ ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasını təmin etmək

206 İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ vergi sisteminin sadələşdirilməsi
- ☐ investisiya cəlbediciliyi baxımından müəssisələrin yenidən qurulmasına şərait yaratması
- ☐ əhalinin yığımlarını stimullaşdırmaq məqsədi ilə investisiya üsullarının azaldılması üçün şəraitin təkmilləşməsi
- ☐ büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi

207 İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- ☐ xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti
- ☐ iqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliliyinin təmin edən faiz dərəcəsinin müəyyən edilməsi
- ☐ vergi sisteminin sadələşdirilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ amortizasiya siyasətinin təkmilləşdirilməsi

208 Dövlətin investisiya siyasətivə sferalarına tələb olunan kapital qoyuluşlarının səviyyə və strukturunun təmin edən investisiya aktivliyi bir-biri ilə əlaqəli məqsədlər kompleksidir:

- ☐ bazar iqtisadiyyatında müxtəlif sahə
- ☐ dünya iqtisadiyyatının eyni sahə
- ☒ ölkə iqtisadiyyatında müxtəlif sahə
- ☐ davamlı iqtisadiyyatda müxtəlif sahə
- ☐ postindustrial iqtisadiyyatda seçilmiş sahəsi

209 İnvestisiya inkişaf modelləri hansılardır,?

- ☐ amerikan modeli
- ☐ yapon modeli
- ☐ tayvan modeli
- ☐ hec biri
- ☒ bütün bəndlərdə qeyd olunanlar

210 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- ☐ denominasiya zamanı
- ☐ milliləşdirmə və rekvizisiya zamanı
- ☐ revalvasiya zamanı
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda

211 Xarici investisiyaların rekvizisiyası haqqında qərarı kim qəbul edir:

- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Vergi Nazirliyi qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbul edir.
- ☒ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclis qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Bank qəbul edir.

212 Xarici investisiyalar hansı hallarda rekvizisiya edilə bilər:

- ☐ devalvasiya zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- ☐ denominasiya zamanı
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı

- ☐ r evalvasiya zamanı

213 Xarici investisiyalar kim tərəfindən milliləşdirilə bilər:

- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir.
- ☒ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilir.

214 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- ☐ iqtisadi böhran zamanı
- ☒ Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran hallarda.
- ☐ investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edildikdə
- ☐ iqtisadi islahatlar zamanı
- ☐ siyasi dəyişikliklərdən zamanı

215 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ☒ milli təhlükəsizlik, ətraf mühitin və əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- ☐ müdafiəyə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ☐ hamısından
- ☐ heç birindən
- ☐ vergi qanunvericiliyindəki dəyişikliklərdən

216 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ☐ investisiya mühitinin dəyişməsindən
- ☒ vergi sistemindəki və dərəcələrindəki dəyişikliklərdən
- ☐ iqtisadi böhrandan
- ☐ siyasi dəyişikliklərdən
- ☐ iqtisadi islahatlardan

217 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər:

- ☐ c) müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, payların, səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
- ☐ b) tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- ☒ bütün bəndlər.
- ☐ a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə paycılıq iştirakı;
- ☐ d) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

218 Xarici investorlar hesab edilir:

- ☐ hamısı
- ☐ xarici hüquqi şəxslər;
- ☒ tamamilə xarici investorlara məxsus olan müəssisələr;
- ☐ nizamnamə kapitalında xarici investorların payı 25 faizdən çox olan birləşmiş müəssisələr.
- ☐ heç biri

219 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilər?

- ☒ hamısı
- ☐ xarici vətəndaşlar
- ☐ xarici hüquqi şəxslər
- ☐ xarici dövlətlər

- ☐ beynəlxalq təşkilatlar

220 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi deyil?

- ☐ hamısı
☐ iqtisadi siyasət yeridilməsi
☐ elmi-texniki siyasət yeridilməsi
☐ sosial siyasət siyasət yeridilməsi
☒ xarici investorların ölkəyə cəlb edilməsi

221 Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilməz?

- ☐ yalnız kredit və borc
☐ kredit
☐ borc
☐ qiymətli kağız buraxılışı
☒ milli valyutanın emissiyası

222 Tayvan modelinə aiddir?

- ☐ bütün bəndlərdə qeyd olunanlar
☐ xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
☐ xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
☒ xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
☐ hec biri

223 Yapon modelinə aiddir?

- ☐ bütün bəndlərdə qeyd olunanlar
☐ xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
☒ xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
☐ xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya
☐ hec biri

224 Amerikan modelinə aiddir?

- ☐ xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
☒ xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
☐ bütün bəndlərdə qeyd olunanlar
☐ hec biri
☐ xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya

225 İnvestisiya inkişaf modellərinə aiddir?

- ☐ xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
☐ xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
☒ bütün bəndlərdə qeyd olunanlar
☐ hec biri
☐ xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması

226 Surətli amortizasiya ayırmaları nəticəsində nə baş verir.

- ☒ Müəssisənin vergiyə cəlb edilən məbləği xeyli azaldılmış olur.
☐ Xarici müəssisələrin imtiyaz və güzəştləri ləğv edilir.
☐ Müəssisənin fəaliyyəti dayandırılır.
☐ Müəssisənin vergiyə cəlb edilən məbləği xeyli yüksəlmiş olur.
☐ Müəssisə bütün vergilərdən azad olunur.

227 Hansı hallarda investorlar pul ehtiyatlarından imtina edirlər.

- ☐ Infilyasiyanın başa çatdığı zaman investorlar pul ehtiyatlarından imtina edirlər.
- ☐ Dövlət rəhbərlərinin xüsusi göstərişləri zamanı investorlar pul ehtiyatlarından imtina edirlər.
- ☐ Dövlət çevrilişləri baş verdiyi zaman investorlar pul ehtiyatlarından imtina edirlər.
- ☐ ölkədə kəskin infilyasiya baş verdiyi zaman investorlar gələcəkdə mənfəət əldə etmək məqsədilə pul ehtiyatlarından imtina edirlər.
- ☒ Uzunmüddətli investisiya qoyuluşları həyata keçirilən zaman investorlar gələcəkdə mənfəət əldə etmək məqsədilə pul ehtiyatlarından imtina edirlər.

228 İnvestisiyaləşdirmədə maliyyə müəssisələrinə aid olmayan variant hansıdır?

- ☐ pensiya fondları;
- ☒ şəxsi vəsaitlər;
- ☐ banklar;
- ☐ kredit ittifaqları;
- ☐ sığorta kompaniyaları;

229 Bankların hesabları necə adlanır?

- ☐ xüsusi hesab;
- ☐ əsas hesab;
- ☐ subhesab;
- ☐ cari hesab;
- ☒ müxbir hesab;

230 Kredit ittifaqının üzvünün vəzifələrinə daxil olmayan variant hansıdır?

- ☒ başqa kredit təşkilatlarının üzvü olmaq
- ☐ nizamnamədəki tələblərə və qaydalara riayət etmək
- ☐ kredit alarkən onun məqsədli təyinatı haqqındadırüst məlumat vermək
- ☐ aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq
- ☐ payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək

231 Veksellərin bankda uçotu nə deməkdir?

- ☐ kommandit
- ☐ patent
- ☐ lizinq
- ☒ aksept
- ☐ broker

232 Sahibkarlıq kapitalının mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- ☒ dövlət mülkiyyəti
- ☐ əvvəlki iqtisadi fəaliyyətin maliyyə nəticələri;
- ☐ investisiya fondlarından alınan kreditlər;
- ☐ bank fondlarından alınan kreditlər;
- ☐ şəxsi mülkiyyət;

233 İnvestorun hüquqlarına aiddir:

- ☐ dövlətin öz üzərinə gütürdüyü öhdəliklərin yerinə yetirməsinə nəzarət etmək;
- ☐ prioritet investisiya layihələrinin qeydiyyat qaydalarını təsdiq etmək;
- ☐ investisiya layihəsinin maliyyələşdirilməsinin başlama gününü təyin edən sənədi təstiqləmək;
- ☐ vergi yükünün əlverişsiz dəyişmələrinin qiymətləndirilməsi meyarlarını təyin etmək;
- ☒ kapital qoyuluşları obyektlərinə sahib olmaq istifadə etmək və sərəncam vermək;

234 Kapital qoyuluşu obyektlərinin istifadəçiləri kimlərdir?

- ☐ heç biri
- ☐ özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata keçirən fiziki və hüquqi şəxslər, dövlət orqanları, xarici investorlar;
- ☐ müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;
- ☒ fiziki və hüquqi şəxslər, xarici şəxslər, dövlət orqanları, xarici dövlətlər, beynəlxalq təşkilat və qurumlar;
- ☐ investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən şəxslər;

235 İnvestorlar hansı hüquqlara malikdirlər?

- ☐ heç biri deyil
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ dövlət qanunvericiliyi ilə təyin olunmuş çıxarılan investor olmaqla
- ☐ kapital qoyuluşları formasında investisiya fəaliyyəti həyata keçirməklə
- ☐ öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsi

236 İnvestisiya layihəsi necə həyata keçirilir?

- ☐ praktiki hərəkətin təsviri
- ☐ investisiya layihələri ilə
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ layihə-smeta sənədləri
- ☐ qanuna müvafiq işlənilib hazırlanan

237 Kapital qoyuluşu deyiləndə nə başa düşülür?

- ☐ sifarişçilər
- ☒ əsas kapitala investisiyalar
- ☐ investisiya layihələmə
- ☐ obyektlərdən istifadə
- ☐ podratçılar

238 Kimlər pul vəsaitlərini əmanətlərə cəlb etmək hüququna malikdirlər?

- ☐ hamısı;
- ☐ banklar;
- ☒ yalnız lisenziyaya uyğun olaraq buna hüququ olan kredit təşkilatları;
- ☐ bütün kredit təşkilatları;
- ☐ buna lisenziyası olan bütün hüquqi şəxslər;

239 Kommersiya bankları?

- ☐ gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesində maliyyənin köməyi ilə cəmiyyətin çoxlu sayda tələblərini təmin etmək üçün həyata keçirən təşkilatlarıdır.
- ☐ səhmdar təşkilatı olub, xüsusi xidmətlər həyata keçirən əsas kommersiya təşkilatlarıdır;
- ☒ səhmdar tipli maliyyə-kredit təşkilatları olub, ödənişlər hesabına pul qoyuluşlarının qəbulunu və müştərilərin tapşırığı ilə digər hesablı əməliyyatları həyata keçirən əsas kommersiya təşkilatlarıdır;
- ☐ Xidmətlərlə məşğul olan xüsusi kommersiya təşkilatlarıdır;
- ☐ dövlətin və şirkətlərin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar real ictimai prosesləri tənzimləyən əsas kommersiya təşkilatlarıdır;

240 Kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aid olmayan variant hansıdır?

- ☐ edilmiş vəsaitin sahibkarlığa yönəldilməsi
- ☐ fəaliyyətinin aşkarlığı
- ☒ payların bölünməsi
- ☐ üzvlüyün könüllülüyü
- ☐ fəaliyyətinin özünə nəzarətə əsaslanması

241 İnvestisiya qoyuluşları hansı mənbələr hesabına maliyyələşdirilə bilər?

- ☐ Büdcədən kənar fond hesabına.
- ☐ Müəssisə və təşkilatların öz vəsaitləri
- ☐ Ancaq bank kreditləri.
- ☒ Bank kreditləri, şəxsi vəsaitlər, dövlət büdcəsi vəsaitləri, büdcədən kənar fond vəsaitləri və s.
- ☐ Dövlət büdcəsi vəsaitləri.

242 Milli iqtisadiyyatda iqtisadi inkişaf naminə reallaşdırılan investisiyalar hardan maliyyələşir.

- ☒ Büdcə hesabına.
- ☐ Səhiyyənin hesabına.
- ☐ Neftdən gələn gəlirin hesabına.
- ☐ Vergilərin hesabına.
- ☐ Təhsilin hesabına.

243 əsas kapitala yönəldilmiş vəsaitin arasındakı faiz fərqi (son illər)

- ☐ Əsas kapitala yönəldilmiş vəsaitin 25 faizini daxili investisiyalar, 75 faizini isə xarici investisiyalar təşkil etmişdir.
- ☐ Əsas kapitala yönəldilmiş vəsaitin 40 faizini daxili investisiyalar, 60 faizini isə xarici investisiyalar təşkil etmişdir.
- ☐ Əsas kapitala yönəldilmiş vəsaitin 90 faizini daxili investisiyalar, 10 faizini isə xarici investisiyalar təşkil etmişdir.
- ☒ Əsas kapitala yönəldilmiş vəsaitin 73,9 faizini daxili investisiyalar, 26,1 faizini isə xarici investisiyalar təşkil etmişdir.
- ☐ Əsas kapitala yönəldilmiş vəsaitin 30 faizini daxili investisiyalar, 70 faizini isə xarici investisiyalar təşkil etmişdir.

244 Amortizasiya ayrılımlarının investisiya fəaliyyətində rolunun artırılmasında əsas metod hansıdır

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Heç bir metod yoxdur.
- ☐ Surətsiz amortizasiyanın tətbiqi.
- ☒ Surətli amortizasiyanın tətbiqi
- ☐ Bütün metodlar eyni səviyyədədir.

245 Nə üçün investisiya fəaliyyətinin aktivləşdirilməsində amortizasiya siyasətində rolu böyükdür.

- ☐ Bunu investorlar tələb edir.
- ☐ Çünki, amortizasiya ayrılımları əsas fondlara kapital qoyuluşunun mühüm mənbəyi hesab olunmur.
- ☐ Çünki, amortizasiya ayrılımları qeyri fondlara vəsait qoyuluşunun mühüm mənbəyi hesab edilir.
- ☒ Çünki, amortizasiya ayrılımları əsas fondlara kapital qoyuluşunun mühüm mənbəyi hesab olunur.
- ☐ Bunu iqtisadi inkişaf nazirliyi belə istəyir.

246 Maliyyə güzəştləri dedikdə nə başa düşürük

- ☐ Xarici investorlara edilən amortizasiya güzəştləri
- ☐ Yerli investorların bütün vergilərdən azad edilməsi
- ☐ Yerli investorlara edilən amortizasiya güzəştləri
- ☒ Gəlirlərin bir hissəsinin vergidən azad edilməsi və bu vəsaitlərin elmi araşdırmalara yönəldilməsi və amortizasiya güzəştləri
- ☐ Xarici investorların bütün vergilərdən azad edilməsi

247 İnvestisiya fəaliyyətinin stimullaşdırılmasında maliyyə güzəştləri lazımdır mı?

- ☐ Bu Prezidentin şəxsi səlahiyyətində olan məsələdir
- ☐ Maliyyə güzəşti ancaq yerli investorlara verilir.
- ☐ İnvestisiya fəaliyyətində maliyyə güzəştdən danışmaq olmaz.
- ☒ Mühüm vasitələrdən biri olan maliyyə güzəştləri müasir dövrdə effektiv təsirə malikdir.
- ☐ Maliyyə güzəşti ancaq xarici investorlara verilir

248 Mərkəzləşdirilmiş investisiya fəaliyyəti hansı hesabdən maliyyələşir.

- ☐ Yerli və xarici investorların hesabına
- ☐ Ancaq dövlətin müəyyən vasitələrlə cəlb edə bildiyi ayrı-ayrı subyektlərin hesabına

- ☐ Ancaq dövlət hesabına
- ☒ Dövlət tərəfindən yaxud da dövlətin müəyyən vasitələrlə cəlb edə bildiyi ayrı-ayrı subyektlərin hesablarına maliyyələşdirilir.
- ☐ Yerli investorların hesabına

249 Azərbaycan investisiya şirkəti nin nizamnamə kapitalı nəyin hesabına formalaşdırılmışdır.

- ☐ Vergilər nazirliyinin.
- ☐ Prezident aparatının.
- ☐ Nazirlər kabinetinin
- ☒ Dövlət neft fondunun.
- ☐ İqtisadi inkişaf nazirliyinin.

250 Hər hansı məhsulun istehsalının daimi artması

- ☐ Onun son faydalılığına mənfi təsir göstərir.
- ☐ Onun son faydalılığının yuxarı qalxması ilə müşahidə olunur.
- ☐ Hər hansı məhsulun istehsalının daimi artması mümkün deyil.
- ☒ Onun son faydalılığının aşağı düşməsi ilə müşahidə olunur
- ☐ Onun son faydalılığının eyni səviyyədə olması ilə müşahidə olunur.

251 İlk investisiya qoyuluşunun faydalılığı

- ☐ Bunun elə bir fərqi yoxdur.
- ☐ Sonrakından 2 dəfə az olmalıdır.
- ☐ Sonrakı qoyuluşlardan yüksək olmamalıdır.
- ☒ Sonrakı qoyuluşlardan yüksək olacaqdır.
- ☐ Sonrakı ilə eyni səviyyədə olmalıdır.

252 Orta sinfin xüsusi çəkisi dedikdə nə başa düşürsünüz?

- ☐ hər üç variant düzdür.
- ☐ İqtisadi sabitliyi və beynəlxalq iqtisadi münasibətlər mühitini şərtləndirən əsas amillərdən biri cəmiyyətdə iqtisadi rifah baxımından müəyyən edilən “orta sinfin” xüsusi çəkisidir.
- ☐ İqtisadi gərginliyi və yüksək inflyasiya mühitini şərtləndirən əsas amillərdən biri cəmiyyətdə iqtisadi rifah baxımından müəyyən edilən “orta sinfin” xüsusi çəkisidir.
- ☒ İqtisadi sabitliyi və əlverişli investisiya mühitini şərtləndirən əsas amillərdən biri cəmiyyətdə iqtisadi rifah baxımından müəyyən edilən “orta sinfin” xüsusi çəkisidir.
- ☐ İqtisadiyyatda belə bir termin yoxdur.

253 İnvestisiya qoyuluşunun reallaşdırılmasında qərarların qəbulu kimə məxsusdur?

- ☐ Özəl şirkətlərə.
- ☐ Özəl sektora.
- ☐ Dövlətə.
- ☒ İnvestorlara.
- ☐ Fiziki və hüquqi şəxslərə.

254 Kapital qoyuluşlarının prioritet istiqamətlərini nə müəyyən edir?

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Özəl sektorun müəyyənləşdirdiyi siyasət.
- ☐ Dövlətin bu məsələyə qarışmaması.
- ☒ Dövlətin həyata keçirdiyi investisiya siyasəti.
- ☐ Dövlətin və özəl sektorun birgə həyata keçirdikləri siyasət.

255 Qarışıq investiyalaşdırma əsasında obyektlərin maliyyələşdirilməsi kreditləşdirilməsi hansı vəsait hesabına həyata keçirilir.

- ☐ xarici investorların vəsaitlərindən

- ☒ Dövlət büdcəli müəssisə,təşkilatlar və digər hüquqi şəxslərin öz vəsaitləri hesabına həyata keçirilir.
- ☐ ancaq dövlətin büdcəsi tərəfindən
- ☐ hüquqi və fiziki şəxslər tərəfindən
- ☐ iqtisadi inkişaf nazirliyinin maliyyə fondu tərəfindən

256 dövlət maliyyələşdirmə mənbələri dedikdə nə başa düşürük?

- ☐ dövlət resursları
- ☒ buraya büdcə və büdcədən kənar fondların vəsaiti,dövlət borcu və dövlət əmlakı da daxil olmaqla digər resurslar daxildir.
- ☐ ancaq büdcə və büdcədən kənar fondların vəsaiti nəzərdə tutulur.
- ☐ ancaq dövlət borcu və dövlət əmlakı daxildir.
- ☐ xarici investorlardan alınan vəsaitlər daxildir.

257 Mülkiyyət növlərinə görə maliyyələşmə mənbələri necə fərqləndirilir.

- ☐ Xarici investorların vəsaitləri,xarici işlər nazirliyinin maliyyə resursları
- ☒ Dövlət maliyyələşdirmə mənbələri,təsərrüfat subyektlərinin maliyyə resursları,xarici investorların vəsaitləri.
- ☐ Dövlət maliyyələşdirmə mənbələri,iqtisadi inkişaf nazirliyinin maliyyə resursları.
- ☐ Təsərrüfat subyektlərinin maliyyə resursları,vergilər nazirliyinin maliyyə resursları.
- ☐ Xarici investorların vəsaitləri,yerli investorların vəsaitləri.

258 müəssisə resurslarının xüsusi vəsait növü dedikdə nə başa düşürük.

- ☐ Dövlətin kredit sistemi.
- ☒ Müəssisənin xüsusi investisiya ehtiyatları
- ☐ Paylar,bağışlanmalar.
- ☐ Investisiya şirkətlərinin investisiya ehtiyatları
- ☐ Rezident sığorta şirkətlərinin investisiya resursları

259 Dövlət resurslarının borc vəsaiti dedikdə nə başa düşürük

- ☐ Dövlətin kredit sistemi
- ☒ Dövlət borcları (dövlət borcu,xarici borclar,beynəlxalq kredit)
- ☐ Paylar,bağışlanmalar
- ☐ Dövlət büdcəsi
- ☐ Dövlətin sığorta sistemi

260 Dövlət resurslarının cəlb olunan vəsait növü dedikdə nə başa düşürük.

- ☐ müəssisənin maliyyə mənbələri
- ☐ Dövlət borcları
- ☐ Dövlət büdcəsi
- ☐ Müəssisənin xüsusi investisiya ehtiyatları
- ☒ Dövlətin kredit sistemi,dövlətin sığorta sistemi

261 Dövlət resurslarının xüsusi vəsait növü dedikdə nə düşürük

- ☐ Müəssisənin xüsusi investisiya ehtiyatları
- ☐ Dövlət borcları
- ☒ Dövlət büdcəsi və yerli büdcələr,büdcədən kənar fondlar.
- ☐ Dövlətin kredit sistemi
- ☐ Dövlətin sığorta sistemi

262 İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələrinin müəssisə resursları hansı növlərə bölünür

- ☐ Ancaq xüsusi vəsait
- ☒ Xüsusi vəsait,cəlb olunmuş vəsait,borc vəsaiti
- ☐ Ümumi və xüsusi vəsait

- ☐ Borc vəsaiti və ümumi vəsait
- ☐ Ancaq cəlb olunmuş vəsait

263 İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələrinin dövlət resursları hansı növləri əhatə edir

- ☒ Xüsusi vəsait,cəlb olunan vəsait,borc vəsait
- ☐ Ancaq xüsusi vəsait olur
- ☐ Cəlb olunan vəsait,xüsusi vəsait və ümumi vəsait
- ☐ Borc vəsaiti və ümumi vəsait
- ☐ Heç bir növü əhatə etmir.

264 İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələri hansı qruplarda aparılır.

- ☐ Dövlət borcları
- ☐ Ancaq dövlət resursları
- ☐ Ancaq müəssisə resursları
- ☐ Büdcə resursları
- ☒ Dövlət resursları və müəssisə resursları

265 Həm dövlət səviyyəsində,həm də müstəqil təsərrüfat subyektləri səviyyəsində investisiya qoyuluşlarının maliyyələşmə mənbələri.....

- ☐ Bu iqtisadi inkişaf nazirliyinin səviyyəsində fərqlənə bilər.
- ☐ Variantların hansı doğrudur.
- ☒ Prinsipcə analoji olsa da məzmununa görə müəyyən fərqlərə malikdir.
- ☐ Prinsipcə analoji olduğu kimi məzmununa görə müxtəliflik yoxdur.
- ☐ Heç bir sahədə fərqləri yoxdur

266 Dövlət kapital qoyuluşlarının maliyyə xərcləri neçə qayda üzrə planlaşdırılır?

- ☐ 7
- ☐ 5
- ☐ 10
- ☐ 3
- ☒ 2

267 Kapital qoyuluşlarında dövlətin iştirakı neçə növ və formada olur?

- ☐ 5
- ☒ 13
- ☐ 15
- ☐ 18
- ☐ 7

268 Maliyyələşdirmə mənbələri mülkiyyət münasibətlərinə görə hansılara bölünür

- ☐ İqtisadi İnkişaf Nazirinin xüsusi sərəncamı ilə bölünür.
- ☒ Mənbələr mülkiyyət münasibətlərinə görə xüsusi cəlb edilmiş və borc vəsaitlərinə bölünür.
- ☐ Mənbələr mülkiyyət münasibətlərinə görə ümumi cəlb edilmiş və nəğd vəsaitlərinə bölünür.
- ☐ Mənbələr mülkiyyət münasibətlərinə görə heç bir bölgüyə ehtiyac duymur.
- ☐ Mənbələr mülkiyyət münasibətlərinə görə investorların şəxsi istəyindən asılı olaraq bölünür.

269 Bütün maliyyələşdirmə mənbələrini hansı əlamətlər üzrə təsnifləşdirmək olar.

- ☐ Qızıl ehtiyatlarının əlamətləri üzrə
- ☒ Mülkiyyət münasibətlərinin əlamətləri üzrə
- ☐ Bütün variantlar doğrudur.
- ☐ Xarici investorların şəxsi mülkiyyətləri üzrə
- ☐ Yerli investorların şəxsi mülkiyyətləri üzrə

270 İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün onun.....

- ☐ Yaxşı investorları olmalıdır.
- ☒ Maliyyələşdirmə mənbələri olmalıdır.
- ☐ Qanunlar toplusu olmalıdır.
- ☐ Yaxşı işçi qüvvəsi olmalıdır.
- ☐ Zəngin təbii sərvətləri olmalıdır.

271 İnvestisiya qoyuluşları hansı formalarda həyata keçirilir.

- ☐ Ancaq əşya formasında
- ☐ Ancaq maliyyə formasında
- ☐ Ancaq qiymətli kağızlar formasında
- ☒ İnvestisiya qoyuluşları hansı formalarda həyata keçirilir.
- ☐ Ancaq qızıl formasında

272 Maliyyə investisiya portfeli dedikdə nə başa düşürük.

- ☐ Bütün variantlar doğrudur.
- ☒ Müəssisələrin bazarda yerinin möhkəmləndirilməsindən və başqa müəssisələrin fəaliyyətinin idarə edilməsindən gəlir əldə etmək məqsədini daşıyır
- ☐ Müəssisələr bazarda yerinin dəyişdirilməsindən gəlir əldə etmək məqsədini daşıyır.
- ☐ Bir qayda olaraq müəssisələrin inkişafına, onların təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir.
- ☐ Ümumilikdə belə bölgü yoxdur.

273 Konservativ qiymətli kağızlar portfeli nədir?

- ☐ Daha az satılan qiymətli kağızların məcmusudur.
- ☐ Daha çox riskli qiymətli kağızlardan ibarətdir.
- ☒ Daha az gəlirli, lakin etibarlı, yəni az riskli qiymətli kağızlardan ibarətdir.
- ☐ Aktiv və satılan qiymətli kağızların məcmusudur.
- ☐ Daha çox gəlirli, lakin etibarlı qiymətli kağızlardan ibarətdir.

274 Aqressiv qiymətli kağızlar portfeli nədir.

- ☐ ancaq hüquqi şəxslər tərəfindən istifadə olunan qiymətli kağızların məcmusudur.
- ☒ aktiv və satılan qiymətli kağızların məcmusudur.
- ☐ daha az gəlirli qiymətli kağızların məcmusudur.
- ☐ daha az satılan qiymətli kağızların məcmusudur.
- ☐ fiziki şəxslərdə istifadəçisi olduqları qiymətli kağızların məcmusudur.

275 Hansı AR-nın səlahiyyətlərinə aiddir:

- ☐ heç biri deyil
- ☐ müqavilə ilə nəzərdə tutulan digər hüquqların həyata keçirmək;
- ☐ milli layihələrin seçimi, tərtibi, maliyyələşdirilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ regional səviyyəli layihələrin ekspertizası və siyahıların formalaşması

276 İnvestora aid deyil

- ☐ dövlət qanunvericiliyi ilə təyin olunmuş kapital qoyuluşları formasında
- ☐ müqavilə ilə nəzərdə tutulan digər hüquqların həyata keçirmək;
- ☐ öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçirmək;
- ☐ kapital qoyuluşlarının həcm və istiqamətlərinin müstəqil müəyyən etmək;
- ☒ prioritet investisiya layihələrinin qeydiyyat qaydalarını təsdiq etmək;

277 Lizenziyalaşdırılma işlərin və fəaliyyət növlərinin həyata keçirilməsinə lisenziyaya malik olurlar:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ investorlar
- ☐ sifarişçilər
- ☒ podratçılar
- ☐ kapital qoyuluşu obyektlərinin istifadəçiləri

278 Podratçılar kimlərdir?

- ☐ heç biri
- ☐ özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata
- ☐ investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən
- ☒ müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;
- ☐ fiziki və hüquqi şəxslər, xarici şəxslər, dövlət orqanları, xarici

279 İnvestisiya fəaliyyətinin subyektlərinə kimlər daxildir?

- ☐ podratçılar
- ☐ investorlar
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ kapital qoyuluşları obyektlərinin istifadəçiləri
- ☐ sifarişçilər

280 Dövlət investisiya siyasətinin istiqaməti deyil:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ investisiya resurslarının səfərbər olunub formalaşması
- ☐ heç biri
- ☒ öz vəsaitlərində məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsi
- ☐ büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı

281 banklar nə zaman sindikat və konsorsiumlar yaratmağa məcbur olur.

- ☐ Bütün variantlar doğrudur.
- ☐ Mərkəzi bankın xüsusi göstərişi olduqda
- ☐ Bankların öz vəsaitlərinin həddindən artıq çox olması
- ☒ Bankların öz vəsaitlərinin nisbətən az olması
- ☐ Ölkədə inflyasiyanın səviyyəsi artıqda

282 Birinci növ investisiya bankları depozitlərin qəbulunu həyata keçirir.

- ☐ Bütün cavablar doğrudur
- ☐ Yüksək səviyyədə qəbul edir
- ☐ məhz bu bankların fəaliyyəti depozitlərin hesabına formalaşır.
- ☒ həyata keçirir və əgər keçirsə də bu məhdud səviyyədə baş verir
- ☐ Xarici investorların vəsaitlərini qəbul edir

283 Müasir dövrdə investisiya banklarının neçə növü fərqləndirilir?

- ☐ 1
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

284 İnvestisiya banklarının əsas vəzifəsi nədir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Xarici investorlara kredit verilməsidir
- ☐ Borc kapitalın müddətinin azaldılmasıdır

- ☒ Uzun müddətli borc kapitalın səfərbər edilməsi və yerləşdirilməsidir.
- ☐ əmək haqqının artırılmasıdır.

285 əksər qərb ölkələrində investisiya bankları nəyə səbəb olmuşdur.

- ☐ inflyasiya,işsizliyin aradan qaldırılmasına,xarici investisiyaların həcmnin artmasına
- ☐ ixtisaslaşmaya
- ☐ əmək bölgüsünə
- ☒ əmək bölgüsünə və ixtisaslaşmaya
- ☐ əmək bölgüsünə,inflyasiyanın azalmasına,yeni iş yerlərinin artmasına

286 investisiya banklarının ehtiyatları payın əsasında formalaşır.

- ☐ Ancaq hüquqi və fiziki şəxslərin hesabından
- ☐ Ancaq kommersiya banklarından
- ☐ Yalnız öz vəsaitlərindən
- ☒ Bir qayda olaraq onların öz vəsaitlərindən və kommersiya banklarından,eləcə də digər maliyyə kredit təşkilatlarından alınan borc hesabına
- ☐ Yerli və xarici investorların vəsaitlərindən

287 İnvestisiya banklarının müharibədən sonrakı dövrdə rolunun artması nə ilə əlaqədardır.

- ☐ bütün variantlar doğrudur.
- ☐ əhalinin sayının kəskin şəkildə aşağı düşməsi ilə
- ☐ əksinə müharibədən sonrakı dövrdə investisiya banklarının rolu xeyli aşağı düşdü.
- ☒ Müharibədən sonrakı dövrdə şəxsi korporasiyaların səhm və istiqrazlarının buraxılışının artması ilə
- ☐ sovetlər birliyinin qalib gəlməsi ilə

288 Hazırda birinci növ investisiya bankları iqtisadiyyatda nə ilə məşğul olur.

- ☐ Korporativ sektorun ancaq yerli investorlarla kreditin verilməsi ilə
- ☐ Bütün variantlar doğrudur.
- ☐ Inflyasiyanın qarşısını almaq üçün uzunmüddətli kreditlərin verilməsi ilə
- ☐ Ancaq xarici investorlara kreditlərin verilməsi ilə
- ☒ Korporativ sektorun qiymətli kağızlarla əməliyyatların aparılması ilə

289 ikinci növ investisiya bankı

- ☐ bütün cavablar doğrudur.
- ☐ ancaq hüquqi şəxslərə kredit verir
- ☐ tamamilə qiymətli kağızların yerləşdirilməsi ilə məşğul olur
- ☒ uzunmüddətli kreditləşmə ilə məşğul olur
- ☐ ancaq fiziki şəxslərə kredit verir

290 birinci növ investisiya bankı

- ☐ bütün cavablar doğrudur.
- ☐ ancaq yerli investorlara kredit verir
- ☐ uzunmüddətli kreditləşmə ilə məşğul olur
- ☒ tamamilə qiymətli kağızların yerləşdirilməsi
- ☐ ancaq xarici investorlara kredit verir

291 İnvestisiya kreditlərini kim ala bilər.

- ☐ Heç kim ala bilməz.
- ☐ Ancaq fiziki şəxslər ala bilər.
- ☐ Ancaq dövlətin özü ala bilər
- ☒ İnvestisiya kreditlərini dövlətin özü olmaqla yanaşı,hər hansı bir firma üçün zəmanət də verə bilər.
- ☐ Ancaq hüquqi şəxslər ala bilər.

292 investisiya kreditləri hansı layihələrə görə verilir

- ☐ iqtisadi inkişaf nazirliyinin təqdim etdiyi layihəyə görə
- ☐ layihə hazır olmayada bilər
- ☐ hazırlanan layihəyə görə
- ☒ konkret layihələrə görə
- ☐ maliyyə nazirliyi tərəfindən təqdim olunan layihələrə görə

293 İnvestisiya kreditləri hansı müddətdə verilir.

- ☐ Heç bir müddətdə verilmir
- ☐ 1 ildən 3 ilə qədər olan müddətdə verilir
- ☐ Konkret 1 il müddətinə verilir
- ☒ İnvestisiya kreditləri uzunmüddətli olmaqla verilir
- ☐ Ömürlük verilir

294 İnvestisiya kreditləri nə məqsədlə verilir.

- ☐ İnvestisiya kreditləri yeni iş yerləri açmaq üçün verilir.
- ☐ İnvestisiya kreditləri yalnız inflyasiyanın qarşısını almaq üçün verilir
- ☐ İnvestisiya kreditləri yalnız işsizliyi aradan qaldırmaq üçün verilir.
- ☒ İnvestisiya kreditlərini yalnız investisiya qoyuluşlarının maliyyələşdirilməsi məqsədi üçün verilir.
- ☐ İnvestisiya kreditləri bütün məqsədlər üçün verilir.

295 xarici borclar və kreditlər hansı formada verilir

- ☐ Heç bir formada verilmir.
- ☐ Ancaq ixracat kreditləri formasında verilir.
- ☐ Ancaq investisiya kreditləri formasında verilir.
- ☒ Müxtəlif formalarda; investisiya kreditlərini, ixracat kreditlərini, tədiyyə bölməsinin tənzimlənməsi məqsədilə verilən kreditləri və s. Göstərmək olar.
- ☐ Ancaq tədiyyə balansının tənzimlənməsi məqsədilə verilir.

296 İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsində xarici borc vəsaitlərindən istifadə edilir.

- ☐ Bütün variantlar doğrudur.
- ☐ Fövqəladə hallar zamanı istifadə olunur.
- ☐ İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi və tənzimlənməsi üçün heç bir xarici borc vəsaitindən istifadə olunmur.
- ☒ İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi və tənzimlənməsi üçün xarici borc vəsaitlərindən də geniş istifadə edilir.
- ☐ Xarici işlər nazirinin icazəsi olduqda istifadə olunur.

297 Maliyyə mexanizminin qanunauyğun tənzimlənməsi necə həyata keçirilir

- ☐ maliyyə nazirliyinin xüsusi dəstəyindən istifadə etməklə həyata keçirilir.
- ☐ yeni iş yerlərinin yaradılmasından istifadə etməklə həyata keçirilir.
- ☐ inflyasiyanı aradan qaldırmaq üçün müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir.
- ☒ bölgü, pul resurslarından səmərəli istifadə etməklə həyata keçirilir.
- ☐ iqtisadi inkişaf nazirliyinin xüsusi tövsiyələrindən istifadə etməklə həyata keçirilir.

298 İnvestorların tərkibindən asılı olaraq investisiya fəaliyyətinin hansı növü ola bilər:

- ☐ heç biri.
- ☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti.
- ☐ dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən budca vəsaiti, özlərinin vəsaiti və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;
- ☐ qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;
- ☒ hamısı

299 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər:

- ☒ qeyd edilənlərin hamısı
- ☐ dövriyyə vəsaiti,
- ☐ əsas fondlar,
- ☐ İstənilən əmlak,
- ☐ qiymətli kağızlar və məqsədli pul əmanətləri,

300 İnvestisiya qoyulması nə zaman və hansı obyektlərə qadağandır:

- ☒ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə və vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə
- ☐ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- ☐ vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə
- ☐ aşağı rentabelli obyektlərə
- ☐ müflis elan edilmiş obyektlərə

301 İnvestisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilir:

- ☐ vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;
- ☐ antiinhisar tədbirlərinin həyata keçirilməsi;
- ☐ kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması;
- ☐ ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün budca borclarının, subsiyaların və subvensiyaların verilməsi;
- ☒ hamısı.

302 Dövlətin investisiya siyasəti neçə istiqamətdə aparıla bilər?

- ☐ 4
- ☐ 2
- ☐ 5
- ☒ 3
- ☐ 1

303 Azərbaycan Respublikasının hökuməti layihələr üçün neçə il müddətə uzada bilər?

- ☐ 4
- ☐ 3
- ☐ 8
- ☐ 5
- ☒ 7

304 İnvestisiya iqliminin yaradılması neçə yolla tənzimlənir?

- ☒ 13
- ☐ 19
- ☐ 15
- ☐ 7
- ☐ 5

305 Dövlətin investisiya siyasəti neçə istiqamətdə aparılır?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 1
- ☐ 4

306 İnvestisiya fəaliyyətinin subyektləri hansılardır?

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ podratçılar
- ☐ sifarişçilər
- ☐ investorlar
- ☐ kapital qoyuluşu obyektlərinin istifadəçiləri

307 İnvestisiya fəaliyyəti necə tənzimlənir?

- ☒ bütün bəndlərdə qeyd olunanlar ilə
- ☐ hökumət qanunları ilə
- ☐ normativ akt və sənədlərlə
- ☐ regional qanunlarla
- ☐ heç biri ilə

308 İnvestisiyanın maliyyələşdirilməsi sistemi hansı prinsir əsasında həyata keçirilir.

- ☐ bütün cavablar doğrudur.
- ☐ üç prinsip əsasında; məqsədli ,məqsədsiz və birbaşa
- ☐ İki prinsip əsasında; məqsədli və məqsədsiz prinsip əsasında
- ☒ İki prinsip əsasında; məqsədli və birbaşa maliyyələşdirmə yolu ilə
- ☐ sistemləşdirilmiş prinsiplər əsasında

309 İnvestisiyanın maliyyələşdirilməsində məqsədli prinsip dedikdə nə başa düşürük?

- ☐ bütün variantlar doğrudur.
- ☐ investisiyanın maliyyələşdirilməsində məqsədli prinsip mövcud deyil.
- ☐ müəyyən qaydada təsdiq edilmiş titul vərəqəsi və smeta sənədləri ilə təmin olunan siyasi və humanitar obyektlər üçün investisiyanın maliyyələşdirilməsi və az müddət ərzində kreditləşməsi vasitəsilə həyata keçirilə bilər.
- ☒ müəyyən qaydada təsdiq edilmiş titul vərəqəsi və smeta sənədləri ilə təmin olunan iqtisadi və sosial tikinti obyektləri üçün investisiyanın maliyyələşdirilməsi və uzun müddətli kreditləşdirilməsi vasitəsilə həyata keçirilə bilər.
- ☐ Qeyri müəyyən hallarda təsdiq edilmiş titul vərəqəsi və smeta sənədləri ilə təmin olunan siyasi və iqtisadi obyektləri üçün investisiyanın maliyyələşdirilməsi və uzun müddətli kreditləşməsi vasitəsilə həyata keçirilə bilər.

310 İnvestisiyanın maliyyələşdirilməsində birbaşa prinsip dedikdə nə başa düşürük?

- ☐ bütün variantlar doğrudur.
- ☐ belə plan mövcud deyil
- ☐ məqsədli prinsip olmayanda birbaşa plandan istifadə olunur.
- ☒ plan üzrə firma və təşkilatlara bank tərəfindən ayrılan vəsait nəzərdə tutulur.
- ☐ plan üzrə firma və təşkilatlara yerli investorlar tərəfindən ayrılan vəsait nəzərdə tutulur.

311 Bazar iqtisadiyyatı şəraitində investisiya qoyuluşunun maliyyələşdirilməsində kreditləşmənin rolu

- ☐ baxır kreditləşmə kim tərəfindən həyata keçirilir.
- ☐ çox cüzi əhəmiyyət kəsb edir.
- ☐ kreditləşmənin heç bir rolu yoxdur.
- ☒ kreditləşmənin rolu xüsusi əhəmiyyət kəsb edir.
- ☐ baxır kreditləşmə harda baş verir.

312 Kredit mexanizmi vasitəsilə borc kapitalı iqtisadiyyatda nə məqsəd daşıyır.

- ☐ infilyasiyanın aradan qaldırılmasına xidmət etmək məqsədi daşıyır.
- ☐ İş yerlərinin açılması məqsədi daşıyır.
- ☐ İşsizliyin aradan qaldırılmasına xidmət etmək məqsədi daşıyır.
- ☒ iqtisadiyyatın inkişafı üçün mənfəət əldə etmək məqsədi daşıyır.
- ☐ heç bir məqsəd daşımır.

313 Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq maliyyə özündə nəyi əks etdirir.

- ☐ sərbəst pul kütləsinin aradan qaldırılmasını
- ☐ Yeni iş yerlərinin açılmasını.
- ☐ dövlətin müstəqillik əldə etməsini.
- ☒ iqtisadi münasibətlər sisteminin formalaşmasını
- ☐ infilyasiyanın qarşısının alınmasını

314 Şirkətlərin dividend almaq mexanizmi hansı ölkədə daha geniş yayılıb.

- ☐ Türkiyə cümhuriyyətində.
- ☐ Azərbaycanda.
- ☐ Rusiya federasiyasında.
- ☐ Afrika ölkələrində
- ☒ İngiltərədə.

315 Azərbaycan İnvestisiya Şirkəti dividend ala bilərmi

- ☐ Bu məsələ dövlətin səlahiyyətinə aid olan bir məsələdir.
- ☐ O şirkətlərin heç bir dividend almaq səlahiyyəti yoxdur.
- ☒ Şirkət öz payına mütənasib dividend ala bilər.
- ☐ Şirkət özəl sektorun payına mütənasib dividend ala bilər.
- ☐ Şirkət dövlət sektorunun payına uyğun dividend ala bilər.

316 Qiymətli kağızlar hansı vəzifəni yerinə yetirməlidir?

- ☐ Özəl sektoru dirçəltməlidir.
- ☒ Bazarı,pula malik və pula ehtiyacı olan subyektləri əlaqələndirmək vəzifəsini yerinə yetirməlidir.
- ☐ Sosial təbəqəni təmin etməlidir.
- ☐ Qızıla olan ehtiyacı aradan qaldırmalıdır.
- ☐ Təhsil sistemini dirçəltməlidir

317 Risk oblastı dedikdə nə başa düşürük?

- ☐ Ümumiyyətlə risk oblastı deyilən bir anlayış mövcud deyil.
- ☐ Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,səviyyəsinin ilkin qiymətlə bərabər olsun.
- ☒ Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,onun sərhədlərində itkilər tərtib olunmuş risk səviyyəsinin son qiymətlərindən yüksək olsun.
- ☐ Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,onun sərhədlərində itkilər tərtib olunmuş risk səviyyəsinin son qiymətindən yüksək olsun.
- ☐ İstənilən investisiya layihəsi müzakirə edilərkən,onun həyata keçirilməsinə təsir göstərə biləcək amillərin öyrənilməsi risk oblastı adlanır

318 Risk əmsalının müəyyən edilməsi üçün hansı formuldan istifadə edilir?

- ☐ $S = L/R$
- ☐ $S = R/L$
- ☐ $L = R/S$
- ☐ $R = S/L$
- ☒ $R = L/S$

319 Risk əmsalı dedikdə nə başa düşülür.

- ☐ Xarici investorlarla yerli investorlar arasında maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi müəyyənləşdirilir
- ☐ Ümumiyyətlə risk əmsalı deyilən bir şey mövcud deyil.
- ☒ Yaranan riskin həcmi ilə investorun maliyyə resurslarının müqayisəsi riskin səviyyəsini xarakterizə etməklə risk əmsalı kimi müəyyənləşdirilir.
- ☐ Yaranmaqda olan riskin həcmi ilə dövlətin maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi müəyyənləşdirilir
- ☐ Dövlətlə investorlar arasında yaranan anlaşılmaz maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi xarakterizə olunur.

320 İnvestisiya sahəsində mövcud olan risklər əsasən hansı qruplarda müəyyənləşir

- ☐ ümumiyyətlə bu sahədə mövcud olan risklər müxtəlif olsalar da onlar əsasən üç qrupda müəyyənləşdirilir. 1. ölkənin siyasi- iqtisadi vəziyyəti ilə xarakterik olan ümumi risklər. 2. kommersiya riski
- ☒ Ümumiyyətlə bu sahədə mövcud olan risklər müxtəlif olsalar da onlar əsasən iki qrupda müəyyənləşdirilir. 1. Ölkənin siyasi iqtisadi vəziyyəti ilə xarakterik olan ümumi risklər 2. Konkret obyektə bağlı kommersiya riski formasında çıxış edən risklər
- ☐ qruplara bölgü investorların özləri tərəfindən müəyyənləşdirilir. .
- ☐ dövlət və özəl sektorların razılaşmaları əsasında 3 qrupa bölünür. 1. İqtisadi vəziyyətlə bağlı olan risklər. 2. Siyasi şəraitdən asılı olan risklər. 3. Beynəlxalq şəraitin doğurduğu risklər.
- ☐ müxtəlif olsalarda qruplara bölünmür.

321 investisiya prosesində işlədilən risk anlayışı nə deməkdir ?

- ☒ Investor tərəfindən qoyulan vəsaitin itirilməsi və ya arzuolunmaz nəticələrlə üzləşməsi ehtimalından ibarətdir.
- ☐ Investorların iqtisadi stabillik olmayan ölkələrdə fəaliyyətə başlaması.
- ☐ Investorların siyasi sabitlik olmayan ölkələrdə fəaliyyətə başlaması.
- ☐ Investorların ciddi qanun pozğunluqları ilə üzləşməsi.
- ☐ Dövlətin investorlar üçün şərait yaratmaması.

322 İnvestisiya prosesinin son məqsədi nədir?

- ☐ İnşaat.
- ☐ Uzun müddətli proses.
- ☐ İstehsalat.
- ☐ Mənfəətə keçid.
- ☒ mənfəət.

323 Aşağıdakı variantlardan investitsiyadan gələn gəlirlərə hansı variant aid deyil?

- ☐ mövsümi işdən əldə edilən gəlir;
- ☐ vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər;
- ☐ muzzdlu işlə əlaqədar əldə edilən gəlir;
- ☒ çirkli pulların yuyulmasından əldə edilən gəlir;
- ☐ muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

324 Müxbir hesab nədi?

- ☒ bankların hesabları
- ☐ firma adları
- ☐ vətəndaşların pulları
- ☐ xarici rezidentlərin hesabları
- ☐ müəssisə formaları

325 İdarəetmə strategiyası hansıdır?

- ☐ lokal
- ☐ struktur
- ☐ dəyişkən
- ☒ passiv
- ☐ təhlil

326 İdarəetmə strategiyası hansıdır?

- ☐ yenilik
- ☒ aktiv
- ☐ lokal
- ☐ dəyişkən
- ☐ struktur

327 Maliyyə aktivləri neçə idarəetmə üsulla ayrılır?

- ☐ 7
- ☐ 5
- ☐ 9
- ☒ 2
- ☐ 4

328 İnvestisiya portfelinin idarə olunması dedikdə nə başa düşülür?

- ☐ subyektlər məcmusu
- ☐ obyektlər məcmusu
- ☐ meyar məcmusu
- ☐ növ məcmusu
- ☒ metodlar məcmusu

329 İnvestisiya portfelinin metodu neçə cür olur?

- ☐ 5
- ☐ 8
- ☐ 4
- ☒ 3
- ☐ 7

330 Portfel investisiyaları neçə mərhələyə ayrılır?

- ☒ 5
- ☐ 7
- ☐ 8
- ☐ 10
- ☐ 1

331 İnvestorlar neçə yerə ayrılır?

- ☐ 2
- ☐ 10
- ☒ 3
- ☐ 5
- ☐ 7

332 Portfel dəyərinin artımı neçə yerə bölünür?

- ☐ 12
- ☒ 4
- ☐ 7
- ☐ 6
- ☐ 9

333 Portfel investisiya dedikdə nə başa düşülür?

- ☐ maliyyə lizininin inkişafı
- ☐ səmərəli investisiya
- ☐ kapital qoyuluşları
- ☒ qiymətli kağızlara vəsait qoyuluşu
- ☐ investorların maraqlarının qorunması

334 İnvestisiya portfelinin formalaşma prinsipləri neçə cür olur?

- ☐ 7
- ☒ 4
- ☐ 11

- ☐ 5
- ☐ 9

335 Korporativ investorlar kimlərdir?

- ☐ fiziki şəxslər
- ☐ pensiya fondları
- ☐ investisiya kompaniyaları
- ☐ fondlar
- ☒ müəssisələr, banklar

336 İndividual investorlar kimlərdir?

- ☐ müəssisələr
- ☐ bank
- ☐ pensiya fondları
- ☐ investisiya fondları
- ☒ fiziki şəxslər

337 Gəlir portfeli nədir?

- ☐ ən aşağı risk
- ☐ faizlər üzrə dividendlər
- ☐ yüksək artım portfeli
- ☐ kapitalın maksimal artımı
- ☒ bütün bəndlərdə qeyd olunanlar

338 Orta artım portfeli nədir?

- ☐ kapitalın maksimal artımı
- ☐ aksiyalar üzrə dividendlər
- ☐ bütün bəndlərdə qeyd olunanlar daxildir
- ☐ ən aşağı risk
- ☒ orta və yüksək artım portfeli

339 İnvestor kapitalının artım portfelleri hansılardır?

- ☐ gəlir portfel
- ☐ yüksək artım
- ☐ mülayim artım
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ heç biri deyil

340 İnvestisiya portfelinin prinsipləri hansılardır

- ☐ portfel strategiyasının müəyyən edilməsi
- ☐ investisiya məqsədlərinin
- ☐ heç bir variant deyil
- ☐ likvidliyin təmin edilməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar

341 Yüksək gəlir portfeli nədir?

- ☐ minimal risk səviyyəsində orta gəlir gətirən
- ☐ investora uyğun cari gəlir
- ☐ faiz ödəmələrdən gələn minimum
- ☒ yüksək gəlir gətirən qiymətli kağızlar
- ☐ riskli kağızlar

342 Yüksək gəlir portfeli nədir?

- ☐ investora uyğun olan cari gəlir
- ☐ minimal risk səviyyəsində orta gəlir gətirən
- ☐ yüksək gəlirə istiqamətləndirilir
- ☐ yüksək etibarlığa malik qiymətli kağızlar
- ☒ orta risk səviyyəsi

343 Daimi gəlir portfeli nədir?

- ☐ investora uyğun cari gəlir
- ☐ riskli kağızlar
- ☐ orta risk səviyyəsi
- ☒ minimal risk səviyyəsində orta gəlir gətirən
- ☐ maliyyə aktivlərinin bir hissəsi

344 Daimi gəlir portfeli nədir?

- ☐ fond bazarında kurs dəyərinin düşməsi
- ☐ riskli kağızlar
- ☒ yüksək etibarlığa malik qiymətli kağızlardan ibarət
- ☐ orta risk səviyyəsi
- ☐ yüksək gəlir gətirən

345 İnvestisiya portfelinin ... kimi yüksək etibarlığa malik maliyyə aktivləri çıxış edir. Cümləsində hansı söz buraxılmışdır?

- ☒ obyekt
- ☐ subyekt
- ☐ məqsədi
- ☐ meyarı
- ☐ növü

346 Portfel investisiyalarının idarəetmə prosesi aşağıdakı mərhələlərdən hansıdır?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ investisiyaların səmərəliliyinin qiymətləndirilməsi
- ☐ Portfel strategiyasının seçilməsi
- ☐ Heç biri
- ☐ Aktivlərin seçilməsi

347 Riskli kapital portfelleri dedikdə nə başa düşülür ?

- ☐ orta risk səviyyəsi
- ☐ qiymətli kağızlar
- ☒ yüksək gəlirə istiqamətləndirilir
- ☐ fond bazarında kurs dəyərinin düşməsi
- ☐ minimal risk səviyyəsi

348 Riskli kapital portfelleri dedikdə nə başa düşülür ?

- ☐ minimum risk səviyyəsi
- ☐ orta risk səviyyəsi
- ☐ qrup şəklində qiymətli kağızlar
- ☒ riskli kağızlar
- ☐ yüksək etibarlığa malik qiymətli kağızlar

349 Mülayim artım portfeli nədir?

- ☐ bütün bəndlərdə qeyd olunanlar daxildir
- ☐ asta və yüksək artım
- ☒ ən aşağı riskdir
- ☐ faizlər və aksiyalar üzrə dividendlər
- ☐ kapitalın maksimal artımı

350 Yüksək artım portfeli nədir?

- ☐ faiz və aksiyalar üzrə dividendlər əldə edilməsi
- ☒ kapitalın maksimal artımı
- ☐ ən aşağı riskdir
- ☐ bütün bəndlərdə qeyd olunanlar daxildir
- ☐ asta və yüksək artım

351 Sturtur strateji iadrəetmə investisiyaları necə istiqamətləndilir?

- ☐ uzun müddət qorunub saxlanılması
- ☐ aktiv idarəetmə
- ☐ diverifikasiya olunmuş portfelin formalaşması
- ☐ qiymətli kağızlar bazarının daima öyrənilməsi
- ☒ gələcəkdə müəyyən ödənişlər axını alınsın

352 Xüsusişdirilmiş portfel nədir?

- ☐ orta risk səviyyəsi
- ☐ riskli kağızlar
- ☒ qiymətli kağızlara istiqamətlənib
- ☐ fond bazarında kurs dəyərinin düşməsi
- ☐ qrup şəklində qiymətli kağızlar

353 Kombinəşdirilmiş portfel nədir ?

- ☐ minimal risk səviyyəsi
- ☒ aşağı dividend və faiz ödəmələrindən gələn itkilər
- ☐ yüksək etibarlığa malik qiymətli kağızlar
- ☐ riskli kağızlar
- ☐ qiymətli kağızlara istiqamətlənib

354 Kombinəşdirilmiş portfel nədir

- ☐ orta risk səviyyəsi
- ☒ fond bazarında kurs dəyərinin düşməsi
- ☐ yüksək gəlirə istiqamətləndirilir
- ☐ qrup şəklində qiymətli kağızlar
- ☐ minimal risk səviyyəsi

355 Şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilə necə adlanır?

- ☐ Sığorta əməliyyatlarının aparılması üzrə kontrakt;
- ☐ Veksel kontrakt;
- ☒ Forvard kontrakt;
- ☐ Opsiya Kontrakt;
- ☐ Xüsusi kontrakt;

356 Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə konsorsium (consortium) hansılardır?

- ☐ Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansla malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;
- ☐ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- ☒ Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;
- ☐ bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- ☐ əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir

357 Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə konsessiya (consession) hansılardır?

- ☐ Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansla malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;
- ☐ əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- ☒ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- ☐ bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- ☐ Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;

358 Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə birgə müəssisələr (a joint venture) hansılardır?

- ☐ Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansla malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;
- ☐ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- ☒ bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- ☐ əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- ☐ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;

359 İstifadə olunma xarakterinə görə beynəlxalq kapital qoyuluşları neçə qrupa ayrılır?

- ☒ 2
- ☐ 5
- ☐ 4
- ☐ 3
- ☐ 6

360 Müddətə görə beynəlxalq kapital qoyuluşları neçə hissəyə bölünür?

- ☐ 6
- ☐ 3

- ☒ 2
☐ 12
☐ 4

361 Müddət əlamətinə görə borc müqaviləsi neçə cür olur?

- ☐ müddətsiz
☐ bu sualın düzgün cavabı yoxdur
☒ müddətli, müddətsiz
☐ qarşılıqlı
☐ müddətli

362 Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?

- ☐ 2005
☒ 1982
☐ 1979
☐ 1970
☐ 2000

363 Amerikan modelində neçə tip texnopark mövcuddur?

- ☐ 8
☐ 6
☐ 5
☒ 3
☐ 4

364 Şərti olaraq texnoparkları neçə modeldə birləşdirmək olar?

- ☐ 7
☒ 3
☐ 5
☐ 4
☐ 6

365 İnkubatorun əsas vəzifəsi nədir?

- ☐ heç biri
☐ Hər konkret dövr üçün investisiyaların həcmi
☐ intellektual əməyin motivasiyası
☒ kiçik biznes subyektlərinin inkişafı və dəstəklənməsi üçün əlverişli təşkilatı-iqtisadi şəraitin yaradılması
☐ investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər

366 Texnoparklar:

- ☐ heç biri
☐ müəssisədə ixtira fəaliyyətini reallaşdırmaq
☐ vergi bazasını optimallaşdırmaq
☒ elm və sənayenin integrasiya formasıdır
☐ maliyyə resurslarının məcmusu

367 İnnovasiya mərkəzi :

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
☐ Marketing tədqiqatlarla məşğul olur
☐ Kiçik biznesin informasiya təminatı həyata keçirir
☐ İnvestor və kreditorların axtarışı ilə məşğul olurlar
☐ Konsaltinq xidmətlər göstərirlər

368 İnnovasiya infrastrukturunun neçə tərkib hissəsi var?

- ☐ 7
☐ 5
☐ 1
☒ 4
☐ 6

369 Dövlətin elmi texniki siyasəti neçə istiqamətdə aparılır?

- ☐ 6
☐ 1
☐ 4
☒ 2
☐ 5

370 YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət neçə tərkib hissədən ibarətdir?

- ☐ 6
☐ 4
☒ 3
☐ 1
☐ 5

371 Milli innovasiya sisteminin struktur elementləri nədir?

- ☐ heç bir
☐ Təhsil müəssisələri
☐ Biznes
☐ Dövlət
☒ Bütün bəndlərdə qeyd olunanlar

372 Milli innovasiya sistemində təsvir edilmişdir?

- ☒ yaponiya innovasiya sistemini
☐ rusiya innovasiya sistemi
☐ fransa innovasiya sistemi
☐ amerikan innovasiya sistemi
☐ heç biri

373 İlk dəfə Milli innovasiya sistemi anlayışı nə zaman tədqiq edilmişdir?

- ☐ 1999
☐ 1966
☐ 1990
☒ 1987
☐ 1960

374 Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə filialların qeydiyyatdan keçirilməsi (branch) hansılardır?

- ☐ əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
☐ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birləşən öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
☒ Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansla malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur

- ☐ bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- ☐ Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanca neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;

375 Mülki hüquqda müqavilə termini hansı mənada işlədilir?

- ☐ hüquqi fakt mənasında
- ☐ sənəd mənasında
- ☒ hüquqi fakt, müqavilə öhdəliyi və sənəd mənasında
- ☐ hüquqi fakt və sənəd mənasında
- ☐ müqavilə öhdəliyi mənasında

376 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- ☐ bütün hallarda
- ☐ yalnız müqavilədə nəzərdə tutulan əsasla
- ☒ MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla
- ☐ yalnız MM-də nəzərdə tutulan əsasla
- ☐ mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz

377 Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə icarə (lesae: rent) hansılardır?

- ☐ Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansla malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur
- ☐ Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- ☒ əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- ☐ bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- ☐ Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanca neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;

378 Beynəlxalq təcrübə göstərir ki,dövlətin investisiya siyasəti.....

- ☐ Heç bir dəyişikliyə uğramasada zaman keçdikcə fəaliyyətinə son qoyulur.
- ☐ Zaman-zaman dəyişir də iqtisadi inkişaf Nazirliyinin xüsusi göstərişindən asılı olaraq müəyyən edilir
- ☐ Heç bir dəyişikliyə uğramır dövlət rəhbərinin səlahiyyətindən asılı olaraq dəyişilir.
- ☒ Zaman-zaman dəyişir və ölkədə yaranmış iqtisadi durumdan asılı olaraq müəyyən edilir.
- ☐ Zaman-zaman dəyişir və ölkədə yaranmış inflyasiya ilə aradan çıxır.

379 İnvestisiya sahəsində beynəlxalq qurumlar nəyə xidmət göstərir.

- ☐ Özəl sektorla dövlət sektoru arasındakı münasibətləri tənzimləyir.
- ☐ Dövlətlər arası münasibətlərin tənzimlənməsinə xidmət göstərir.
- ☐ İnvestisiya sahəsində belə qurumlar fəaliyyət göstərmir.
- ☒ Onların başlıca vəzifəsi ayrı-ayrı ölkələr üzrə investisiya mühitinin qiymətləndirilməsindən ibarətdir.
- ☐ Özəl sektorun fəaliyyətini təhlil etmək üçün fəaliyyət göstərir.

380 İnvestitsiya fəaliyyəti sahəsində əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti neçə ildir?

- ☐ 1 il
- ☐ 2 il
- ☒ 3 il

- ☐ 5 il
- ☐ 4 il

381 İnvestitsiya fəaliyyətində müqavilə hansı vaxtdan qüvvəyə minir?

- ☐ notariat orqanında təsdiq edildikdən sonra
- ☐ müqavilə üzrə tərəflərdən birinin müqavilənin icrası yönündə ilk hərəkətinin edildiyi andan
- ☒ müqavilə bağlandığı andan
- ☐ müqavilədə göstəriləndiyi andan
- ☐ tərəflərin razılığı ilə

382 İnvestitsiya fəaliyyətində müqavilənin şərtləri müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilə bilərmi?

- ☐ bütün hallarda edilə bilməz
- ☐ bütün hallarda edilə bilər
- ☒ tərəflərin razılaşması ilə edilə bilər
- ☐ heç bir halda edilə bilməz
- ☐ MM-də nəzərdə tutulmuş konkret hallarda edilə bilər

383 İnvestitsiya fəaliyyətində müqavilənin şərtlərini kim təfsir edir?

- ☐ borclu və kreditor
- ☐ borclu
- ☒ məhkəmə
- ☐ kreditor
- ☐ tərəflər

384 Saxlama ilə bağlı bütün xərclər kimin üzərinə düşür?

- ☐ hər ikisinin
- ☐ heç birinin
- ☒ kreditorun
- ☐ borclunun
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb

385 Milli innovasiya sistemi nədir?

- ☐ İnvestisiya bazarının həcmnin öyrənilməsi
- ☐ İnvestorların maraqlarının müdafiəsi
- ☐ İnvestisiya iqliminin qiymətləndirilməsi
- ☐ İnvestisiya proseslərini həyata keçirən şərait
- ☒ Fəaliyyəti innovasiyaların həyata keçirilməsi və dəstəklənməsinə yönələn subyekt və institutların məcmusudur

386 İnnovasiyanın Yapon modelinə xarakterikdir?

- ☐ amerikan modeli ilə eynidir
- ☒ texnopolis”i nəzərdə tutur
- ☐ aqlomerasiyaları nəzərdə tutur
- ☐ heç biri
- ☐ meqapolisləri nəzərdə tutur

387 Bütün texnopolislər hansı meyarlara cavab verməlidirlər?

- ☐ Rahat yaşayış üçün mədəni və rekreasiya infrastrukturun olması zəruridir
- ☐ Sahəsi 500 kv.m. artıq olmamalıdır;
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Gözəl mənzərəli yerdə yerləşməli
- ☐ Texnopolislər yaxında ki, iri şəhərlərdən 30 dəqiqədən uzaq olmayan məsafədə yerləşməlidir

388 Şerti olaraq texnoparkları hansı modeldə birləşdirmək olar?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ heç biri
- ☐ Amerikan
- ☐ Yapon
- ☐ Qarışıq

389 İnnovasiya infrastrukturunun hansı tərkib hissələri var?

- ☐ Yeniliklərin patentləşməsi, marketinq tədqiqatların aparılmasında tələb olunan informasiya ilə təmin olunmasına yönəlib
- ☐ Hüquqi infrastruktur
- ☐ Maliyyə institutları
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İxtisaslandırılmış innovasiya mərkəzləri

390 Milli innovasiya sisteminin infrastruktur əsasını nə təşkil edir?

- ☐ Mütəxəssislərin hazırlanması mərkəzləri
- ☐ İnnovasiya-texnoloji mərkəzlər
- ☐ Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə dəstək fondları
- ☐ İlk və vençur maliyyələşdirmə fondları,
- ☒ Bütün bəndlərdə qeyd olunanlar

391 Elmi texniki siyasəti sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- ☐ Elmi müəssisələr sisteminin formalaşması
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elmi müəssisələr sisteminin koordinasiyası
- ☐ Dövlətin məqsədli layihə və proqramlarının işlənilib hazırlanması
- ☐ Dövlətin məqsədli layihə və proqramlarının reallaşması

392 Elmi texniki siyasəti sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- ☐ İntellektual mülkiyyətin müdafiəsi
- ☐ Elm və texnikanın inkişaf prioritetlərin müəyyən edilməsi
- ☐ Heç biri
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elm və istehsal arasında inteqrasiya

393 Elmi-texniki xidmətlərə nə daxildir ?

- ☐ Elmi-texniki ədəbiyyatın tərcüməsi, nəşri
- ☐ Elmi-texniki sahədə informasiya fəaliyyəti
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Faydalı qazıntıların kəşfiyyatı
- ☐ Geoloji, topoqrafik, meteoroloji

394 Elmi-texniki və təcrübi-konstruktor işlərinə hansı proseslər daxildir?

- ☐ fundamental tədqiqatları
- ☐ klərin işlənilib hazırlanması
- ☐ Heç biri
- ☐ tətbiqi tədqiqatlar
- ☒ Bütün bəndlərdə qeyd olunanlar

395 YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət hansı tərkib hissələrdən ibarətdir?

- ☐ Heç biri]

- ☐ Elmi-texniki təhsil və kadr hazırlığına ixtisaslaşdırılmış ali təhsilin bütün səviyyələrini əhatə edir
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elmi-texniki və təcrübi-konstruktor işləri
- ☐ Elmi-texniki xidmətlər

396 İqtisadiyyatın innovasiya yönümlü olması nə ilə xarakterizə olunur?

- ☐ İnsan kapitalının yüksək keyfiyyəti
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Bazarların müxtəlifliyi prinsipi
- ☐ Həyat keyfiyyətinin yüksək səviyyəsi
- ☐ Rəqabət və innovasiyalı məhsula yüksək tələbin olması

397 İqtisadiyyatın innovasiya yönümlü olması nə ilə xarakterizə olunur?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İqtisadi sərbəstlik səviyyəsi
- ☐ Təhsil və elmin yüksək inkişaf səviyyəsi
- ☐ Yeni bazarların yaradılması
- ☐ İnnovasiyalı təklifin çox olması]

398 Elmi-texniki xidmətlərə nə daxildir ?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Muzey və botanik bağlar
- ☐ Sosial-iqtisadi proseslərə dair göstəricilərin toplanması
- ☐ Sınaq, standartlaşma, metrologiya, keyfiyyət nəzarət
- ☐ Patent-lisenziya fəaliyyəti

399 ABŞ- da ən iri elmi park hardadır?

- ☐ Kaliforniya Universitetində
- ☐ qton Universitetində
- ☐ Miçiqan Universitetində
- ☐ Pitsburq Universitetində
- ☒ Stenford Universitetində

400 Kiçik biznes inkubatoru nədir?

- ☐ heç biri
- ☒ kiçik müəssisələrə inkişaf edib maliyyə müstəqilliyi əldə edəndək kömək edən şirkətlər
- ☐ əsas və dövrü aktivlərinin məcmusu
- ☐ mədəniyyət və incəsənətə qoyulan investisiyaya
- ☐ iqtisadi azadlığa qoyulan investisiyalar

401 İnnovasiya infrastrukturu nədir?

- ☐ İntellektual aktivliyin inkişafı
- ☒ müxtəlif yenilikləri yeni əmtəə və xidmətlərə çevirən, bazar şəraitində onların yayılması və istehlakını təşkil edən bir-biri ilə əlaqəli innovasiya fəaliyyəti obyektlərin məcmusudur
- ☐ hər bir sahə üzrə mədəniyyət sahələrinin ixtisaslaşması
- ☐ heç biri
- ☐ bütün bəndlərdə qeyd olunanlar

402 Elm və texnikanın dövlət dəstəyi formaları hansılardır?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Tədqiqatların bilavasitə maliyyələşdirilməsi
- ☐ Layihə maliyyələşdirilməsi

- ☐ Məqsədli proqramların maliyyələşdirilməsi
- ☐ Heç biri

403 Elmi-texniki siyasətin metodlarına nə daxildir?

- ☐ Tədqiqatların birbaşa və dolaylı maliyyələşdirilməsi
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elmi-texniki infrastrukturun formalaşması
- ☐ ETTKİ sahəsində mülkiyyət hüququnun müdafiəsi
- ☐ Elm və təhsil sahəsində təşkilatı qarşılıqlı fəaliyyətin strukturunun formalaşması

404 Elmi-texniki təhsil və kadr hazırlığına ixtisaslaşdırılmış ali təhsilin hansı səviyyələrini əhatə edir?

- ☐ Doktor dərəcələrini almaq üçün hazırlığı
- ☐ Bakalavr
- ☐ Magistr
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Mühəndislərin təhsil almaq sistemi

405 Elmi texniki siyasətin məqsədi nədir?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elmin iqtisadi inkişafa töhfəsini artırmaq
- ☐ Dünya yüksək texnologiyalar bazarlarında ölkənin mövqelərinin möhkəmlətmək
- ☐ Ölkənin elmi-texniki potensialının inkişafı
- ☐ Heç biri

406 Milli innovasiya sisteminin əsas məqsədi nədir?

- ☐ makro səviyyədə investisiya iqliminin formalaşması
- ☐ investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər
- ☒ elmtutumlu sahələrin inkişafı hesabına dayanaqlı iqtisadi artımı təmin edən
- ☐ investisiya siyasətinin həyata keçirilməsi
- ☐ əlverişli investisiya mühitinin formalaşması

407 Milli innovasiya sisteminə daxildir:

- ☐ qeyri dövlət qurumları
- ☐ dövlət qurumları
- ☐ beynəlxalq təşkilatlar
- ☒ dövlət və qeyri-dövlət qurumları
- ☐ səhiyyə xidməti

408 Xarici iqtisadi siyasətin istiqamətlərinə aşağıdakı variantlardan hansı aid deyil?

- ☐ ödəniş balansı siyasəti;
- ☐ xarici ticarət siyasəti;
- ☐ xarici yardım siyasəti;
- ☐ xarici investisiya siyasəti;
- ☒ daxili ödəniş siyasəti;

409 Aşağıdakı variantlardan daxili investisiyalara aid olmayan mənbə hansıdır?

- ☐ Ticarət kapitalı
- ☒ Beynəlxalq təşkilatların (humanitar, sosial- təminat və s.) maliyyə vəsaitləri.
- ☐ Dövlət büdcəsi.
- ☐ Bank kapitalı.
- ☐ Büdcədən kənar fondların vəsaitləri (prezidentin xüsusi fondu, müxtəlif ölkədaxili humanitar və digər növ fondlar).

410 Aşağıdakı variantlardan xarici investisiyalara aid olmayan mənbə hansıdır?

- ☒ Daxili tikinti yardımları
- ☐ Xarici dövlətin büdcə vəsaitləri.
- ☐ Beynəlxalq təşkilatların (humanitar, sosial- təminat və s.) maliyyə vəsaitləri.
- ☐ Beynəlxalq maliyyə təşkilatlarının maliyyə vəsaitləri (kreditlər, qrantlar)
- ☐ Xarici hüquqi və fiziki şəxslərin vəsaitləri.

411 Azərbaycan Respublikası neçənci ildən Beynəlxalq Valyuta Fondunun üzvüdür?

- ☐ 1994-cü il;
- ☒ 1992-ci il
- ☐ 1995-ci il;
- ☐ 1997-cü il;
- ☐ 1991-cı il;

412 Valyuta tənziimi hansı üsullarla həyata keçirilir?

- ☐ 1. dövlət bankları ilə; 2. özəl banklar
- ☒ 1. fərdi üsulla; 2. normativ üsulla
- ☐ 1. fərdi qaydada; 2. xüsusi qaydada
- ☐ 1. ümumi üsulla; 2. xüsusi üsulla
- ☐ 1. notmativ üsulla; 2. bank üsulu ilə

413 Gəlir norması necə hissədən ibarətdir?

- ☐ 6
- ☐ 5
- ☐ 7
- ☒ 2
- ☐ 4

414 Daxili investisiya siyasəti dedikdə nə başa düşürük.

- ☐ Xarici investorların yerli investorlardan asılılığı başa düşülür.
- ☒ Daxili investisiya mənbələri hesabına iqtisadi məqsədlərə nail olunması başa düşülür.
- ☐ Uzun müddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirləri əhatə edir.
- ☐ Ölkənin balanslaşdırılmış siyasət xətti yürütməsi.
- ☐ Daxili siyasətin, xarici siyasətdən yüksək olması

415 Xarici investisiya siyasəti dedikdə nə başa düşürük

- ☐ Ölkə iqtisadiyyatının xarici dövlətlərdə tanınması üçün görülən tədbirlər proqramını nəzərdə tutur.
- ☒ Uzun müddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirləri əhatə edir.
- ☐ Konkret tələblərdən asılı olaraq beynəlxalq sahədəki qoyuluşları əhatə edir.
- ☐ Xarici investorlara verilən hüquq və vəzifələri nəzərdə tutur.
- ☐ Xarici investorların respublikaya cəlb olunması üçün görülən tədbirlər proqramını nəzərdə tutur.

416 Xarici investisiya siyasəti hansı istiqamətlərdə aparılır

- ☐ Balanslaşdırılmış istiqamətdə
- ☒ İki, idxal və ixrac istiqamətlərində
- ☐ Ancaq idxal istiqamətində
- ☐ Ancaq ixrac istiqamətində
- ☐ Üç, idxal, ixrac, balanslaşdırılmış istiqamətlərdə

417 Birbaşa investisiyalar əsasən kimlər tərəfindən qoyulur.

- ☐ İqtisadi İnkişaf Nazirliyi tərəfindən qoyulur.

- ☒ Əsas etibarı ilə Transmilli şirkət tərəfindən qoyulur.
- ☐ Əsas etibarı ilə fiziki şəxslər tərəfindən qoyulur.
- ☐ Vergilər Nazirliyi tərəfindən qoyulur.
- ☐ Nazirlər kabineti tərəfindən qoyulur.

418 Xarici iqtisadi siyasətdə daxili iqtisadi fəaliyyətin əlaqəsi.

- ☐ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-birinə o qədər də yaxınlaşmır. Çünki, ümumi iqtisadi siyasətin bu iki istiqaməti bir-biri ilə kəskin surətdə ziddiyyət təşkil edir.
- ☒ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-birindən ayırmaq mümkün deyildir. Çünki, ümumi iqtisadi
- ☐ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.
- ☐ Bizim xarici iqtisadi siyasət fəaliyyətimiz hələlik formalaşmayıb.
- ☐ Müasir mərhələdə dövlətin xarici iqtisadi siyasətini xarici işlər naziri, daxili iqtisadi siyasətlərini isə iqtisadi inkişaf naziri həyata keçirir.

419 Xarici iqtisadi siyasət dedikdə nə başa düşürük

- ☐ Siyasətdə müstəqil bir sahə kimi iştirak etməklə ölkədəki heç bir iqtisadi fəaliyyətə qarışmır.
- ☐ Müstəqil bir sahədir
- ☐ İqtisadi inkişaf nazirliyinin şəxsi fəaliyyətinin təəcəssümüdür.
- ☒ Yeridilən ümumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkədəki bütün iqtisadi fəaliyyətlə sıx bağlıdır.
- ☐ Ölkədəki iqtisadi fəaliyyətə dair bütün şəhərlərin məcmusudur.

420 Xarici investisiya siyasətində dövlətin əsas məqsədlərinə aid olmayan variant hansıdır?

- ☐ iqtisadi inkişaf;
- ☐ sabit qiymətlər
- ☒ gəlirlərin yığılması;
- ☐ tam məşğulluq;
- ☐ iqtisadi səmərəlilik;

421 Özəl kapital nədi?

- ☐ xaricə ixrac olunan və ya oradan idxal olunan xüsusi büdcə vəsaitləri;
- ☐ xaricə ixrac olunan dövlət büdcə vəsaitləri;
- ☐ xaricə ixrac olunan və ya oradan idxal olunan dövlət büdcə vəsaitləri;
- ☒ xaricdə yerləşdirilən və ya oradan özəl (hüquqi və fiziki) şəxslər tərəfindən qəbul edilən, qeyri-dövlət mənbələrinə əsasən formalaşan özəl kapital nəzərdə tutulur;
- ☐ xaricə idxal olunan dövlət büdcə vəsaitləri;

422 Dövlət kapitalı nədi?

- ☐ xaricə ixrac olunan və ya oradan idxal olunan özəl büdcə vəsaitləri;
- ☐ xaricdə yerləşdirilən və ya oradan özəl (hüquqi və fiziki) şəxslər tərəfindən qəbul edilən, qeyri-dövlət mənbələrinə əsasən formalaşan özəl kapital nəzərdə tutulur;
- ☒ xaricə ixrac olunan və ya oradan idxal olunan dövlət büdcə vəsaitləri;
- ☐ xaricdə yerləşdirilən və ya oradan özəl hüquqi şəxslər tərəfindən qəbul edilən, qeyri-dövlət mənbələrinə əsasən formalaşan özəl kapital nəzərdə tutulur;
- ☐ xaricdə yerləşdirilən və ya oradan özəl fiziki şəxslər tərəfindən qəbul edilən, qeyri-dövlət mənbələrinə əsasən formalaşan özəl kapital nəzərdə tutulur;

423 Xarici investisiyalar yaranma mənbələrinə görə neçə yerə bölünür?

- ☐ 7
- ☐ 4
- ☒ 2
- ☐ 5
- ☐ 6

424 Diskont vasitəsi ilə:

- ☐ indiki pul vəsaitləri keçən il ki, pul vəsaitləri ilə müqayisə edilir;
- ☐ keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- ☐ hamısı
- ☐ hec biri
- ☒ xərclər, səmərə və nəticələrin eyni zamanda investisiya layihəsinin ilkin

425 Diskontun mahiyyəti:

- ☐ pul vəsaitlərinin keçən il ki, pul vəsaitləri ilə müqayisəsi;
- ☒ gələcəkdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- ☐ keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- ☐ hec biri
- ☐ bütün bəndlərdə qeyd olunanlar

426 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı üsuldan istifadə olunur?

- ☐ sintetik üsul
- ☐ analitik üsul
- ☒ diskont üsulu
- ☐ analiz üsulu
- ☐ reqresiya üsulu

427 İntelektual kapitalın birinci mərhələsinə aiddir:

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ intellektual mülkiyyətin başqa şirkətlərdən alınması;
- ☐ şirkətin korporativ mədəniyyətinin yüksəlməsi;
- ☐ innovasiyalı ideyaların işlənilib hazırlanır;
- ☐ intellektual mülkiyyətin yaradılması;

428 İntelektual kapitalın birinci mərhələsinə aiddir:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ hec biri
- ☒ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- ☐ istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak edirlər.
- ☐ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.

429 İntelektual kapitalın dövrətmə mərhələlərinə aiddir:

- ☐ istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak
- ☐ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ hec biri
- ☐ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.

430 Milli sərvət:

- ☒ dəyər qiymətində yığılmış fiziki və insan kapitalının , ölkənin təbii kapitalının
- ☐ Milli mənsubiyyət nəzərə alınaraq mövcud ərazidə yerləşən müəssisələrdə
- ☐ Heç bir əlamət nəzərə alınmadan milli müəssisələrdə istehsal olunan əmtəə və
- ☐ əsas və dövriyyə aktivlərinin məcmusu
- ☐ maliyyə resurslarının məcmusu

431 Xarici ölkələrlə birbaşa xarici investisiya qoyuluşları vasitəsilə yaradılan filial müəssisələr necə fəaliyyət göstərir.

- ☐ İqtisad məhkəməsinin nəzarətində fəaliyyət göstərir.
- ☐ Müstəqil fəaliyyət göstərir.
- ☐ İqtisadi İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərir
- ☐ Vergilər Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir
- ☒ Baş müəssisənin nəzarəti altında fəaliyyət göstərir

432 Mərkəşləşdirilmiş fondlar hansılardır?

- ☐ qeyri-hökumət təşkilatların sərəncamında olan pul
- ☐ xarici rezidentlərin sərəncamında olan pul;
- ☐ sahibkarların sərəncamında olan pul;
- ☒ dövlətin sərəncamına daxil olan pul;
- ☐ TMŞ-lərin sərəncamında olan pul;

433 Həm daxili,həm də xarici investisiya siyasətinin həyata keçirilməsində hansı amil əsasdır

- ☐ Dövlətin inkişaf səviyyəsi.
- ☒ Maliyyə mənbələri əsas amildir.
- ☐ Sağlam investorların olması
- ☐ Ölkəyə xarici investorların axınının gücləndirilməsi.
- ☐ Investisiya olan ehtuyac

434 Respublikamıza xarici investisiyaların qoyuluşu nə vaxtdan stabilləşdi

- ☒ 1993-cü ildən sonra.
- ☐ 1990-cı ildən.
- ☐ 1991-ci il 18 sentyabrda.
- ☐ 2000-ci ildən.
- ☐ 2003-cü ildən sonra

435 Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunub.

- ☐ 2009-cu il 15 iyunda
- ☐ 1998-ci ildə
- ☐ 2000-ci ildə
- ☐ 2002-ci il 12 noyabrda
- ☒ 1992-ci ildə

436 Azərbaycan Respublikasında investisiya axınına səbəb olan əsrin müqaviləsi neçənci ildə imzalanıb?

- ☐ 1988-ci ildə
- ☐ 1999-cu ildə
- ☐ 2000-ci ildə;
- ☒ 1994-cü ildə;
- ☐ 1991-ci ildə;

437 İnvestisiya və maliyyə nəzarətinin əsas obyektı?

- ☒ pul;
- ☐ əmlak;
- ☐ vergi;
- ☐ investisiya;
- ☐ müəssisə;

438 Azərbaycan Respublikasının qanunlarına əsasən rezident kimlər sayılır?

- ☐ Respublika ərazisində ən azı 10 gün yaşayan vətəndaş;
- ☐ Respublika ərazisində ən azı 150 gün (ildə) yaşayan vətəndaş;
- ☒ Respublika ərazisində ən azı 182 gün (ildə) yaşayan vətəndaş;

- ☐ Respublika ərazisində xüsusi icarələr almış sahibkarlar;
- ☐ Respublika ərazisində kollektiv subyekt yaradan vətəndaş

439 Valyuta tənziimi haqqında Azərbaycan Respublikasının Qanun neçənci ildə qəbul edilmişdir?

- ☐ 2001-ci il;
- ☐ 2002-ci il;
- ☒ 1994-cü il;
- ☐ 2013-cü il;
- ☐ 1996-cı il;

440 Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin gəlir metoduna daxil deyil:

- ☐ müqayisəli qiymətləndirmə
- ☐ lisenziya alınan mənfəətdən lisenziya verilən payın ayırma
- ☐ hec biri
- ☒ izafi dəyərin qiymətləndirilməsi
- ☐ real gəlirin diskontlaşdırılması

441 İntellektual mülkiyyətin qiymətləndirilməsinin xüsusiyyəti hansıdır

- ☐ qiymətləndirmə zamanı nəzərdə tutulan normalara uyğun olaraq intellektual
- ☐ qiymətləndirmə obyektini kimi bir neçə funksiyaları yerinə yetirməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ qiymətlər məqsədli xarakter daşıyır
- ☐ qiymətləndirmə təkcə universal metodlarla deyil, həmçinin onların daha fəal

442 İntellektual kapital mülkiyyət formasına görə hansı təsnifat əlaməti yoxdur?

- ☐ kollektiv
- ☒ şəxsi
- ☐ qarışıq
- ☐ xüsusi
- ☐ dövlət

443 İnvestisiya siyasətini həyata keçirmək üçün hazırlanan proqramlar nədən asılıdır.

- ☐ bu proqramlar prezidentin şəxsi səlahiyyətindən asılı olur.
- ☒ İqtisadi siyasətdən asılı olur, ona əsasən tərtib olunur və dövlətin xarici iqtisadi fəaliyyətindəki strategiyası ilə tarazlaşdırılır
- ☐ Təhsil siyasətindən asılı olur, ona əsasən tərtib olunur və dövlətin xarici iqtisadi fəaliyyətindəki strategiyası ilə tarazlaşdırılır.
- ☐ investisiya siyasətində proqrama ehtiyac duyulmur.
- ☐ səhiyyə siyasətindən asılı olur, ona əsasən tərtib olunur və tarazlaşdırılır.

444 Xarici iqtisadi siyasətdə daxili iqtisadi fəaliyyətin əlaqəsi

- ☐ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.
- ☐ Bizim xarici iqtisadi siyasət fəaliyyətimiz hələlik formalaşmayıb.
- ☒ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-birindən ayırmaq mümkün deyildir. Çünki, ümumi iqtisadi siyasətin bu iki istiqaməti bir-biri ilə sıx surətdə bağlıdır.
- ☐ Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətləri bir-birinə o qədər yaxınlaşmır. Çünki, ümumi iqtisadi siyasətin bu iki istiqaməti bir-biri ilə kəskin surətdə ziddiyyət təşkil edir.
- ☐ Müasir mərhələdə dövlətin xarici iqtisadi siyasətini xarici işlər naziri, daxili iqtisadi siyasətlərini isə iqtisadi inkişaf naziri həyata keçirir.

445 Xarici iqtisadi siyasət dedikdə nə başa düşürük

- ☐ İqtisadi inkişaf nazirliyinin şəxsi fəaliyyətinin təəcəssümüdür.
- ☒ Yeridilən ümumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkədəki bütün iqtisadi fəaliyyətlə sıx bağlıdır.

- ☐ Müstəqil bir sahədir.
- ☐ Siyasətdə müstəqil bir sahə kimi iştirak etməklə ölkədəki heç bir iqtisadi fəaliyyətə qarışmır
- ☐ Ölkədəki iqtisadi fəaliyyətə dair bütün şəhərlərin məcmusudur.

446 Həm daxili, həm də xarici investisiya siyasəti nəyə xidmət edir.

- ☐ Həyata keçirmə metodları eyni olsada onların həyata keçirdikləri siyasət bir-birilə tam ziddiyyət təşkil edir və zaman-zaman bu ziddiyyət kəskinləşir.
- ☒ Həyata keçirmə metodlarındakı fərqlərə baxmayaraq həm daxili, həm də xarici investisiya siyasəti dövlətin ümumi investisiya siyasətinin tərkib hissələri kimi bir məqsəddə ölkə iqtisadiyyatının inkişafına xidmət edir.
- ☐ həyata keçirmə metodlarının eyni olmasına baxmayaraq bunlar başqa-başqa amallara xidmət edir
- ☐ Həyata keçirmə metodlarındakı fərqlər müxtəlif olduğu kimi onların həyata keçirdikləri siyasətlərdə bir-birindən kəskin şəkildə fərqlənir.
- ☐ Adlarından göründüyü kimi onların biri daxili siyasəti, digəri isə xarici siyasəti tənzimləyir.

447 İnsan kapitalının dəyərinin qiymətləndirilməsində diskont metodu hesablanır :

- ☒ Məcmu milli sərvətin gəlirlilik norması üzrə
- ☐ ÜMM nin gəlirlilik norması üzrə
- ☐ x alis milli məhsulun gəlirlilik norması üzrə
- ☐ milli gəlirin gəlirlilik norması üzrə
- ☐ ÜDM nin gəlirlilik norması üzrə

448 İnsan kapitalı :

- ☐ milli gəlirin artımının əsasıdır
- ☒ ÜDM nin artımının əsasıdır
- ☐ ÜMM nin artımının əsasıdır
- ☐ xalis milli məhsulun artımının əsasıdır
- ☐ xalis mənfəətin əsasıdır.

449 İnsan kapitalına qoyulan investisiyaların əsas hissəsini həyata keçirir:

- ☐ bələdiyyələr
- ☐ xarici vətəndaşlar
- ☐ hüquqi şəxslər
- ☐ fiziki şəxslər
- ☒ dövlət

450 Müasir intellektual mülkiyyət bazarı formalaşır:

- ☐ dövlətin iqtisadi siyasətinə görə
- ☒ tələb və təklifə görə
- ☐ gəlir və xərclərin nisbətinə görə
- ☐ bazanın rəqabət quruluşuna görə
- ☐ qiymətlərə görə

451 Intellektual mülkiyyət hansı tərkib hissələrə ayrılır?

- ☒ hüquqi baza və sənaye mülkiyyəti
- ☐ hüquqi baza və şəxsi mülkiyyət
- ☐ sənaye mülkiyyəti və şəxsi mülkiyyət
- ☐ hüquqi baza və dövlət mülkiyyəti
- ☐ sənaye mülkiyyəti və dövlət mülkiyyəti

452 Qiymətlərin maddi və intellektual obyektlərinin qiymətləndirilməsi texnologiyasına aşağıdakılar aiddir:

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ qiymətlərin obyektinin və predmetinin müəyyən edilməsi;
- ☐ qiymətlərin məqsəd və mənbəsinin müəyyən edilməsi;

- ☐ zəruri və kifayət qədər informasiyanın təşkili;
- ☐ qiymətlərin obyektinin daha səmərəli istifadəsinin müəyyən edilməsi;

453 İntelektual kapital risk səviyyəsinə görə bölünür:

- ☐ etibarlı və riskli
- ☒ 2 və yüksək
- ☐ riskli və risksiz
- ☐ Hec biri
- ☐ 2 və risksiz

454 İntelektual kapital təsərrüfat fəaliyyətində istifadəsinə görə:

- ☐ insan resursu və istehsal resursu
- ☐ innovasiya resursu və insan resursu
- ☐ innovasiya resursu və torpaq resursu
- ☐ torpaq resursu və insan resursu
- ☒ innovasiya resursu və istehsal resursu

455 İntelektual kapitalın ikinci mərhələsinə aiddir

- ☐ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.
- ☐ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- ☐ şirkətin korporativ mədəniyyəti yüksəlir.
- ☒ istehsal kapitalının elementləri intellektual məhsulun maddiləşməsinə imkan
- ☐ intellektual əməyin motivasiyası, yaradıcılıq aktivliyi artırılır.

456 İntelektual kapitalın üçüncü mərhələsinə aiddir:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- ☐ istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak
- ☒ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.
- ☐ hec biri

457 İntelektual kapitalın ikinci mərhələsinə aiddir:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ hec biri
- ☐ pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- ☒ istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında
- ☐ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.

458 Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin xərc metoduna daxil deyil:

- ☐ bərpa sahələrinin hesablanması
- ☐ ilkin xərclərin müəyyən edilməsi
- ☐ hec biri
- ☐ ekspertin qiymətləndirilməsi
- ☒ ekspertin qiymətləndirilməsi
- ☐ c

459 İnsan kapitalının iqtisadiyyata təsiri çox olan dövlət:

- ☐ İsveç
- ☐ Fransa
- ☒ Yaponiya
- ☐ ABŞ
- ☐ Böyük Britaniya

460 İntellektual kapital neçə tərkib hissələrə ayrılır?

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 4

461 Dünya Bankının insan kapitalının dəyərinin qiymətləndirilməsi üçün təklif etdiyi metod hansıdır:

- ☐ monoqrafiya
- ☒ diskont
- ☐ statistik
- ☐ reqresiya
- ☐ normativ

462 İntellektual mülkiyyətin müəssisə daxilində strategiyası neçə qrupa ayrılır?

- ☒ 3
- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☐ 2

463 İntellektual mülkiyyət elmi texniki və innovasiya fəaliyyətinin tətbiqinə əsasən neşə neyə ayrılır?

- ☐ 6
- ☐ 4
- ☒ 2
- ☐ 3
- ☐ 5

464 İlk dəfə müəlliflik hüququnun qorunması harada və nə vaxt keçirilmişdir?

- ☐ Fransa 1908
- ☐ ABŞ 1907
- ☒ Böyük Britaniya 1709
- ☐ İsveçrə 1809
- ☐ Norveç 1809

465 BMT-də intellektual mülkiyyət ümumidünya təşkilatı adlı ixtisaslaşdırılmış idarə heyəti neçənci ildə yaranmışdır?

- ☐ 1957
- ☒ 1961
- ☐ 1959
- ☐ 1969
- ☐ 1958

466 Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsi neçə metodla tənzimlənir?

- ☐ 2
- ☐ 1
- ☐ 5
- ☐ 4
- ☒ 3

467 İntellektual kapital istifadə dövrünə görə bölünür:

- ☐ 2müddətli və uzunmüddətli
- ☐ qısamüddətli və 2müddətli
- ☐ qısamüddətli
- ☒ uzunmüddətli və qısamüddətli
- ☐ uzunmüddətli, qısamüddətli və 2müddətli

468 İntelektual kapital mülkiyyət formasına görə hansı forması var:

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ xüsusi
- ☐ kollektiv
- ☐ dövlət
- ☐ qarışıq

469 İntelektual kapitalın birinci mərhələsinə aid deyil:

- ☐ intellektual fəaliyyətlə məşğul olan insanlar işə qəbul olunur
- ☐ şirkətin korporativ mədəniyyəti yüksəlir
- ☐ intellektual əməyin motivasiyası, yaradıcılıq aktivliyi artırılır;
- ☐ innovasiyalı ideyaların işlənilib hazırlanır;
- ☒ intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir;

470 İntelektual kapitalın birinci mərhələsində:

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ şirkətin korporativ mədəniyyətinin yüksəlməsi;
- ☒ intellektual əməyin motivasiyası, yaradıcılıq aktivliyinin artırılması;
- ☐ innovasiyalı ideyaların işlənilib hazırlanması;
- ☐ intellektual fəaliyyətlə məşğul olan insanların işə qəbul olunması;

471 İntelektual kapital neçə dövrətmə kapitalından ibarətdir?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

472 ərazi prinsipi üzrə investorlara tətbiq edilən vergilər ?

- ☐ torpaq vergisi; - yol vergisi; - dövlət vergisi;
- ☐ fiziki şəxslərdən gəlir vergisi; - müəssisələrin mənfəət vergisi; - müəssisələrin əmlak vergisi;
- ☒ əlavə dəyər vergisi; - fiziki şəxslərdən əmlak vergisi; - aksizlər;
- ☐ əlavə dəyər vergisi; - aksizlər; - rüsumlar;
- ☐ özəl subyektlərin vergisi; - ümumi subyektlərin vergisi; - xüsusi subyektlərin vergisi;

473 Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri hansı qanunla tənzimlənir?

- ☐ “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;
- ☐ Azərbaycan Respublikasında Mülki Məcəlləsi ilə;
- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə;
- ☐ “Sahibkarlıq fəaliyyəti” haqqında Qanunu ilə;
- ☐ “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

474 Azərbaycan Respublikasında vergi sisteminin hansı modelindən istifadə edilir?

- ☐ romanqerman
- ☐ avrokontinental
- ☒ qarışıq

- ☐ anqlosakson
- ☐ latınamerikan

475 Vergi hüquq münasibətlərinin subyekti kimi bankların rolu?

- ☐ maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhalinin əmanətlərinə nəzarət edən orqan
- ☐ Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə
- ☒ vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr
- ☐ hesabat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə
- ☐ dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan

476 Verginin ödəniş vasitələri?

- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 9-cu maddəsilə manatla
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5-cu maddəsilə rus pulu ilə
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə funt-sterlinq
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cu maddəsilə yevro
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə dollar

477 Verginin anlayışı?

- ☐ büdcəyə sahibkəların əvəzsiz ödəniş siyasətidir
- ☐ vergi ümməcburi, fərdi, əvəzsiz, pul ödəməsi olaraq, fiziki və hüquqi şəxslərin gəlirlərindən qanunvericilikdə müəyyən edilən məbləğlərdə köçürülmə siyasətidir
- ☒ vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgenikləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi əvəzsiz ödənişdir
- ☐ dövlət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün pul vəsaitlərinin yığılması siyasətidir
- ☐ vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin pul təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan maliyyənin özgenikləşdirilməsi şəklində dövlət büdcəsinə əvəzsiz ödəniş siyasətidir

478 Dövlət vergi orqanlarına hansılar aiddir?

- ☐ Vergilər və İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi və Gömrük Komitəsi
- ☒ Vergilər Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları
- ☐ Vergilər və Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi və bələdiyyələrin uyğun vergi idarələri

479 Hansı fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər?

- ☐ işləyən fiziki şəxslər
- ☐ pensiyaçılar
- ☒ rezident və qeyri-rezident fiziki şəxslər
- ☐ fərdi sahibkarlar
- ☐ əcnəbilər

480 Kimlər vergi ödəyicisi sayılır?

- ☐ Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi şəxslər
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi və fiziki şəxslər
- ☒ Vergi Məcəlləsinə uyğun olaraq vergitutma obyektlərindən vergi ödəməli olan istənilən şəxs
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi şəxslər
- ☐ Mülki Məcəlləyə uyğun olaraq sahibkarlar

481 Azərbaycan Respublikasında vergilər hansı normativ aktla müəyyən edilir?

- ☐ yalnız Mülki Məcəllə ilə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə

- ☒ yalnız Vergi Məcəlləsi ilə
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
- ☐ bələdiyyələrin qərarı ilə

482 Hüquqi formasına görə ödəmələrin növləri?

- ☐ şəxsi yığım; - məqsədli yığım; - birdəfəlik; - dolayı yığım.
- ☐ vergi; - rüsum; - əlavə dəyər; - ödəmə;
- ☒ vergi; - rüsum; - gəlir; - kvazivergi;
- ☐ - vergi; - rüsum; - yığım; - kvazivergi;
- ☐ vergi; - rüsum; - şəxsi yığım; - ödəmə;

483 Sürətləndirilmiş amortizasiyanın tətbiqi nəticəsində:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ milli iqtisadiyyatın dayanaqlı inkişafı üçün şərait yaradılır;
- ☐ investisiyalara tələb artır;
- ☐ əmtəə bazarlarının həcmi artır;
- ☐ heç biri

484 Vergi güzəştləri mexanizmi vasitəsi ilə:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ kapital qoyuluşlarının mənbələri artır;
- ☐ qoyulan kapitalın gəlirlik səviyyəsini artırır;
- ☐ investisiya prosesinin məsrəfləri azalır;
- ☐ investorları aktiv stimullaşdırır;

485 Ölkə investorları üçün qeyri-şəffaflıq hansı standartların meyarlara görə qiymətləndirilir?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ maliyyə siyasətinin
- ☐ iqtisadi sistemin
- ☐ qanunvericilik bazasının
- ☐ biznesdə münasibətlərin

486 İnvestisiya mühiti qiymətləndirilməsinə necə yanaşma mövcuddur?

- ☐ 7
- ☐ 1
- ☒ 3
- ☐ 5
- ☐ 4

487 əlverişli investisiya iqliminin formalaşmasında dövlətin iqtisadi siyasəti necə istiqamətdən ibarətdir?

- ☐ 7
- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 4

488 İnvestisiya iqlimi hansı parametrlərdən ibarətdir?

- ☐ iqtisadi və siyasi
- ☐ heç biri
- ☐ real və qeyri real
- ☒ giriş və çıxış
- ☐ sosial və ekoloji

489 İnvestisiya riskləri necə qrupa bölünür?

- ☐ 5]
☐ 1
☐ 7
☐ 4
☒ 2

490 İnvestisiya aktivliyi necə qrup amilllərlə müəyyən edilir ?

- ☐ 7
☐ 5
☐ 4
☐ 1
☒ 2

491 İnvestisiya mühitinə cəmiyyət tərəfindən təsir edən amilləri necə qrupa təsnifləşdirmək olar?

- ☐ 7
☐ 1
☒ 2
☐ 5
☐ 4

492 İnvestisiya iqliminin formalaşması necə tərkib hissədən ibarətdir?

- ☐ 5
☒ 2
☐ 7
☐ 1
☐ 4

493 İnvestisiya mühiti nədir?

- ☐ Hec biri
☐ Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur
☐ İnvestisiya aktivliyinin artırın bir biri ilə əlaqəli məqsədlər kompleksidir
☐ Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir
☒ İnvestisiya bazarının həcmi, cəlb ediciliyi, risk səviyyəsini müəyyən edən daxili

494 İnvestisiya prosesinin mərhələlərindən biri mənfəətə keçid nə deməkdir?

- ☐ Artıq nəzərdə tutulmuş məhsulun istehsalı bağlanır.
☒ Yəni bu zaman proqnozlaşdırılan mənfəətin reallaşması baş verir.
☐ Hazır məhsul yerli və xarici bazarda realizasiya olunur.
☐ Qarşı tərəf ilə rəsmi danışıqlar üçün müvafiq sənədlərin hazırlanmasına başlanılır.
☐ İnvestorlar ilə investisiyanın tələbatı olan tərəf arasında danışıqlar aparılır.

495 Vergi dövrü neçə aydır?

- ☒ 3 ay
☐ 8 ay
☐ 5 ay
☐ 2 ay
☐ 4 ay

496 Vergi hüquq münasibətlərinin subyekti kimi investisiya banklarının rolu?

- ☒ vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr

- ☐ bat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə
- ☐ maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhalinin əmanətlərinə nəzarət edən orqan
- ☐ dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan
- ☐ Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə

497 Müəyyən olunma üsuluna görə beynəlxalq aləmlə gömrük rüsumlarının hansı növləri vardır?

- ☐ muxtar rüsumlar - müstəqil rüsumlar
- ☒ - konvension rüsumları - muxtar rüsumları
- ☐ antidemping rüsumlar - kompensasiya rüsumları
- ☐ - xüsusi rüsumlar - sadə rüsumlar
- ☐ - spesifik rüsumlar - advalor rüsumlar

498 Kimin qərarı ilə investorlara vergilərin ödənilməsi müddəti uzadılır?

- ☐ Banklar və ya Ədliyyə Nazirliyinin qərarı ilə
- ☐ sahibkarın özünün qərarı ilə
- ☒ Vergilər Nazirliyinin qərarı ilə
- ☐ vergi agentinin qərarı ilə
- ☐ Yerli icra Hakimiyyəti orqanının qərarı ilə

499 Vergi öhdəliyinin yerinə yetirilməsi başqa şəxsin üzərinə qoyula bilərmi?

- ☐ qonşuların
- ☐ yalnız ərin (arvadın) üzərinə qoyula bilər
- ☐ bəli
- ☒ xeyr
- ☐ ümumi təsərrüfatı birgə idarə edən yaxın qohumların üzərinə qoyula bilər

500 Vergi ödəyicisinə aid məlumat digər şəxsə necə verilə bilər?

- ☐ qeyri-hökumət təşkilatının icazəsi ilə;
- ☐ xüsusi icazə ilə;
- ☒ vergi ödəyicisinin yazılı icazəsi ilə;
- ☐ vergi ödəyicisinin şifahi icazəsi ilə;
- ☐ vergi ödəyicisinin qərarı ilə;

501 Muzd müqavilində investora (sifarişçiyə) vasitəçilik xidmətləri göstərən şəxs necə adlanır?

- ☐ icraçı
- ☐ sahibkar
- ☒ broker
- ☐ makler
- ☐ biznesmen

502 ÜDM – in azalması nəyə gətirib çıxarır?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ sənaye istehsalının azalmasına;
- ☐ investisiya aktivliyinin azalmasına;
- ☐ iqtisadiyyatın qeyri-sabit vəziyyətinə;
- ☐ heç biri

503 İnvestisiya riskləri nədi?

- ☐ heç biri
- ☐ real investisiya fəaliyyəti - əsas kapitala kapital qoyuluşu nəzərdə tutulur
- ☐ makroiqtisadi xarakteristikaları nəzərə alır

- ☒ investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
- ☐ ölkə iqtisadiyyatının struktur yenidənqurmasını təyin etmək

504 İnvestisiya potensialı nədir?

- ☐ ölkə iqtisadiyyatının struktur yenidənqurmasını təyin etmək
- ☒ makroiqtisadi xarakteristikaları nəzərə alır
- ☐ real investisiya fəaliyyəti - əsas kapitala kapital qoyuluşu nəzərdə tutulur
- ☐ investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər
- ☐ hec biri

505 İnformasiya təminatı nədir?

- ☐ İnvestisiya qoyuluşunun səmərəliliyinin təmin edilməsi;
- ☐ ÜDM dinamikası, inflasiyanın və faiz dərəcəsinin səviyyəsi, ÜDM-də yığım
- ☐ qanunvericilik bazasının keyfiyyəti və sabitliyi, mülkiyyət hüququnun və
- ☒ ölkə üzrə bütövlükdə, o cümlədən ayrı-ayrı kompaniyaların investisiya
- ☐ hec biri

506 Normativ-hüquqi amil nədir?

- ☐ hec biri]
- ☐ ÜDM dinamikası, inflasiyanın və faiz dərəcəsinin səviyyəsi, ÜDM-də yığım
- ☒ qanunvericilik bazasının keyfiyyəti və sabitliyi, mülkiyyət hüququnun və
- ☐ ölkə üzrə bütövlükdə, o cümlədən ayrı-ayrı kompaniyaların investisiya
- ☐ İnvestisiya qoyuluşunun səmərəliliyinin təmin edilməsi;

507 İnvestisiya mühiti asılıdır:

- ☐ makroiqtisadi siyasətdən
- ☐ innovasiya siyasətindən
- ☐ hec biri
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ investisiya siyasətindən

508 İnvestisiya kapitalı nədi?

- ☐ makroiqtisadi xarakteristikaları nəzərə alır
- ☒ real investisiya fəaliyyəti - əsas kapitala kapital qoyuluşu nəzərdə tutulur
- ☐ hec biri
- ☐ ölkə iqtisadiyyatının struktur yenidənqurmasını təyin etmək
- ☐ investisiya fəaliyyəti nəticəsində ola biləcək itkilər

509 Makroiqtisadi amil nədir?

- ☒ ÜDM dinamikası, inflasiyanın və faiz dərəcəsinin səviyyəsi, ÜDM-də yığım səviyyəsi
- ☐ qanunvericilik bazasının keyfiyyəti və sabitliyi, mülkiyyət hüququnun və investorlarının müdafiəsi, bazar inzibati və digər maneələrin olması iqtisadiyyatın açıq olması və s.;
- ☐ ölkə üzrə bütövlükdə, o cümlədən ayrı-ayrı kompaniyaların investisiya imkanları haqqında məlumatın əl çatandırılması, informasiya mənbələrinin mövcudluğu;
- ☐ Hec biri
- ☐ İnvestisiya qoyuluşunun səmərəliliyinin təmin edilməsi;

510 İnvestisiya iqliminə təsir edən əsas iqtisadi amillər:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ normativ-hüquqi amil
- ☐ vergi sisteminin keyfiyyəti və vergi yükünün səviyyəsi
- ☐ informasiya təminatı
- ☐ makroiqtisadi amillər

511 Dar yanaşma :

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ hec biri
- ☒ İnvestisiya iqlimin ümümləşdirilmiş qiymətləndirilməsi üçün istifadə olunur;
- ☐ İnvestisiya iqliminə təsir edən amillərin məcmusudur;
- ☐ Investor üçün investisiya cəlb ediciliyinin risklə nisbətində qiymətləndirmək

512 İnvestisiya mühiti hansı səviyyədə reallaşa bilər?

- ☐ sosial və ekoloji
- ☐ iqtisadi və siyasi
- ☐ hec biri
- ☐ riskli və risksiz
- ☒ mikro və makro

513 İnvestisiya iqliminin qiymətləndirilməsi nəticəsində necə olur?

- ☐ hec biri
- ☒ əlverişli və əlverişsiz
- ☐ riskli və risksiz
- ☐ real və qeyri-real
- ☐ təbii və suni

514 İnvestisiya mühiti belə müəyyən olunur:

- ☐ investisiya potensialı = investisiya iqlimi – investisiya riskləri
- ☒ investisiya iqlimi = investisiya potensialı – investisiya riskləri
- ☐ investisiya iqlimi = investisiya potensialı + investisiya riskləri
- ☐ investisiya iqlimi = investisiya potensialı / investisiya riskləri
- ☐ investisiya iqlimi = investisiya riskləri / investisiya potensialı

515 Regional qeyri-kommersiya risklərini necə qruplaşdırmaq olar?

- ☐ işsizlik səviyyəsi;
- ☐ cinayətkarlıq səviyyəsi;
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ əhəlinin gəlirlərinin diferensiasiyası səviyyəsi;
- ☐ siyasi sabitlik səviyyəsi;

516 İnvestisiya fəaliyyətini aktivləşdirir:

- ☐ mülayim inflyasiya templəri;
- ☐ ÜDM artımı;
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ əhəlinin yığımlarının artması;
- ☐ faiz dərəcəsinin azalması;

517 Dövlətin antiinhisar siyasəti:

- ☐ Dövlət investisiya mühitini yaxşılaşdırır
- ☐ Dövlət qabaqcıl texnologiyaları tətbiq edən müəsisələri dəstəkləyir
- ☐ Hec biri
- ☒ Bazarın istənilən sahəsinə daxil olma risklərinin azaldır
- ☐ Yığının artmasını təmin edir və onların investisiya resurslarına çevrilməsi üçün

518 Vergi krediti vasitəsi ilə:

- ☐ Yığının artmasını təmin edir və onların investisiya resurslarına çevirir

- ☐ İnvestisiya prosesləri arasında əlaqə yaradılır
- ☒ Dövlət qabaqcıl texnologiyaları tətbiq edən müəsisələri dəstəkləyir
- ☐ Dövlət investisiya mühitini yaxşılaşdırır
- ☐ Hec biri

519 Pul – kredit vasitələri :

- ☐ Yığımın artmasını təmin edir və onların investisiya resurslarına çevirir
- ☐ hec biri
- ☐ İnvestisiya prosesləri arasında əlaqə yaradılır
- ☐ Dövlət qabaqcıl texnologiyaları tətbiq edən müəsisələri dəstəkləyir
- ☒ Dövlət investisiya mühitini yaxşılaşdırır

520 Faktor – risk yanaşma :

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ İnvestisiya iqlimin ümümləşdirilmiş qiymətləndirilməsi üçün istifadə olunur;
- ☐ İnvestisiya iqliminə təsir edən amillər məcmusudur;
- ☒ Investor üçün investisiya cəlb ediciliyinin risklə nisbətə qiymətləndirmək imkanı verir;
- ☐ hec biri

521 Faktor yanaşma :

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ İnvestisiya iqlimin ümümləşdirilmiş qiymətləndirilməsi üçün istifadə olunur;
- ☒ İnvestisiya iqliminə təsir edən amillər məcmusudur;
- ☐ Investor üçün investisiya cəlb ediciliyinin risklə nisbətə qiymətləndirmək imkanı verir;
- ☐ hec biri

522 XX əsrin sonunda asiya pələngləri öz inkişaflarına başladılar:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İnvestisiya axınlarını maşınqayırma,elektron sənayesinə istiqamətləndirməklə
- ☐ Xarici texnologiyası əsasında məişət texnikası buraxaraq
- ☐ Onlara ənənəvi olan istehsallar əsasında
- ☐ Heç biri

523 İnvestisiya qoyuluşunda səhmin nominal dəyəri nədi?

- ☐ səhmin nominal dəyəri 100 AZN-lə qiymətləndirilir;
- ☒ səhmin dəyəri cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir
- ☐ səhmin dəyəri Milli Məclis tərəfindən tənzimlənir;
- ☐ səhmin nominal dəyəri nizamnaməyə görə xarici valyuta ilə tənzimlənir;
- ☐ səhmin nominal dəyəri 10 çeklə tənzimlənir

524 Ödəmə qiymətli kağızları hansılardır?

- ☐ sualın düzgün cavabı yoxdur
- ☒ orderlər, çeklər və veksellər
- ☐ orderlər
- ☐ çeklər və veksellər
- ☐ çeklər

525 İnvestisiya qiymətli kağızları hansılardır?

- ☐ istiqrazlar, ipoteka kağızı və səhmlər
- ☐ səhmlər
- ☐ istiqrazlar, ipoteka kağızı
- ☒ istiqrazlar və səhmlər

☐ istiqrazlar

526 Kapitalın beynəlxalq hərəkəti prosesinin təməlinə duran əsas məqsədlərə aid olan variant hansıdır?

- ☒ Heç biri;
- ☐ Dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi;
- ☐ Kapital ixrac edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması;
- ☐ Yeni bazarların mövcudluğu və onlara çıxış imkanı;
- ☐ Kapital ixracı imkanı;

527 Kapitalın beynəlxalq hərəkətini şərtləndirən əsas səbəblərə aid olan variant hansıdır?

- ☐ siyasi və geosiyasi məqsədlər;
- ☐ bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul);
- ☒ heç biri;
- ☐ daha yüksək mənfəətin əldə edilməsi;
- ☐ xarici resursların əldə edilməsi (yeni xammal mənbələri);

528 İnvestisiya fondunun fəaliyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırılması hallarına aid olmayan variant hansıdır?

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu halda;
- ☐ fondun müdiriyyətinə (müdrinə) verilmiş xüsusi razılığın fəaliyyəti dayandırıldıqda;
- ☒ Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin göstərişi ilə;
- ☐ fondun müdiriyyətinə (müdrinə) verilmiş xüsusi razılığın fəaliyyəti ləğv edildikdə;
- ☐ Açıq investisiya fondu buraxdığı səhmləri geri satın ala bilmədikdə;

529 Dünyada üçüncü investisiya fondu harada və neçənci ildə yaranıb?

- ☒ 1852-ci ildə Fransada;
- ☐ 1849-cu ildə İsveçrədə;
- ☐ 1725-ci ildə İngiltərədə;
- ☐ 1805-ci ildə Yaponiyada;
- ☐ 1910-cu ildə Çində;

530 Dünyada ikinci investisiya fondu harada və neçənci ildə yaranıb?

- ☒ 1849-cu ildə İsveçrədə
- ☐ 1852-ci ildə Fransada;
- ☐ 1725-ci ildə İngiltərədə;
- ☐ 1805-ci ildə Yaponiyada;
- ☐ 1910-cu ildə Çində

531 Dünyada ilk investisiya fondu neçənci ildə yaranıb?

- ☐ 1910-cu il;
- ☒ 1822-ci il;
- ☐ 1725-ci il;
- ☐ 1754-cü il;
- ☐ 1860-cı il;

532 Dünyada ilk investisiya fondu harada yaranıb?

- ☐ Almaniya;
- ☐ Fransada;
- ☒ Belçikada;
- ☐ İngiltərədə;
- ☐ İtaliya;

533 Aksept nədir?

- ☐ nəqliyyat qiymətinin sürəti
- ☐ alıcının bankı hesabı (məbləği) satıcının hesabına köçürür;
- ☐ bankda nəğd pulla hesablaşma;
- ☒ veksellərin bankda uçotu deməkdir;
- ☐ satıcının məhsulu alıcıya göndərməsidir

534 Yaponiyada 1950-ci ildən sonra prioritet sayılan sahə hansıdır ?

- ☐ kimya sənayesi
- ☐ metallurgiya
- ☐ kömür sənayesi
- ☒ avtomobil sənayesi
- ☐ yeyinti sənayesi

535 İqtisadi inkişafın dövlət tənzimlənməsi və inkişaf prioritetlərinin seçimi aşağıdakı suallara cavab verməlidir:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İqtisadi inkişafın stimullaşdırılması metodları necə olmalıdır?
- ☐ İqtisadiyyatın məhz hansı sahə və istiqamətlərinin iqtisadi inkişafı dövlət tərəfindən stimullaşdırılmalıdır və nə üçün?
- ☐ Dövlət, iqtisadiyyatın bütün sahələrinin inkişafını istinasız və seçmə olaraq stimullaşdırılmalıdır?
- ☐ Sahələrin iqtisadi inkişafının dövlət tənzimlənməsinə ümumiyyətlə ehtiyac varmı?

536 İnkişaf etməkdə olan ölkələrə xarakterikdir:

- ☐ Proteksionist siyasət aparır
- ☐ İxracın subsidiyalaşdırılması
- ☐ İdxal edilən avadanlıq və texnologiyaların rüsumdan azad edilməsi
- ☐ İstehlak və sənaye mallarının ixracına kvotalar
- ☒ Bütün bəndlərdə qeyd olunanlar

537 İnkişaf Etməkdə Olan Ölkələrin ikinci qrupuna hansı ölkələr daxildir?

- ☐ İspaniya, Partuqaliya, Yunanıstan
- ☒ Türkiyə, Misir, Çili
- ☐ Tayvan, Fransa, İtaliya
- ☐ ABŞ, Fransa, İtaliya
- ☐ Azərbaycan, ABŞ, Rusiya

538 İnkişaf etməkdə olan ölkələr iqtisadi artım tempini yüksək səviyyədə saxlamaq üçün nə edir?

- ☐ xalis gəliri kənd təsərrüfatına yatırır
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ milli gəlirin böyük hissəsini investisiyalara yönəltməli olurlar
- ☐ ÜDM-nin 50%-ni investisiyalara yatırır
- ☐ heç biri

539 İrlandiyada informasiya texnologiyaları sahəsində dövlət siyasətinin mühüm istiqamətləri:

- ☐ Müasir rabitə sistemlərinin yaradılması
- ☐ İnformasiya kompaniyaları üçün vacib infrastrukturaların yaradılması
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Heç biri
- ☐ Müvafiq ixtisaslar üzrə təhsil edilən dövlət kapital qoyuluşları

540 Finlandiya hansı sahələr üzrə dünyanın rəqabət qabiliyyətli ölkələrindəndir?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İnsan kapitalının keyfiyyətinə görə
- ☐ yüksək təhsil səviyyəsinə görə
- ☐ Elmi və texnoloji səviyyəyə görə
- ☐ İqtisadiyyatın açıqlığına görə

541 İnternet istifadəçilərinin sayına görə dünyada birinci yeri tutan dövlət hansıdır?

- ☐ Yaponiya
- ☐ Rusiya
- ☐ ABŞ
- ☒ Finlandiya
- ☐ İsveç

542 1987 ci ildə İrlandiya iqtisadiyyatında həyata keçirilən iqtisadi siyasət hansılardır?

- ☐ Ticarət və investisiya rejiminin açıqlığı
- ☐ Fiskal stabilləşmə
- ☐ Heç biri
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Aktiv struktur siyasəti

543 İrlandiya və Finlaniya iqtisadiyyatın hansı inkişaf modelindən istifadə etmişlər?

- ☒ Avropa modeli
- ☐ Şərqi Asiya modeli
- ☐ Heç biri
- ☐ Yaponiya modeli
- ☐ Ammerika modeli

544 İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında hansı modellərdən istifadə olunur

- ☐ ocaq model
- ☐ Avropa İttifaqı modeli
- ☐ hərbi model
- ☐ liberal model
- ☒ liberal,qarışıq,ocaq

545 İnkişaf edən ölkələr qarşısında hansı məqsədlər durur

- ☐ ÜDM-nin yüksək arıym tempinin qorunub saxlanılması
- ☐ Yeni texnologiyalara çıxışın əldə edilməsi
- ☐ Heç biri
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Əhalinin həyat səviyyəsi və keyfiyyətinin stabil artımı

546 İnkişaf edən ölkələr qarşısında hansı məqsədlər durur?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ heç biri
- ☐ cəlbədicə investisiya iqliminin yaradılması
- ☐ iqtisadi sərbəstliyin artımı
- ☐ insan kapitalının səviyyəsinin artımı

547 İqtisadiyyatın diverfikasiyası:

- ☐ Heç biri
- ☐ Hər bir ölkənin inkişafına lazım olan daimi alət
- ☐ Ölkənin rəqabət üstünlüklərini müəyyən edir

- ☐ Ölkə iqtisadiyyatının dayaq sahələrinin müxtəlifliyinin artırılması
- ☒ Bütün bəndlərdə qeyd olunanlar

548 Şərqi Asiya ölkələrinə xarakterikdir:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Səneyinin ixraca yönəlmiş sahələrinə kapital qoyuluşu
- ☐ İEO-nün ən yeni texnologiyalarından yüksək dərəcədə asılılıq
- ☐ Baza tələblərinə yüksək adaptasiya qabiliyyəti
- ☐ Dövlət institutlarını demokratiyanın inkişaf səviyyəsini dəyişmək qabiliyyəti

549 1956- 1961 –ci illərdə Hindistanda prioritet sahılır hansılar idi ?

- ☒ ağır sənaye sahəsi
- ☐ yeyinti sənayesi
- ☐ yüngül sənaye
- ☐ kənd təsərrüfatı
- ☐ kompüter texnologiyaları

550 İnkişaf edən ölkələr qarşısında hansı məqsədlər durur?

- ☐ Siyasi və sosial sabitlik
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Bazar iqtisadiyyatında islahatlar keçirməyə ,onu inkişaf etməyə qadir olan güclü hakimiyyətin reallaşması
- ☐ Heç biri
- ☐ ÜDM -ə nisbətən yüksək investisiyalar

551 Şərqi Asiya ölkələrinin keçdiyi inkişaf yolu necə adlanır?

- ☐ heç biri
- ☐ Avropa İttifaqı inkişaf yolu
- ☐ Asiya inkişaf yolu
- ☒ Şərqi Asiya inkişaf yolu
- ☐ OPEK inkişaf yolu

552 Aşağıdakılardan hansı adambaşına düşən ÜDM üzrə dünyanın qabaqcıl ölkələrinə yaxınlaşmağı məqsəd qoyan ölkələrə aiddir?

- ☐ CAR ,Misir,Çili
- ☐ Fransa , Tyvan ,Çin,
- ☐ Misir, Fransa,İtaliya
- ☐ İtaliya,ABŞ,İspaniya
- ☒ Tayvan,Braziliya,Meksika,Çin

553 İrlandiyanın Avropa İqtisadi Cəmiyyətinə məxsusluğu nə ilə əlaqədardır?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Avropa bazarına daxil olmaq üçün ticari və digər maneləri aradan qaldırmış
- ☐ AŞ fondlarından plkənin subsidiyalaşma miqyasını əhəmiyyətli dərəcədə artırmış
- ☐ Rəqabəti artıraraq səmərəliliyin artırılmasına stimül yaratmış
- ☐ Heç biri

554 Çində ikinci mərhələnin nəticəsi necə oldu?

- ☐ ÜDM-nin həcmi əvvəlki illərə nisbətən azalmışdır
- ☐ Heç bir dəyişiklik olmadı
- ☒ İslahatlar başlayandan 2000-ci ilə qədər ÜDM 6 dəfə artmışdır
- ☐ İslahatlar başlayandan ÜDM 5 dəfə azalmışdır
- ☐ Dövlət büdcəsində ciddi kəsir yaranmışdır

555 Çebullar:

- ☐ bir neçə ailə klanın nəzarəti altında olan 20-30 müstəqil hüquqi firmadan ibarət olan konqlomeratlardır
- ☒ bir ailə klanın nəzarəti altında olan 20-30 müstəqil hüquqi firmadan ibarət olan konqlomeratlardır
- ☐ bir ailə klanın nəzarəti altında olan 1-2 qeyri- müstəqil hüquqi firma
- ☐ bir ailə klanın nəzarəti altında olan 20-30 qeyri- müstəqil hüquqi firmadan ibarət olan konqlomeratlardır
- ☐ bir ailə klanın nəzarəti altında olan 1-2 müstəqil hüquqi firma

556 Finlandiyada rəqabət qabiliyyətli postindustrial iqtisadiyyatın uğurla yaradılmasının əsas amilləri nədir?

- ☐ insan kapitalının ümumi səviyyəsinin yüksək olması
- ☐ onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması
- ☐ inflyasiyanın aşağı olması
- ☐ vergi sistemində uğurlu siyasət
- ☒ onun bürokratiyasının aşağı səviyyədə korrupsiyaya uğraması, insan kapitalının ümumi səviyyəsinin yüksək olması

557 Avropa ölkələrinin iqtisadiyyatı necə adlanır?

- ☐ ictimai -istiqamətlənmiş iqtisadiyyat
- ☐ siyasi -istiqamətlənmiş iqtisadiyyat
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ sosial- istiqamətlənmiş iqtisadiyyat
- ☐ heç biri

558 Avropa ölkələrinin investisiya strategiyası əsaslanır?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Yüksək kapital qoyuluşları
- ☐ Yüksək kapital qoyuluşları
- ☐ Dövlətin sosial xərclərinə
- ☐ Digər ümumi xərclərə

559 Çində ikinci mərhələdə nə nəzərdə tutulmuşdu ?

- ☐ İqtisadiyyatda struktur dəyişikliklər proqramının qəbul edilməsi
- ☐ Strateji sahələrin milliləşdirilməsi
- ☒ Məcmu milli məhsulun 3 dəfə artırılması
- ☐ Xarici ticarətin liberallaşması
- ☐ Kapital bazarının liberallaşması

560 Cənubi Koreyda hansı mərkəzləşdirilmiş planlaşdırılma tətbiq edilirdi ?

- ☐ 2 müddətli planlar
- ☐ Qısa müddətli planlar
- ☒ 2 müddətli planlar, uzun müddətli planlar, məqsədli proqramlar
- ☐ Uzun müddətli planlar
- ☐ Məqsədli proqramlar

561 1960-1970 ci illərdə Hindistanda hansı siyasət aparılırdı ?

- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ ixrac əvəz olunma və strateji sahələrin milliləşdirilməsi
- ☐ xarici ticarətin liberallaşması
- ☐ kapital bazarının liberallaşması
- ☐ heç biri

562 Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☒ 7 may 1999-cu il;

- ☐ 5 dekabr 2000-ci il;
- ☐ 3 oktyabr 1997-ci il.
- ☐ 8 oktyabr 1996-cü il;
- ☐ 12 noyabr 1998-ci il;

563 İstismar müddətində əsas fondların dəyərinin mütəmadi istehsal olunan məhsulun üzərinə kecirilməsi prosesidir:

- ☐ təmiz gəlir
- ☒ amortizasiya
- ☐ koordinasiya
- ☐ analitik
- ☐ reqresiyya

564 İnvestisiyalarında qorunduğu mülki hüququn mənbəyi aşağıdakılardan hansıdır?

- ☐ Əmək Məcəlləsi
- ☒ Mülki Məcəllə
- ☐ İnzibati Xətalər Məcəlləsi
- ☐ Cinayət Məcəlləsi
- ☐ hamısı

565 Birgə qoyulan investisiya mülkiyyətçiləri birgə mülkiyyətdə olan əmlaka necə sahiblik edirlər?

- ☐ öz paylarına uyğun surətdə
- ☒ birgə
- ☐ qanuna uyğun
- ☐ hər kəs öz payına uyğun olaraq
- ☐ ayrı-ayrılıqda

566 Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- ☐ bütün mülkiyyətlər
- ☐ Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz
- ☐ Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan və mülkiyyətçisi məlum olmayan əmlak
- ☒ Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan əmlak
- ☐ qanunla nəzərdə tutulan mülkiyyətçisi Azərbaycan Respublikası olan konkret əmlak

567 Müəssisələrin uzun müddətli investisiya maliyyələşdirilməsi necə mənbədən ibarətdir?

- ☐ 6
- ☒ 4
- ☐ 5
- ☐ 8
- ☐ 3

568 İnvestisiya layihələrinin və proqramlarının planlaşdırılması neçə məqsədlə aparılır

- ☐ 3
- ☐ 5
- ☐ 7
- ☒ 4
- ☐ 11

569 Fiksasiya edilmiş gəlirə malik olan uzunmüddətli kredit maliyyə öhdəlikləridir:

- ☐ ceklər
- ☒ istiqrazlar
- ☐ qiymətli kağızlar

- ☐ veksellər
- ☐ obliqasiyalar

570 Azərbaycan Respublikasının Milli Məclisi dövlət büdcəsini neçə illik qəbul edir?

- ☒ 1
- ☐ 5
- ☐ 2
- ☐ 10
- ☐ 8

571 Milli standartlar analizi?

- ☒ ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar
- ☐ məhsulların (işlərin, xidmətlərin) beynəlxalq normalara uyğunluğuna verilən standartlardır
- ☐ əməkdaşlıq edən bir qrup dövlətlərin qəbul etdiyi standartlar
- ☐ məhsul hazırlayan müəssisələrin mallara verdiyi standartlardır
- ☐ müvafiq dövlət sərhədlərində mallara verilən standartlar

572 Dövlətlərarası standartlar anlayışı?

- ☐ məcburi və tövsiyyə olunan tələbləri nəzərdə tutulan standartlardır
- ☒ iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar
- ☐ müvafiq dövlət orqanları arasında qəbul və bir-biri ilə münasibətlərdə istifadə etdiyi standartlar
- ☐ insanların həyatı, sağlamlığı və əmlakına zərər vurmamaq məqsədilə dövlətlərin istifadə etdiyi standartlar
- ☐ müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi plan üzrə yazılı standartlardır

573 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☐ 3 oktyabr 1997-ci il.
- ☐ 5 dekabr 1994-cü il;
- ☒ 16 iyun 1996-cü il;
- ☐ 12 noyabr 1998-ci il;
- ☐ 15 may 1999-cu il;

574 İnvestisiya qoyuluşu ilə fəaliyyət göstərən hüquqi şəxsin filialı nədi?

- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ayrıca bölmə;
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə;
- ☒ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısının və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;

575 İnvestisiya qoyuluşu ilə fəaliyyət göstərən hüquqi şəxsin nümayəndəliyi nədi?

- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ayrıca bölmə.
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ☒ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının bir hissəsini həyata keçirən ayrıca bölmə;

576 Ümumi gəlirdən vergilər ödəniləndən sonra qalan hissədir:

- ☐ koordinasiya

- ☐ amortizasiya
- ☒ təmiz gəlir
- ☐ reqresiyya
- ☐ analitik

577 Kreditlərin investisiya məqsədlərinə xərclənməsinə aiddir:

- ☒ uzunmüddətliirlər
- ☐ qismamüddətliidirlər
- ☐ hec biri
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☐ 2müddətliidirlər

578 İstiqrazların üstünlükləri:

- ☐ Firma üçün ən bahalı xarici maliyyələşmə növüdür
- ☒ Firma üçün ən ucuz xarici maliyyələşmə növüdür
- ☐ hec biri
- ☐ kredit maliyyələşməsindən daha bahalı kapital mənbəyidir
- ☐ Cəlb edilmə və rəsmiləşdirmədə 3lik.

579 Maddi-əşya formasında təzahür edir, və kredit maliyyələşdirilməsi kimi istifadə edilir.

- ☒ maliyyə lizinq
- ☐ veksellər
- ☐ dividendlər
- ☐ hec biri
- ☐ hamısı

580 Müəssisəyə kənar vəsaitlər necə tənzimlənilir?

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ müəccicənin istiqrazlarının emissiyası
- ☐ hec biri
- ☐ investisiya lizinqi
- ☐ bankların uzun müddətli kreditləri

581 Daxili vəsaitlər necə tənzimlənilir?

- ☐ artıq aktivlərin satışından gələn vəsait
- ☐ sığorta fondlarında toplanan
- ☐ amortizasiya
- ☐ gəlir
- ☒ bütün bəndlərdə qeyd olunanlar

582 Qarışıq maliyyələşmə metodunun əsas problemi:

- ☐ layihənin və onun reallaşdığı müəssisənin maliyyə dayanıqlığının təmin edilməsi.
- ☒ müxtəlif mənbələrdən cəlb edilmiş resursların quruluşunun optimallaşdırılması
- ☐ dividend ödəmələrinin vaxtı uzadıla bilər.
- ☐ hec biri
- ☐ iqtisadi cəhətdən məqsəduyğun çərçivədə investisiya məsrəflərinin minimallaşdırılması

583 Fond və maliyyə bazarlarının təşəkkülü və inkişafı şəraitində ən çox yayılmış metod:

- ☐ Hec biri
- ☐ Statik metod
- ☐ Dinamik metod
- ☒ Qarışıq maliyyələşmə metodu

☐ Analiz metodu

584 Tez həyata keçirilən və yüksək səmərəli layihələrin maliyyələşdirilməsi zamanı istifadə edilir.

- ☐ Hec biri
☐ Özünümaliyələşdirmə
☐ Səhmlər
☒ Kredit maliyyələşməsi
☐ Lizing

585 Müəssisənin daxili vəsaitlərinə aid deyil?

- ☐ gəlir ;
☐ amortizasiya;
☒ bankların uzunmüddətli kreditləri;
☐ artıq aktivlərin satışından gələn vəsaitlər;
☐ sığorta fondlarında toplanan vəsaitlər;

586 Müəssisənin xarici vəsaitlərinə aid deyil:

- ☐ investisiya lizingi
☐ bankların uzunmüddətli kreditləri
☒ amortizasiya
☐ imtiyazlı və adi aksiyaların emissiyası
☐ müəssisənin istiqrazlarının emissiyası

587 Bir maliyyələşmə metodu kimi, adətən, iri miqyaslı layihələrin reallaşması üçün istifadə edilir.

- ☒ Səhm emissiyası
☐ Lizing
☐ Hec biri
☐ Kreditdən
☐ Qarışıq maliyyələşmə

588 Kreditlərin maliyyələşməsinin çatışmamazlıqları aşağıdakılardır:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
☐ Müvafiq təminatların və mülkiyyət girovunun verilməsi ehtiyacı.
☐ cəlb edilmə və rəsmiləşdirmədə 3lik.
☐ Aksiyalarla müqayisədə, kredit borcunun daha çox riskli olması.
☐ Uzunmüddətli kreditlər, onların ödənilməsi şərtləri üzrə ciddi məhdudiyyətlərə malikdirlər.

589 Kreditlərin maliyyələşməsinin hansı üstünlüklərə malikdir?

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
☐ Uzunmüddətli kreditlər kiçik kompaniyaların maliyyə vəsaitlərinə olan tələbatını təmin edirlər;
☐ Onların şəxsi investisiya resurslarının həcmindən qat-qat çox olan miqdarda cəlb edilmə imkanları mövcuddur;
☐ İnvestisiya fəaliyyətinin səmərəliliyinə xarici nəzarət daha yüksək səviyyədə həyata keçirilir və onun artırılması daxili ehtiyatlar hesabına reallaşdırılır;
☐ Aksiyaların emissiyası, istiqrazların satışından fərqli olaraq, kredit vəsaitləri əhəmiyyətli dərəcədə daha qısa müddətdə əldə edilə bilirlər;

590 Müəssisənin daxili vasitələrinə daxildir

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
☐ Amortizasiya;
☐ Gəlir ;
☐ Sığorta fondlarında toplanan vəsaitlər;
☐ Artıq aktivlərin satışından gələn vəsaitlər;

591 Müəssisənin investisiya fəaliyyətinin planlaşdırılmasında aşağıdakı məqsədlərə tabedir:

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ Müəssisələrin şəxsi vəsaitlərindən daha səmərəli istifadə edilməsi;
- ☐ İnvestisiya fəaliyyətinin fasiləsiz maliyyələşdirilməsinin təmin edilməsi;
- ☐ Ayrı-ayrı layihələrin iqtisadi səmərəliliyinin qaldırılması;
- ☐ Fəaliyyətdə olan müəssisənin maliyyə dayanıqlılığının təmin edilməsi;

592 Azad iqtisadi zonanın yaradılmasında uğursuzluğa səbəb olan variant hansıdır?

- ☐ dövlətin nəzarət etməməsi;
- ☐ zonanın yerləşdiyi ərazinin düzgün seçilməsi;
- ☒ zonanın yerləşdiyi ərazinin düzgün seçilməməsi;
- ☐ hava nəqliyyatının düzgün olmaması;
- ☐ torpağın sahibkarlara məxsus olmaması;

593 Dünya ticarətinin təxminən neçə faizi azad iqtisadi zonanın payına düşür?

- ☐ 70%;
- ☐ 50%;
- ☒ 30%;
- ☐ 20%;
- ☐ 10%

594 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən xarici ticarət güzəşti hansıdır?

- ☒ rüsumun aşağı salınması, yaxud da ləğv edilməsi, xarici ticarət əməliyyatlarındakı qaydaların sadələşdirilməsi;
- ☐ valyuta nəzarətinin olmaması, rüsumun aşağı salınması, vergi dərəcələrinin aşağı salınması, müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi;
- ☐ müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi, xarici vətəndaşların gediş gəlişinin asanlaşdırılması;
- ☐ güzəştli kredit, kommunal xidmətlərində aşağı qiymət formasında subsidiyalar, icarə ödənişlərinin aşağı salınması, valyuta nəzarətinin olmaması;
- ☐ vergi qoyma bazarı üzrə güzəştlər, vergi dərəcələrinin aşağı salınması, vergidən imtina;

595 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən inzibati güzəştlər hansıdır?

- ☒ müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi, xarici vətəndaşların gediş gəlişinin asanlaşdırılması;
- ☐ valyuta nəzarətinin olmaması, rüsumun aşağı salınması, vergi dərəcələrinin aşağı salınması, müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi;
- ☐ rüsumun aşağı salınması, yaxud da ləğv edilməsi, xarici ticarət əməliyyatlarındakı qaydaların sadələşdirilməsi;
- ☐ güzəştli kredit, kommunal xidmətlərində aşağı qiymət formasında subsidiyalar, icarə ödənişlərinin aşağı salınması, valyuta nəzarətinin olmaması;
- ☐ vergi qoyma bazarı üzrə güzəştlər, vergi dərəcələrinin aşağı salınması, vergidən imtina;

596 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən maliyyə güzəşti hansıdır?

- ☐ valyuta nəzarətinin olmaması, rüsumun aşağı salınması, vergi dərəcələrinin aşağı salınması, müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi;
- ☒ güzəştli kredit, kommunal xidmətlərində aşağı qiymət formasında subsidiyalar, icarə ödənişlərinin aşağı salınması, valyuta nəzarətinin olmaması;
- ☐ vergi qoyma bazarı üzrə güzəştlər, vergi dərəcələrinin aşağı salınması, vergidən imtina;
- ☐ rüsumun aşağı salınması, yaxud da ləğv edilməsi, xarici ticarət əməliyyatlarındakı qaydaların sadələşdirilməsi;
- ☐ müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi, xarici vətəndaşların gediş gəlişinin asanlaşdırılması;

597 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən vergi güzəşti hansıdır?

- ☐ müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi, xarici vətəndaşların gediş gəlişinin asanlaşdırılması;
- ☒ vergi qoyma bazarı üzrə güzəştlər, vergi dərəcələrinin aşağı salınması, vergidən imtina;
- ☐ rüsumun aşağı salınması, yaxud da ləğv edilməsi, xarici ticarət əməliyyatlarındakı qaydaların sadələşdirilməsi;
- ☐ güzəştli kredit, kommunal xidmətlərində aşağı qiymət formasında subsidiyalar, icarə ödənişlərinin aşağı salınması, valyuta nəzarətinin olmaması;

- ☐ valyuta nəzarətinin olmaması, rüsumun aşağı salınması, vergi dərəcələrinin aşağı salınması, müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi;

598 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən gömrük güzəşti hansıdır?

- ☐ müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi, xarici vətəndaşların gediş gəlişinin asanlaşdırılması;
- ☐ güzəştli kredit, kommunal xidmətlərində aşağı qiymət formasında subsidiyalar, icarə ödənişlərinin aşağı salınması, valyuta nəzarətinin olmaması;
- ☐ valyuta nəzarətinin olmaması, rüsumun aşağı salınması, vergi dərəcələrinin aşağı salınması, müəssisənin qeydiyyat prosesinin sadələşdirilməsi;
- ☒ rüsumun aşağı salınması, yaxud da ləğv edilməsi, xarici ticarət əməliyyatlarındakı qaydaların sadələşdirilməsi;
- ☐ vergi qoyma bazarı üzrə güzəştlər, vergi dərəcələrinin aşağı salınması, vergidən imtina;

599 Ümumi formada azad iqtisadi zona çərçivəsində verilən bütün güzəştlər neçə qrupa bölünür?

- ☒ 4
- ☐ 3
- ☐ 6
- ☐ 2
- ☐ 5

600 Latın mənşəli Oferta sözünün mənası nədi ?

- ☐ qəbul etmək;
- ☐ almaq;
- ☒ təklif etmək;
- ☐ satmaq;
- ☐ yoxlamaq;

601 Barter, qarşılıqlı təchizat, kommersiya üçbucağı əməliyyatların hansı növlərinə aiddir?

- ☐ kommantit müqaviləsi
- ☐ gömrük brokeri
- ☒ əmtəə mübadiləsi
- ☐ barter
- ☐ kommersiya müqaviləsi

602 Qiymətli kağızlarla ticarətin qaydalarına aşağıdakı variantlardan hansı aid deyil?

- ☒ hərrac məlumatlarının məxviliyi
- ☐ hərracın keçirilməsi qaydası və şərtləri
- ☐ sifarişçilərin elen olunması qaydaları
- ☐ mütəxəssislərin funksiyaları, habelə onlara olan tələblər
- ☐ hərrac iştirakçılarına olan tələblər

603 Dünya ticarətinin neçə faizi azad iqtisadi zonanın payına düşür ?

- ☒ 30 %;
- ☐ 50 %;
- ☐ 15 %;
- ☐ 20 %;
- ☐ 10 %;

604 İnvestisiya potrsialı artımının necə strategiyasını fərqləndirmək olar?

- ☐ 4
- ☒ 3
- ☐ 5
- ☐ 2
- ☐ 6

605 AR İnnovasiyalı inkişaf strategiyası proqramın reallaşması nəticəsində:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ İnnovasiya fəaliyyətinin informasiya təminatı artırılacaq;
- ☐ İnnovasiya fəaliyyətinin kadr təminatı gücləndiriləcək;
- ☐ İnnovasiya fəaliyyətinin stimullaşdırılması və motivasiyası artırılması mexanizmləri tətbiq olunacaq;
- ☐ İnnovasiya fəaliyyəti üçün tələb olunan innovasiya infrastrukturu yaradılacaq;

606 AR İnnovasiyalı inkişaf strategiyası proqramı neçə səviyyədə ibarətdir?

- ☐ 7
- ☐ 4
- ☐ 2
- ☐ 3
- ☒ 6

607 AR İnnovasiyalı inkişaf strategiyası Proqramının layihəsi kim tərəfindən hazırlanıb?

- ☐ Hec biri
- ☒ Milli Elmlər Akademiyası
- ☐ Statistika komitəsi
- ☐ Maliyyə nazirliyi
- ☐ Milli Məclis

608 1980-cı ildə ABŞ-da neçə investisiya yönümlü azad iqtisadi zona fəaliyyət göstərirdi?

- ☐ 15
- ☐ 56
- ☒ 130
- ☐ 200
- ☐ 150

609 Aşağıdakılardan hansı vaxt intervallarının tipinə aid deyil?

- ☒ müəyyən
- ☐ uzunmüddətli
- ☐ qeyri-müəyyən
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli

610 Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hansı vəzifələrin həyata keçirilməsinə yönəldilib?

- ☐ Elm və texnologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması;
- ☐ Elm və təhsilin inteqrasiyası;
- ☐ Milli innovasiya sisteminin formalaşması;
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi;

611 AR İnnovasiyalı inkişaf strategiyası proqramının əsas vəzifələri:

- ☐ Yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı;
- ☐ Milli innovasiya sisteminin yaradılması;
- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Əhəlinin intellektual və yaradıcı aktivliyinin artırılması;
- ☐ İqtisadi və enerji təhlükəsizliyinin təmin olunması;

612 İnvestisiya potensialı artımının strategiyasına aid deyil.

- ☒ aktivləşmə
- ☐ fəallaşdırma
- ☐ hamısı aiddir
- ☐ qarşılıqlı təsir
- ☐ kompensasiya

613 AR İnnovasiyalı inkişaf strategiyası Proqramının əsas vəzifəsinə aşağıdakılardan hansı aid deyil:

- ☐ əhalinin intellektual və yaradıcı aktivliyinin artırılması
- ☐ innovasiya sisteminin yaradılması
- ☐ yüksək texnologiyalara əsaslanan modernləşdirilməsi
- ☒ maliyyə sistemində nəzarətin gücləndirilməsi
- ☐ yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı

614 Elmi –innovasiya kompleksləri üçün kadr potensialının inkişaf etdirilməsində əsas istiqamətlər:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Elm sahəsində çalışanların əmək haqqının artırılması;
- ☐ Elmi əməyin nüfuzunun artırılması
- ☐ Elmdə çalışanların tərkibini cavanlaşdırılması;
- ☐ Elm və texnologiyalar sahəsində istedadlı cavanların cəlb edilməsi;

615 AR İnnovasiyalı inkişaf strategiyası proqramında nəzərdə tutulur:

- ☒ Bütün bəndlərdə qeyd olunanlar
- ☐ Innovasiya sahəsində rəqəbətin gücləndirilməsi;
- ☐ Elmi-texniki məhsullar bazarının yaranması;
- ☐ MİS tərkib hissələrinin və institusional strukturlarının yaradılması;
- ☐ İqtisadiyyatın real sektorunun innovasiyalara tələbinin üdənilməsi;

616 İnvestisiya potensialının region səviyyəsi nə zaman daha da genişlənir?

- ☐ regionlar üzrə investisiya cəlbediciliyi artdıqca
- ☐ investisiya qoyuluşlarının regionlar üzrə həcmi artdıqca
- ☒ institusional və innovasiya potensiallarını qiymətləndirdikcə
- ☐ regionlar üzrə investisiya təhlili aparıldıqca
- ☐ institusional idarəetmədə investisiya cəlbediciliyi artdıqca

617 İstehlak potensialı həm də...

- ☐ istehsal potensialıdır
- ☐ xərclərin cəmidir
- ☐ tələb potensialının kəmiyyəti ilə bağlıdır
- ☒ əmək resurslarının keyfiyyəti ilə bağlıdır
- ☐ maddi resursların kəmiyyəti ilə bağlıdır

618 Hansı səbəbdən maliyyə və istehlak potensialları göstəricilərini qiymətləndirmək mürəkkəbdir?

- ☐ vergi dərəcəsinin yüksək olması
- ☐ qiymət amili
- ☒ inflyasiyanın təsiri
- ☐ tənzimləmə vasitələrinin mürəkkəbliyi
- ☐ bazar konyukturası

619 İnvestisiya resurslarının kəmiyyət və keyfiyyətinin icmal qiymətləndirilməsini ifadə edir:

- ☐ investisiya cəlbediciliyi və rəqabətqabiliyyətliliyinin məcmusu
- ☐ investisiya vəsaitlərinin kəmiyyət ölçüsünün məcmusu
- ☐ investisiya riskləri

- ☐ investisiya amilləri və investisiya vasitələri
- ☒ investisiya cəlbediciliyi və qeyri-cəlbediciliyi amillərinin məcmusu

620 AR İnnovasiyalı inkişaf strategiyası Proqramının reallaşması nəticəsinə aid deyil:

- ☐ İstehsal sənayesinin ümumi həcmində yeni məhsulların xüsusi çəkisi artırılacaq
- ☐ İnnovasiya fəaliyyəti üçün əlverişli iqtisadi, hüquqi və sosial-mədəni şərait yaradılacaq
- ☐ İnnovasiya fəaliyyətinin kadr təminatı gücləndiriləcək
- ☒ Əhəlinin əmək haqqları artırılacaq
- ☐ İnnovasiya fəaliyyətinin informasiya təminatı artırılacaq

621 Azərbaycan investisiya şirkəti nin digər qərarlara veto hüququna malikdirmi?

- ☐ Veto qoyma ancaq Nazirlər kabinetinin və iqtisadi inkişaf Nazirliyinin səlahiyyətində olan işdir.
- ☐ Dövlət müəssisəsi hesab olunsada şirkət heç bir qərara veto hüququna malik deyil.
- ☐ Dövlət müəssisəsi hesab olunmadığı üçün şirkət kommersiya təşkilatlarının idarəetmə orqanlarında iştirak etmir və heç bir qərara veto hüququna malik deyil.
- ☐ Dövlət müəssisəsi hesab olunsada şirkət kommersiya təşkilatlarının idarəetmə orqanlarında iştirak etmir və heç bir qərara veto hüququna malik deyil.
- ☒ Dövlət müəssisəsi hesab olunan şirkət kommersiya təşkilatlarının idarəetmə orqanlarında iştirak etmə və ya digər qərarlara veto hüququna malikdir.

622 İnkişaf edən ölkələrin hökuməti tərəfindən investisiya potensialının artırılması strategiyasında neçə vəzifə həlli olunur?

- ☐ 9
- ☒ 4
- ☐ 6
- ☐ 7
- ☐ 11

623 Azad iqtisadi zonaların neçə növü var?

- ☐ 7
- ☐ 9
- ☒ 5
- ☐ 8
- ☐ 6

624 Azad iqtisadi zonalara daxildir:

- ☐ xüsusi gömrük rejimi:
- ☐ güzəştli vergi norması
- ☐ xarici investisiyalı müəssisələrin ləşdirilmiş qaydada qeydiyyatına alınması;
- ☐ torpaq və təbii resursların istifadəsi üçün ödəniş normasının aşağı olması,
- ☒ hamısı

625 İslam İnkişaf Bankının təsisçi ölkələri hansılardır

- ☐ ABŞ, Rusiya, Səudiyyə Ərəbistan, Almaniya
- ☒ Türkiyə, BƏƏ, İran, Misir
- ☐ İndoneziya, Pakistan, ABŞ
- ☐ Küveyt, Liviya, Səudiyyə Ərəbistan, Almaniya
- ☐ Sudan, Küveyt, Liviya, Fransa

626 İslam İnkişaf Bankı nə vaxt fəaliyyətə başlayıb?

- ☒ 1975
- ☐ 1987
- ☐ 1986

- ☐ 1985
- ☐ 1984

627 İslam İnkişaf Bankının digər banklardan fərqli cəhəti nədir?

- ☒ sələmə pul vermir
- ☐ ən geniş profillidir
- ☐ ənyüksək faizli kredit verir
- ☐ ən çox məbləğdə krediti verir
- ☐ miqyası daha böyükdür

628 İslam İnkişaf Bankı nə vaxt yaradılıb?

- ☒ 1973
- ☐ 1987
- ☐ 1986
- ☐ 1982
- ☐ 1980

629 Avropa Yenidənqurma və İnkişaf Bankı nə vaxt yaradılıb?

- ☐ 1991
- ☐ 1996
- ☐ 1998
- ☐ 1993
- ☒ 1990

630 İnvestisiyaların Zəmanəti Beynəlxalq Agentlik nə vaxt yaradılıb?

- ☐ 1994
- ☐ 1993
- ☒ 1998
- ☐ 1995
- ☐ 1991

631 Beynəlxalq Maliyyə Korporasiyası nə vaxt yaradılıb?

- ☐ 1974
- ☐ 1964
- ☐ 1998
- ☐ 1985
- ☒ 1956

632 Beynəlxalq İnkişaf Assosiasiyası nə vaxt yaranıb?

- ☒ 1960
- ☐ 1980
- ☐ 1970
- ☐ 1995
- ☐ 1986

633 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı nə vaxt fəaliyyətə başlayıb?

- ☐ 1952
- ☐ 1951
- ☐ 1956
- ☐ 1957
- ☒ 1946

634 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı nə vaxt yaradılıb?

- ☐ 1958
- ☐ 1986
- ☐ 1973
- ☐ 1964
- ☒ 1945

635 Beynəlxalq Valyuta Fondunu əsas vəzifələri hansılardır?

- ☐ ölkələr arasındakı valyuta tənzimlənməsi;
- ☐ tövsiyələrin işlənilib hazırlanması;
- ☐ heç biri
- ☒ hamısı
- ☐ bank sisteminin sabitləşdirilməsində iştirak.

636 Beynəlxalq Valyuta Fondu hansı sazişə əsasən və nə vaxt yaradılıb?

- ☐ Bos-San, 1956
- ☐ Hyus-Tex, 1958
- ☐ Tex-Vaş, 1951
- ☒ Bretton-Vuds, 1945
- ☐ Nyu-Vaş, 1953

637 Xalis cari dəyər (net present value) NPV nəyə əsaslanır.

- ☐ Mənfəət indeksinin vahiddən böyüklüyünün ümumi məbləği ilə müqayisəyə əsaslanır.
- ☒ Son investisiyanın ölçüsünün proqnozlaşdırılan müddətdə ondan əmələ gələn diskontlaşdırılmış xalis pul daxil olmalarının ümumi məbləği ilə müqayisəyə əsaslanır.
- ☐ Investisiyanın ilk mərhələsinin son mərhələsi ilə mütənasibliyinin ümumi məbləği ilə müqayisəyə əsaslanır.
- ☐ İnvestisiya qoyuluşunun səmərəliliyinin qiymətləndirilməsində diskontlaşdırılmış xalis pul daxil olmalarının ümumi məbləği ilə müqayisəyə əsaslanır.
- ☐ İnvestisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə əsaslanır.

638 İnvestisiya xarakterli qərarların qəbul olunması prosesinin əsasında nə durur.

- ☐ Qərarların qəbul edən şəxslərin şəxsi mövqeyinin araşdırılması
- ☐ İqtisadi vəziyyətin təhlil olunması nəzərdə tutulur
- ☒ Nəzərdə tutulan investisiya ilə gələcəkdə daxil olacaq vəsaitin müqayisəsi və qiymətləndirilməsi durur
- ☐ Gələcəkdə daxil olacaq vəsaitin müqayisəsi nəzərdə tutulur.
- ☐ Nəzərdə tutulan investisiyanın qiymətləndirilməsi nəzərdə tutulur.

639 Faydaların və məsrəflərin qiymətləndirilməsi zamanı nə araşdırılır.

- ☐ Heç nə araşdırılmır
- ☒ Layihə həyata keçirildikdən sonrakı vəziyyət deyil, layihənin həyata keçirilməsinin son nəticəsi araşdırılır.
- ☐ Layihə həyata keçirildikdən sonrakı vəziyyət araşdırılır.
- ☐ Layihənin həyata keçirilməsinin ilkin mərhələsi araşdırılır.
- ☐ Layihə həyata keçirilməsinin bütün mərhələləri araşdırılır.

640 Diskontlaşdırma nəyə əsaslanır.

- ☐ "Alternativ dəyər" konsepsiyasına əsaslanır.
- ☒ "xərclər-faydalar" və "Alternativ dəyər" konsepsiyasına əsaslanır.
- ☐ "faydalar-əlavələr" və "dəyərli xərclər" konsepsiyasına əsaslanır
- ☐ "Alternativ dəyər" və "dəyərli xərclər" konsepsiyasına əsaslanır
- ☐ "Faydalar xərclər" konsepsiyasına əsaslanır.

641 Beynəlxalq maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri hansılardır?

- ☐ investisiya fəaliyyəti;
- ☐ dövlət layihələrinin kreditləşməsi;
- ☒ hamısı
- ☐ beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi
- ☐ dünya iqtisadiyyatının inkişafının amillərinin təhlili

642 İnkişaf edən ölkələrin hökuməti tərəfindən investisiya potensialının artırılması strategiyasında hansı vəzifə həli tələb olunur?

- ☐ milli iqtisadiyyatın inkişaf səviyyəsi və coğrafi mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını təmin etmək
- ☐ iqtisadi strukturun modernləşdirilməsi
- ☐ inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək iqtisadi artın templərini təmin etmək;
- ☐ sosial problemlərinin həll, əhalinin həyat səviyyəsinin artırılmasını təmin etmək;
- ☒ hamısı

643 Azad iqtisadi zonalar nədir?

- ☐ ərazisinin bir hissəsidir ki, orada yerli investor üçün digər ərazi ilə müqayisədə əlverişli şərait yaradılır
- ☒ ərazisinin bir hissəsidir ki, orada xarici investor üçün digər ərazi ilə müqayisədə əlverişli şərait yaradılır
- ☐ yalnız inkişaf etmiş ölkələrdə investorlar üçün əlverişli mühit
- ☐ bankların investisiya yatırdığı zonalar
- ☐ heç biri

644 İslam İnkişaf Bankının əsas funksiyası nədir?

- ☐ Yüksək faizlə kreditin verilməsi
- ☐ Ərəb ölkələrindən asılıq
- ☒ Üzv ölkələrin iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsində iştirak
- ☐ Qərbi Avropa ölkələrində yüksək gəlirli investisiyalar
- ☐ Üçüncü dünya dövlətlərinə maliyyə yardımı

645 İslam İnkişaf Bankının kapitalı nəyin hesabına yaradılıb?

- ☐ Avropa Yenidənqurma və İnkişaf Bankının yardımçı hesabına
- ☒ Təsisçi ölkələrin üzvilik haqlılarından
- ☐ Beynəlxalq Maliyyə Korporasiyasının yardımı hesabına
- ☐ Beynəlxalq Valyuta Fondunun yardımı hesabına
- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının yardımı hesabına

646 İnvestisiyaların Zəmanəti Beynəlxalq Agentliyinin üzvləri :

- ☐ yalnız Ərəb Valyuta fondunun üzvləri ola bilər.
- ☐ yalnız Birləşmiş Millətlər Təşkilatının üzvləri ola bilər.
- ☒ yalnız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvləri ola bilər
- ☐ yalnız Beynəlxalq Maliyyə Korporasiyasının üzvləri ola bilər
- ☐ yalnız Beynəlxalq Valyuta Fondu üzvləri ola bilər.

647 İnvestisiyaların Zəmanəti Beynəlxalq Agentliyin fəaliyyəti nədən ibarətdir?

- ☐ inkişaf etməkdə olan ölkələrdə xüsusi investisiyaların verilməsi
- ☒ qeyri-kommersiya risklərinə görə birbaşa investisiyalarını sığortlanmasını həyata keçirir
- ☐ heç biri
- ☐ qısa müddətli kreditlərin verilməsi
- ☐ inkişaf edən ölkələr çoxillik faizsiz kredit verir

648 Beynəlxalq İnkişaf Assosiasiyasının fərqli cəhəti:

- ☐ verilən kreditə görə iqtisadi xərclər ödənilir

- ☒ kreditlərə görə yalnız inzibati xərclər ödənilir
- ☐ verilən kreditə görə sosial xərclər ödənilir
- ☐ verilən kreditə görə ictimai xərclər ödənilir
- ☐ verilən kreditə görə ekoloji xərclər ödənilir

649 Beynəlxalq Maliyyə Korporasiyasının fərqli cəhəti:

- ☐ yalnız uzun müddətli kredit verir
- ☒ cəlb olunan investisiyalara dövlət zəmanəti tələb olunmur
- ☐ investisiyalara dövlət zəmanəti tələb olunur
- ☐ verilən kreditə görə sosial xərclər ödənilir
- ☐ heç biri

650 Beynəlxalq Maliyyə Korporasiyası nəyi stimullaşdırır?

- ☐ uzun müddətli kreditlərin verilməsi
- ☐ Qısa müddətli kreditlərin verilməsi
- ☐ heç biri
- ☒ inkişaf etməkdə olan ölkələrdə xüsusi investisiyaları
- ☐ Üçüncü dünya dövlətlərinə maliyyə yardımı

651 Beynəlxalq İnkişaf Assosiasiyasının fəaliyyəti nədən ibarətdir?

- ☒ İnkişaf edən ölkələr üçün 35-40 illik faizsiz kredit verir
- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi fəaliyyəti təsdiqləyir
- ☐ Üçüncü dünya dövlətlərinə maliyyə yardımı edir
- ☐ Heç biri
- ☐ Qısa müddətli kreditlərin verilməsi

652 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti nədən ibarətdir?

- ☐ qısa müddətli kreditlərin verilməsi
- ☐ inkişaf etmiş dövlətlərdə investisiyalar yatırır
- ☐ üçüncü dünya dövlətlərinə maliyyə yardımı edir
- ☒ uzun müddətli kreditlərin verilməsi
- ☐ inkişaf etməkdə olan ölkələrdə investisiyalar yatırır

653 Beynəlxalq maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri hansılardır?

- ☒ hamısı
- ☐ dünya iqtisadiyyatının inkişafının meyarlarının təhlili
- ☐ beynəlxalq valyuta və fond birjasında əməliyyatlarının həyata keçirilməsi;
- ☐ elmi tədqiqatların maliyyələşdirilməsi;
- ☐ xeyriyyəçilik fəaliyyəti.

654 Beynəlxalq maliyyə təşkilatlarının məqsədləri:

- ☒ hamısı
- ☐ heç biri
- ☐ əməkdaşlığın inkişafı
- ☐ mürəkkəb vəziyyətlərinin sabitləşməsi
- ☐ dünya iqtisadiyyatında olan ziddiyyətlərin aradan qaldırılması

655 Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi məqsədi ilə ölkələr arasındakı təşkilatın yaradılması ideyası nəyin təsiri altında yaranmışdır?

- ☐ Avstriya məktəbinin ideyaları altında
- ☐ ABŞ-in təsiri altında
- ☐ Fransız merkantilizminin iqtisadi ideyaları

- ☐ 2010 ci il böhranından sonra
- ☒ 1929-1933 cü illər böhranının

656 Beynəlxalq maliyyə institutları?

- ☐ maliyyə sahəsində hər bir rayonun yaratdığı təşkilatlardır
- ☒ maliyyə sahəsində beynəlxalq, ölkələr arası razılaşmalar əsasında yaranan təşkilatlardır
- ☐ maliyyə sahəsində beynəlxalq, təşkilatlar arası razılaşmalar əsasında yaranan təşkilatlardır
- ☐ maliyyə sahəsində beynəlxalq, regionlar arası razılaşmalar əsasında yaranan təşkilatlardır
- ☐ maliyyə sahəsində ölkənin, rayonlar arası razılaşmalar əsasında yaratdığı təşkilatdır

657 Azad iqtisadi zonaların hansı növləri var?

- ☒ Hamısı
- ☐ Azad ticarət və gömrük zonaları
- ☐ Kompleks azad zonalar, Sənaye zonaları;
- ☐ Bank və sığorta əməliyyatları üçün güzəştli rejim zonaları;
- ☐ Texnopolislər

658 Birbaşa xarici investisiyaların inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyəti:

- ☐ Daxili investisiyaları məhdudlaşdırır
- ☒ Müasir texnika və texnologiya, sahibkarlıq ənənələri, işgüzar etika və davranışı idxal olunur ki, bu da ölkəni zənginləşdirir.
- ☐ Heç bir əhəmiyyəti yoxdur
- ☐ Ölkəni iqtisadi cəhətdən həmin dövlətdən asılı vəziyyətə salır
- ☐ Ölkədə siyasi sabitliyi pozur

659 Birbaşa xarici investisiyalar çox önəmlidir:

- ☒ İnkişaf etməkdə olan ölkələr üçün
- ☐ İnkişaf etmiş ölkələr üçün
- ☐ Zəif inkişaf etmiş dövlətlər üçün
- ☐ Reakrsiya ehtiyaları bol olan dövlətlər üçün
- ☐ Üçüncü dünya dövlətləri üçün

660 Birbaşa xarici investisiyalar:

- ☐ insan kapitalına qoyulan investisiyalar
- ☒ bilavasitə iqtisadiyyatın hansı sahəsinə yönəlir
- ☐ İlkin qoyulan vəsaitlərin qorunub saxlanması
- ☐ maksimal dərəcədə tez olaraq azgəliqli qiymətli kağızlardan azad olma
- ☐ portfelin özəyinin idarə olunması

661 Azərbaycanda investisiya proseslərinin tənzimlənməsinin əsas hüquqi bazasını nə təşkil edir?

- ☐ İnvestorların özləri tərəfindən hazırlanmış qanunlar məsələləri
- ☐ İqtisadi hüququn məsələləri
- ☐ İqtisadi inkişaf nazirliyinin qanunlar toplusu
- ☒ “İnvestisiya fəaliyyəti haqqında” və Xarici investisiyaların qorunması haqqında” AR-nın qanunları.
- ☐ AR-nın prezidentinin fərmanları

662 İnkişafın müşahidə olunduğu ölkələrdə.....

- ☐ Amortizasiya və investisiyalar arasında düz mütənasiblik yaranır.
- ☐ Amortizasiya və investisiyalar arasında tərs mütənasiblik yaranır.
- ☐ İnvestisiyalar amortizasiyanı üstələmir və kapital inkişafdan qalır.
- ☒ İnvestisiyalar amortizasiyanı üstələyir və kapitalın artımı baş verir.
- ☐ Köhnəmənin ödənilməsi fondunun artımı sürətlənir.

663 Müəyyənlik şəraiti dedikdə nə başa düşülür?

- ☐ Müəyyənlik şəraiti dedikdə vəziyyətin qeyri qanunauyğunluğun daha dəqiq təsəvvürü başa düşülür
- ☐ Müəyyənlik şəraiti dedikdə investorların müəyyən etdiyi şərait nəzərdə tutulur.
- ☐ Müəyyənlik şəraiti dedikdə vəziyyətin qanunauyğun şəkildə qeyri müəyyən təsəvvürü başa düşülür.
- ☒ Vəziyyətin qanunauyğun şəkildə daha dəqiq təsəvvürü başa düşülür.
- ☐ Dövlətin müəyyən etdiyi şərait nəzərdə tutulur.

664 investisiyalarla bağlı hüquqi sənədlər hansı sahədəki münasibətləri müəyyənləşdirir

- ☐ bütün cavablar doğrudur.
- ☐ özəl sektorla dövlət sektoru arasındakı münasibətləri
- ☐ xarici investorlarla, yerli investorlar arasındakı münasibətləri
- ☒ əsaən vergi, kömrük, bank, sığorta və digər sahələrdə.
- ☐ investisiyalarla bağlı hüquqi sənədlər mövcud deyil.

665 Hüquqi təminat nədir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Hüquqi təminat investorlar arası mövcud münasibətləri tənzimləmək üçün nəzərdə tutulub
- ☐ Hüquqi təminat investorların özləri tərəfindən yaratmış olduqları qanunlar toplusudur
- ☒ Hüquqi təminat dedikdə dövlətin aidiyyəti sahələr üzrə müvafiq qanun, qərar və normativ aktların mövcud olmasının zəruriliyi sərtləndirilir.
- ☐ Heç bir hüquqi təminatın mövcudluğundan söhbət gedə bilməz

666 İnvestisiya qoyuluşlarının həyata keçirilməsində hüquqi baza nə dərəcədə rol oynayır?

- ☐ Heç bir hüquqi bazaya ehtiyac yoxdur
- ☐ Bütün cavablar doğrudur.
- ☐ Investorlar istəsələr hüquqi bazanı yaradarlar, istəməsələr yox.
- ☐ Bu dövlətlərin şəxsi işidir.
- ☒ İnvestisiya qoyuluşlarının həyata keçirilməsində hüquqi bazanın yaradılması vacib amillərdəndir.

667 Akselerator konsepsiyası nədir?

- ☐ Akselerator investisiya prosesinin mərhələlərini göstərir.
- ☐ Akselerator investisiyaların azalmasının gəlirlərin azalması ilə tərs mütənəsibliyini bildirir.
- ☐ Akselerator investisiyaların azalmasının gəlirlərin azalmasından asılılığını göstərir
- ☒ Akselerator investisiyaların artımının gəlirlərin artımından asılılığını göstərir.
- ☐ Akselerator investisiyalarla gəlirlərin arasında heç bir əlaqənin olmamasını göstərir

668 İnvestisiyanın orta ölçüsü necə tapılır?

- ☐ Xərc və gəlirlərin dinamikasından tapılır.
- ☐ İnvestisiyanın orta ölçüsü yoxdur.
- ☐ Kapital qoyuluşlarının son məbləğini üçə bölməklə tapılır.
- ☒ Kapital qoyuluşlarının son məbləğini ikiyə bölməklə tapılır
- ☐ İlk ölçü ilə son ölçünün müqayisəsi zamanı meydana gəlir.

669 . İnvestisiya qoyuluşunun səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan mənfəət indeksi metodu nədir?

- ☐ sadalanan halların hamısı düzdür
- ☐ Bu metod layihənin xalis cari dəyərinin sıfıra bərabər olan zaman diskontlaşdırma əmsalının qiymətini əks etdirir.
- ☐ Bu metod pul daxil olmalarının vaxt ardıcılığını nəzərdə tutmayan ən sadə metoddur
- ☒ Bu metod xalis cari dəyər metodunun nəticəsidir və konkret formulla hesablanır
- ☐ Belə bir metod yoxdur.

670 Ödənilmə vaxtının hesablama alqoritmi nədən asılıdır?

- ☐ Bunun heç nə ilə asılılığı yoxdur.
- ☐ İnvestisiyadan asılı olmayan gəlirlərin azlığından asılıdır.
- ☐ İnvestisiyadan asılı olan gəlirlərin artımından asılıdır.
- ☒ İnvestisiyadan proqnozlaşdırılan gəlirlərin bölgüsündən asılıdır.
- ☐ Bunun investisiya ilə heç bir asılılığı yoxdur.

671 Layihələr formasında əks olunan investisiya qoyuluşları tam reallaşan kimi hansı dövrü əhatə edir.

- ☐ Həmin layihələrin reallaşdırılması müxtəlif fazalardan ibarət bir dövr kimi təsvir edilir.
- ☐ Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırmaya qədər 6 fazadan ibarət bir dövr kimi təsvir edilir.
- ☐ Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırmaya qədər 10 fazadan ibarət bir dövr kimi təsvir edilir.
- ☒ Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırılmaya qədər üç fazadan ibarət bir dövr kimi təsvir edilir.
- ☐ Həmin layihələr sonuncu ideyadan başlayaraq qismən reallaşdırmaya qədər yalnız bir fazadan ibarət bir dövr kimi təsvir edilir.

672 Keçid dövrünün üçüncü qanunauyğunluğu nə adlanır

- ☐ İqtisadi uyğunluq
- ☐ Transformasional infilyasiya
- ☐ Transformasional yüksəliş
- ☒ Transformasional tənəzzül
- ☐ İqtisadiyyatın təkrar yüksəlişi

673 Müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin, təsərrüfat münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı şərtlərin müəyyənləşdirilməsi kimə məxsusdur.

- ☐ Xüsusi qanunlara daxildir.
- ☐ İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxildir.
- ☐ Prezidentin səlahiyyətinə daxildir
- ☒ İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə daxildir.
- ☐ Vergilər Nazirliyinin səlahiyyətinə daxildir.

674 İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd necə adlanır?

- ☐ Azərbaycan Respublikasının Konstitutsiyası
- ☐ Azərbaycan Respublikasının investisiya fəaliyyətinin tənzimlənməsi ilə bağlı 1992-ci ildə qəbul edilmiş qanun.
- ☐ İqtisadi qanunlar toplusu
- ☒ Müqavilə (kontrakt)
- ☐ Respublika Prezidentinin müvafiq sərəncamları.

675 Azərbaycan Respublikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) neçənci ildə üzv seçilməklə əlaqədar müraciət etmişdir?

- ☐ 2005-ci il;
- ☐ 1999-cu il;
- ☒ 1992-ci il;
- ☐ 1994-cü il;
- ☐ 2000-ci il;

676 Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna (BVF) neçənci ildə üzv seçilməklə əlaqədar müraciət etmişdir?

- ☐ 2005-ci il;
- ☐ 1994-cü il;
- ☒ 1992-ci il;
- ☐ 1999-cu il;
- ☐ 2000-ci il;

677 Azərbaycan Respublikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) neçənci ildə üzv seçilib?

- ☐ 2005-ci il;
- ☐ 1999-cu il;
- ☒ 1992-ci il;
- ☐ 1994-cü il;
- ☐ 2000-ci il;

678 Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna (BVF) neçənci ildə üzv seçilib?

- ☐ 2005-ci il;
- ☐ 1999-cu il;
- ☒ 1992-ci il;
- ☐ 1994-cü il;
- ☐ 2000-ci il;

679 İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi vasitələrlərinə aid olmayan variant hansıdır?

- ☐ dövlət norma və standartlarının müəyyənləşdirilməsi;
- ☐ ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;
- ☐ antiinhisar tədbirlərin görülməsi;
- ☒ torpaqdan, sudan və başqa təbii sərvətlərdən istifadənin azad olması;
- ☐ vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sistemlərinin tətbiqi;

680 İnvestisiyaların tiplərinə aşağıdakı variantlardan hansı aiddir?

- ☐ Rial, intellektual, portfel investisiyalar;
- ☐ Etibarlı, riskli, dövlət investisiyalar;
- ☒ Qeyri-material aktivlərə, maliyyə (portfel), real (kapital əmələ gətirici) investisiyalar;
- ☐ Uzun müddətli, qısa müddətli investisiyalar;
- ☐ Dövlət, riskli, şəxsi investisiyalar;

681 əsas kapitala istiqamətlənməsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- ☐ Rial, intellektual, portfel;
- ☐ Etibarlı, riskli, dövlət
- ☒ Maddi (rial) investisiyalar, qeyri maddi (intellektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- ☐ Uzun müddətli, qısa müddətli;
- ☐ Dövlət, riskli, şəxsi;

682 İnvestisiya tsiklinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- ☐ Rial, intellektual, portfel;
- ☐ Etibarlı, riskli;
- ☒ Uzun müddətli, qısa müddətli;
- ☐ Maddi (rial) investisiyalar, qeyri maddi (intellektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- ☐ Dövlət, şəxsi;

683 Riskin səviyyəsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- ☐ Rial, intellektual, portfel;
- ☐ Dövlət, şəxsi;
- ☒ Etibarlı, riskli;
- ☐ Maddi (rial) investisiyalar, qeyri maddi (intellektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- ☐ Uzun müddətli, qısa müddətli

684 Reallaşdırma formalarına görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- ☐ Rial, intellektual, portfel;
- ☐ Etibarlı, riskli;
- ☒ Dövlət, şəxsi;
- ☐ Maddi (rial) investisiyalar, qeyri maddi (intellektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- ☐ Uzun müddətli, qısa müddətli;

685 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən amillərə aşağıdakı variantlardan hansı aid deyil?

- ☐ qlobal amillər;
- ☐ iqtisadi amillər;
- ☒ hərbi amillər;
- ☐ siyasi amillər;
- ☐ sosial-mədəni amillər;

686 əsas kapitala istiqamətlənməsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aid deyil?

- ☐ Qeyri maddi (intellektual) investisiyalar;
- ☐ İntellektual (qeyri maddi) investisiyalar
- ☒ Şəxsi, riskli investisiyalar;
- ☐ Maddi (rial) investisiyalar;
- ☐ Maliyyə (portfel) investisiyalar;

687 İnvestisiya layihələrinin dövlət ekspertizası kim tərəfindən müəyyən edilir.

- ☐ Qanunvericiliyə əsasən investisiya layihələrinin dövlət ekspertizası özəl sektor tərəfindən müəyyən edilir.
- ☐ Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası investorların özləri tərəfindən müəyyən edilir.
- ☐ Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri tərəfindən müəyyən edilir.
- ☒ Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası Azərbaycan Respublikası hökuməti tərəfindən müəyyən edilir.
- ☐ İnvestisiya layihələrinin dövlət ekspertizasına ehtiyac yoxdur.

688 Layihələrin ekspertizasında əsas məqsəd nədir.

- ☐ Yerli və xarici investorların vergilərdən azad edilməsi.
- ☐ Xarici investorlara müxtəlif səlahiyyətlərin verilməsi
- ☐ Yerli investorların hüquq və vəzifələrinin qorunması
- ☒ İnvestisiya fəaliyyətinin subyektlərinin hüquqlarının qorunması.
- ☐ Layihələrə yeni ekspertlərin cəlb edilməsi.

689 layihələrin ekspertizası dedikdə nə başa düşürük?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Layihələrə müxtəlif ekspertlərin cəlb olunmasıdır
- ☐ Ümumiyyətlə layihələrin ekspertizası olmur.
- ☒ Bu dövlətin investisiya fəaliyyətinin tənzimlənməsindəki hüquqi mexanizmlərdən biridir.
- ☐ Layihələrin ekspertlərinin dəyişdirilməsidir.

690 İnvestisiya fəaliyyəti ilə əlaqədar dövlət siyasətinin birinci istiqaməti öz əksini harada tapıb.

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Vergilər Nazirliyinin bülətlərində
- ☐ AR-nın konstitusiyasının 52-ci maddəsində
- ☒ "İnvestisiya fəaliyyəti haqqında" qanunun II fəslində
- ☐ Respublika Prezidentinin fərman və sərəncamlarında

691 AR-nın investisiya fondları haqqında Azərbaycan Respublikasının qanunu nəyə xidmət edir.

- ☐ Bu qanun Azərbaycan Respublikasında yerli və xarici investorların “İnvestisiya fondları” yaratmaları üçün lazımı hüquq və vəzifələri müəyyənləşdirir.
- ☐ Qanun MM-in müzakirəsindən hələlik keçməyib.
- ☐ Bu qanun Azərbaycan Respublikasında hələlik qəbul olunmayıb.
- ☒ Bu qanun Azərbaycan Respublikasında investisiya fondlarının hüquqi statusu, yaradılması və idarə edilməsinin əsasları, dövlət qeydiyyatına alınması və fəaliyyətinə nəzarət xüsusiyyətlərini və s. tənzimləyir.
- ☐ Respublikada belə bir qanunun mövcudluğuna ehtiyac yoxdur.

692 İnvestisiya strategiyaları investisiya fəaliyyətinin.....

- ☐ Alt qurumdur.
- ☒ Yönləldici amildir.
- ☐ Qanunlar məsələsidir
- ☐ Qanunlar toplusudur.
- ☐ Üst qurumdur.

693 Passiv investisiya strategiyası dedikdə nə başa düşürük?

- ☐ Yeni istehsal vasitələrinin tətbiqi üçün yerli investorlarla xarici investorlar arasında mübadilə aparılmasıdır.
- ☒ ümumi göstəricilərin aşağı düşməsi, sabit saxlanması üçün köhnə texnologiyaların dəyişdirilməsi, işçi heyətinin təlimi və ya tərkibinin yeniləşdirilməsi istiqamətində aparılan investisiya strategiyasıdır.
- ☐ yeni istehsal vasitələrinin tətbiqi, tələbatı çox olan məhsulların istehsalının yaradılması və müəssisənin rəqabət qabiliyyətini gücləndirilməsi məqsədini daşıyan strategiyadır.
- ☐ Ümumiyyətlə strategiyanın passivi olmur.
- ☐ Yeni istehsal vasitələrinin tətbiqinin gücləndirilməsi

694 Aktiv investisiya strategiyası dedikdə nə başa düşürük?

- ☐ Köhnəmiş istehsal vasitələrinin tətbiqi investisiya strategiyasının ən ümdə göstəricisidir.
- ☒ Bu yeni istehsal vasitələrinin tətbiqi, tələbatı çox olan məhsulların istehsalının yaradılması və müəssisənin rəqabət fəaliyyətinin gücləndirilməsi məqsədini daşıyan strategiyadır.
- ☐ Bu köhnəmiş istehsal vasitələrinin tətbiqi, uzun müddət yaddan çıxmış məhsulların istehsalının yaradılması və müəssisənin rəqabət fəaliyyətinin bir məqsədə yönəlməsinin təmin edən strategiyadır.
- ☐ ümumi göstəricilərin aşağı düşməsi, sabit saxlanması üçün köhnə texnologiyaların dəyişdirilməsi, işçi heyətinin təlimi və ya tərkibinin yeniləşdirilməsi istiqamətində aparılan investisiya strategiyasıdır.
- ☐ ümumi göstəricilərin stabil səviyyədə qalması, aktiv investisiya strategiyasının ən ümdə göstəricisidir.

695 İnvestisiya strategiyaları hansılardır.

- ☐ Aktiv investisiya strategiyası.
- ☒ Aktiv investisiya strategiyası, passiv investisiya strategiyası.
- ☐ Uzunmüddətli və müddətsiz investisiya strategiyası.
- ☐ Dönəmləli və dönəmsiz investisiya strategiyası .
- ☐ Passiv investisiya strategiyası

696 Mümkün olan investisiya strategiyaları neçə qrupa bölünür

- ☐ Say məhdudiyyəti yoxdur.
- ☐ 3
- ☒ 2
- ☐ Heç bir qrupa bölünmür.
- ☐ Bütün variantlar doğrudur.

697 Müəyyən olunmuş investisiya strategiyası sonradan nəyə çevrilir

- ☐ Investorun sonrakı fəaliyyətində ona külli miqdarda pul gətirir
- ☒ Investorun sonrakı fəaliyyətində investisiya strukturunun birbaşa təyinatçısına çevrilir.
- ☐ Investorun bir daha bu işlə məşğul olmamasına şərait yaradır.
- ☐ Investorun yeni layihələrdə iştirakını şərait yaradır.
- ☐ Investorun şəxsi nüfuzunun artmasına imkanlar yaradır.

698 İnvestorlar investisiya prosesinə başlamazdan əvvəl müəyyən məqsədə çatmaq üçün nə iş görürlər?

- ☐ Bir-birləri arasında sövdələşmələr bağlayırlar.
- ☒ Qarşısına qoyduğu müəyyən məqsədə çatmaq üçün öz fəaliyyət strategiyalarını seçirlər
- ☐ Qarşısına qoyduğu müəyyən məqsədə çatmaq üçün mövcud pul ehtiyatlarını nəzərdən keçirirlər.
- ☐ Qarşısına qoyduğu müəyyən məqsədə çatmaq üçün özlərinə arxa axtarırlar.
- ☐ Qarşısına qodduğu müəyyən məqsədə çatmaq üçün dövlət başçısı ilə görüşürlər.

699 İnvestisiya fəaliyyəti ilə bağlı dövlət siyasətinin hansı istiqamətlərini göstərmək olar.

- ☐ İnvestisiya fəaliyyəti ilə bağlı dövlət siyasəti ancaq inkişaf etmiş qərb ölkələrinə məxsusdur.
- ☒ İki istiqamətini göstərmək olar: • investisiya fəaliyyətinin sərbəstləşdirilməsi yəni ayrı-ayrı subyektlərə İnvestisiya layihələrini maliyyələşdirməkdə sərbəstliyin verilməsi • mərkəzləşdirilmiş investisiya fəaliyyətinin həyata keçirilməsi.
- ☐ İki istiqamətini göstərmək olar: • investisiya fəaliyyətinin məhdudlaşdırılması yəni hər kəsin investisiya fəaliyyəti ilə məşğul olmaması • mərkəzləşdirilmiş investisiya fəaliyyətinin aradan qaldırılması
- ☐ Dövlət bu sahədə heç bir siyasət yeritmir
- ☐ Müharibə şəraitində olan ölkələrdə dövlətin bu cür siyasətə ehtiyacı yoxdur

700 İnvestisiya strategiyasında edilən dəyişikliklər.

- ☐ İnvestisiya prosesinə dolayısı ilə təsir göstərir.
- ☐ İnvestisiya prosesinə heç bir təsir göstərmir.
- ☐ İnvestisiya layihəsinin məzmunundan asılı olaraq təsir göstərir
- ☐ İnvestorun şəxsi qərarından asılı olaraq təsir göstərir.
- ☒ İnvestisiya prosesinə birbaşa təsir göstərir.